

0513y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0513Y Beynəlxalq təşkilatlar

1 ətraf Mühit üzrə BMT Proqramı necə adlanır?

- YUNKTAD
- YUNİDO
- YUNESKO
- BMTİP
- YUNEP

2 Ticarət və İnkişaf üzrə BMT konfransı necə adlanır?

- YUNKTAD
- YUNESKO
- YUNEP
- YUNİDO
- BMTİP

3 BMT-nin hansı ixtisaslaşmış orqanı texniki yardım və məsləhət xidmətlərinin göstərilməsi, kadrların hazırlanması yolu ilə inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına dəstək verir?

- Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu
- Dünya Bankı Qrupu
- Ümumdünya Səhiyyə Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı
- Birləşmiş Millətlərin Sənaye İnkişafı üzrə Təşkilatı (YUNİDO)

4 Avropa Azad Ticarət Assosiasiyası (EFTA) aid olan ölkələri? 1.İslandiya 2. Norveç 3. Belçika 4. İsveçrə

- 1,2,4
- 2,3,4
- 1,2,3
- 3,4
- 1,3,4

5 Şimali Atlantika müqaviləsi təşkilatı adlanır:

- BVF
- OPEK
- ADT
- BMT
- NATO

6 BMT TŞ-nin qeyri daimi üzvləri neçə il müddətinə seçilir?

- 10
- 3
- 2
- 1
- 5

7 Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)-ya neçə dövlət daxildir?

- 5
- 3
- 24

- 91
 2

8 Avropa İqtisadi Zonası (EEA) aid olan ölkə?

- Ermənistan
 Norveç
 Çin
 Litva
 Gürcüstan

9 BMT-nin ətraf Mühit üzrə proqramı necə adlanır?

- FAO
 YUNİDO
 YUNESCO
 YUNEP
 AİK

10 GUAM-nın rəsmi dili:

- türk və rus
 rus və gürcü
 rus və azərbaycan
 ingilis və rus
 gürcü və azərbaycan

11 MDB-nin məqsədləri sırasına daxil deyil:

- Beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsipləri və ATƏT-in sənədlərinə uyğun olaraq, əsas insan azadlıq və hüquqlarının təmin olunması;
 Siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi;
 MDB çərçivəsində dövlətlərin üzərinə götürdükleri öhdəliklərin yerinə yetirilməsi;
 Yeni ərazilər ələ keçirmək və öz fəaliyyət sferasını daha da genişləndirmək;
 Birgə iqtisadi məkan çərçivəsində, üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış şəkildə iqtisadi və sosial inkişafı, dövlətlərarası əməkdaşlıq və inteqrasiya;

12 Alma-Ata bəyannaməsinin məğzi:

- Aİ yaradıldı
 ATƏT yaradıldı
 BMT yaradıldı
 MDB yaradıldı
 VMT yaradıldı

13 İqtisadi inteqrasiyanın daha geniş yayılmış forması hansıdır?

- düzgün cavab variantı yoxdur
 vahid valyuta zonası
 gömrük ittifaqı
 azad ticarət zonası
 daxili bazar

14 Avropa Atom Enerji birliyi hansı müqavilə ilə quruldu?

- 1973 Helsinki
 2007 Lissabon
 1995 Praqa
 1957 Roma
 1992 Maastrix

15 BMT-nin sülhməramlı qüvvələri necə adlanır?

- Mavi papaqlılar
- sarı dəbilqəlilər
- Yaşıl dəbilqəlilər
- Mavi dəbilqəlilər
- Qırmızı papaqlılar

16 BMT-nin yaradılmasına dair keçirilən 1945-ci il San-Fransisko konfransı hansı dövlətlərin təşəbbüsü ilə keçirilirdi:

- ABŞ, İngiltərə və Fransanın
- Üçüncü qrup dünya dövlətlərinin
- Bitərəf dövlətlərin
- SSRİ, ABŞ, Çin və Böyük Britaniyanın
- II Dünya müharibəsindən məğlub çıxan dövlətlərin

17 Aİ formal olaraq hansı saziş ilə təsis edilib?

- VarŞava
- Versal
- Paris
- Maastrix
- Sevr

18 Hansılar beynəlxalq təşkilatların təsnifatının prinsipləridir? 1. Üzvlük; 2. Tabelilik; 3. Coğrafi; 4. əhali; 5. Funksional.

- 2,3,4
- 1,2,4
- 1,2,3
- 1,3,5
- 2,3,5

19 Neçənci ildən Avropa İqtisadi Birliyi Avropa Birliyi adlanmağa başladı?

- 1997
- 1995
- 1991
- 1993
- 1992

20 Hansı dövlət NATO-nun Avropada genişlənməsini istəmirdi?

- Almaniya
- ABŞ
- Çin
- Rusiya
- Kanada

21 NATO-nun yenistratejikonsepsiyaları qəbul edildi: 1. Roma sammitində 2. Brüsselsammitində 3. Vaşinqtonsammitində 4. London sammitində

- 2,3
- 2,4
- 1,2
- 1,3
- 1,4

22 Bu təşkilatlardan hansı Avropada təhlükəsizliyin təmin edilməsində fəal rol oynadı? 1. Avropa Birliyi 2. NATO 3. MDB 4. BMT 5. İKT

- 2,3,5
- 1,2,5
- 1,2,3
- 1,2,4
- 2,3,4

23 2000-ci ilin oktyabr ayında:

- Düzgün cavab variantı yoxdur
- Amerika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Asiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Avrasiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Avroatlantika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır

24 Avronun vahid valyutaya çevrilməsi nə ilə nəticələndi?

- Heç bir narazılıq bildirilmədi
- Düzgün cavab variantı yoxdur
- Aİ ölkələrini iki hissəyə böldü
- Hamı tərəfindən qəbul olundu
- Vahid ərazi yaratdı

25 Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır:

- Ədalət Divanı və Bidaət Məhkəməsi
- Avropa Şurası
- Avropa Zirvəsi
- Ombudsman
- Avropa Komissiyası

26 Şimali Amerikada inteqrasiya birliyi:

- düzgün cavab variantı yoxdur
- BMT
- Aİ
- NAFTA
- ASİƏT

27 Klassik formada superregional əməkdaşlığın bazis nümunəsidir:

- hamısı
- NATO
- GUAM
- Aİ
- ATƏT

28 Şuman planının ilham qaynağı kimdir?

- De Qoll
- Yan Monnet
- Altiero Spinelli
- Hitler
- Çörçil

29 Aİ-nin mənzil qərargahı harada yerləşir?

- Tokio
- Paris
- Cenevrə
- Brüssel
- London

30 Cənub-Şərqi Asiyada sülh, azadlıq və neytrallıq zonası haqqında Kuala-Lumpur bəyannaməsi nə vaxt qəbul edilib?

- 1985
- 1990
- 1987
- 1971
- 1986

31 Cənub Şərqi Asiya Ölkələri Assosiasiyası:

- düzgün cavab variantı yoxdur
- NAFTA
- ASİƏT
- ASEAN
- BMT

32 Avropa İttifaqının vahid valyutası:

- Hamısı
- Ekü
- Dollar
- Avro
- Manat

33 NAFTA-nın tərkibinə hansı dövlətlər daxildir?

- Kanada,Uruqvay və Kolumbiya
- Kanada,Meksika və Brazilya
- ABŞ, Meksika və Argentina
- ABŞ, Kanada və Meksika
- ABŞ, Kanada və Uels

34 NAFTA neçənci ildə təsis edilib?

- 1998
- 1994
- 2003
- 2001
- 1997

35 NAFTA-nın özəyi:

- Amerika -Britaniyaiqtisadiinteqrasiyasıdır
- Amerika - Brazilya iqtisadi inteqrasiyasıdır
- Amerika – Argentina iqtisadiinteqrasiyasıdır
- Amerika - Kanadaiqtisadiinteqrasiyasıdır
- Amerika - Uels iqtisadi inteqrasiyasıdır

36 Hal-hazırda dünyada ən böyük regional azad ticarət zonasıdır:

- ATEC
- BMT
- AI
- NAFTA
- VMT

37 Azərbaycan Respublikasının AI yanında Daimi Nümayəndəliyi fəaliyyət göstərir:

- Bakıda
- Parisdə
- Cenevrədə
- Brüsseldə
- Londonda

38 AR ilə AI arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur:

- Hamısı
- Birgə layihələr
- iqtisadi ittifaq
- Tərəfdaşlıq və əməkdaşlıq sazişi
- Cənub axını

39 Kimlər Beynəlxalq Hökumətlərarası Təşkilatların onlara üzv olan dövlətlərin maraqlarını əks etdirdiyini və bu sahədə qarşılıqlı münasibətləri tənzimlədiyini düşünür?

- Modernistlər
- Millətçilər
- Realizm məktəbinin tərəfdarları
- Liberal institusionalizm cərəyanı nümayəndələri
- Qlobalistlər

40 NATO-nun əməkdaşlıq, Tərəfdaşlıq və Dialoq təşkilatlarına aid deyil:

- NATO-Rusiya Birgə Daimi Şurası
- NATO-Ukrayna Komissiyası
- NATO-MDB Ölkələri Komissiyası
- Atlantik Tərəfdaşlıq Şurası
- Aralıq Dənizi Əməkdaşlıq Qrupu

41 NATO Parlament Assambleyasının iclasları keçirilir:

- ildə 2 dəfə
- ildə 1 dəfə
- ildə 4 dəfə
- ildə 3 dəfə
- ildə 5 dəfə

42 Avropa İttifaqı hansı müqavilə əsasında yaranmışdır:

- Roma Müqaviləsi
- Bosniya sülh sazişi
- Paris Xartiyası:
- “Dəyişikliklər dövrünün çağırışları”
- Varşava Müqaviləsi

43 Roma Müqaviləsini imzalayan ilk dövlətlər sırasına daxildir:

- Belçika, Almaniya, Danimarka, Lyuksemburq, Fransa
- Belçika, Almaniya, Fransa, Lyuksemburq, Niderland
- Rusiya, Almaniya, Fransa, Lyuksemburq, Kanada
- Almaniya, Danimarka, Lyuksemburq, Fransa, Belçika
- Almaniya, Danimarka, Lyuksemburq, Fransa, Rusiya

44 Avropa ədalət Məhkəməsinin əsas vəzifələrinə aiddir:

- Avropa – Ukrayna münasibətlərinə nəzarət
- İttifaq qanunlarının tətbiqinə nəzarət, təfsir və təkmilləşdirmək
- MDB ölkələri ilə münasibət
- Avropa-Rusiya münasibətlərini genişləndirmək
- İttifaq qanunlarını bütün dünyaya tətbiq etmək

45 Avropa Surası ilə SSRi arasında bağlanmış müqavilə adlanırdı

- Avropa-Rusiya münasibətlərini genişləndirmək
- Vahid Avropa Akti haqqında saziş
- Transatlantika xartiyası
- Avropanın Sosial Müdafiəsi haqqında saziş
- Avropa və Rusiya arasında 10-illik ticarət müqaviləsi

46 AŞPA-da fealiyyət göstərən qruplara aid deyil:

- Avropa Xalq Partiyası; xristian demokratlar
- Avropa demokratları; Avropa sol qüvvələri
- Avropa sağ qüvvələri
- sosialistlər
- liberallar,demokratlar və islahatçılar

47 1994-cü ilin yanvarında Sülh naminə tərəfdaşlıq (SNT) hansı b/x təşkilat tərəfindən yönəldilmişdir:

- NATO
- BMT
- Varşava Müqaviləsi
- ATƏT
- AŞPA

48 ATƏT-in Avropa Tihlüksizlik xartiyası qəbul olunmuşdur:

- 1999-ci ildə
- 1975-ci ildə
- 1945-ci ildə
- 1949-ci ildə
- 1955-ci ildə

49 Avropa İttifaqı Nazirlər Şurasının əsas vəzifələrinə aid deyil:

- Daxili işlər və ədliyyə sahəsində üzv dövlətləri ilə əlaqələri kəsmək
- Qanunvericilik təşəbbüsləri ilə çıxış etmək
- Öz üzvlərini ümumi iqtisadi siyasətini əlaqələndirmək
- Avropa Komissiyası tərəfindən hazırlanmış b/müqavilələri təsdiq etmək
- Ümumi xarici vəTəhlükəsizlik siyasətini səmərəli aparmaq üçün lazımı qərarları qəbul etmək

50 Avropa parlamenti ilk dəfə yaranmışdır:

- 1947-ci ildə
- 1955-ci ildə
- 1975- ci ildə

- 1945-ci ildə
 1952-ci ildə

51 Atlantika Müqaviləsi Assosiasiyasına daxil olan milli təşkilatların məqsədlərinə daxil deyil:

- NATO-nun məqsədlərinin və fəaliyyətini öyrənmək ; demokratiyanın inkişafına kömək göstərmək
 Şimali Atlantika regionu ölkələri ilə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzalayan ölkələr arasında həmrəyliyin inkişafına kömək göstərmək
 Atlantika Müqaviləsi Assambleyasına üzv dövlətlərin əməkdaşlığını inkişaf etdirmək
 Şimali Atlantika Müqaviləsi Təşkilatına dair məlumatları məxfi saxlamaq
 Şimali Atlantika Müqaviləsi Təşkilatına dair məlumatları geniş ictimaiyyətə çatdırmaq

52 Qərbi Avropa İttifaqı ilk dəfə mövcud olmuşdur:

- 1955-ci ildə
 1945-ci ildə
 1956-ci ildə
 1949-ci ildə
 1975-ci ildə

53 Avropa İttifaqının işinə kömək eden komitələrə aid deyil:

- Varşava Müqaviləsi
 İqtisadi və Sosial Məsələlər Komitəsi
 Avropa İnvestisiya Bankı, Avropa Mərkəzi Bankı
 Regionlar Komitəsi, Avropa Ombudsmanı
 Avropa Konvensiyası

54 Avropa Şurasının həyata keçirtiyi məqsədlərə aid deyil:

- siyasi, hüquqi və konstitusiya islahatlarını dəstəkləməklə
 plüralist demokratiyanı, qanunun aliliyini müdafiə etmək;
 İnsan hüquqlarını qorumaq;
 Avropanın üzləşdiyi problemlərin həlli yollarını tapmaq
 Avropa ilə bağlı məlumatlılığı məxfi saxlamaq

55 Avropada demokratik sabitliyi möhkəmləndirmək yollarına daxil deyil:

- qəbul edilmiş konvensiyalarda iştiraki məxfi saxlamaq
 Dövlətlər arasında sülhü və əməkdaşlığı təmin etmək;
 iqtisadi, sosial, mədəni əlaqələri genişləndirmək
 milli inkişafda tarazlığa nail olmaq;
 qanunun aliliyini təmin etmək;

56 ATƏT-in Avropa Təhlükəsizlik xartiyası 1999-cu ildə qəbul olunmuşdur:

- BMT-nin Təhlükəsizlik Şurasında
 Budapeşt görüşündə
 Lissabon Sammitində
 Varşava Müqaviləsi Təşkilatında
 İstanbul Sammitində

57 Dövlətlərarası təşkilatlara aid olan fikirləri seçin: 1. daimi orqanlarının olması 2. beynəlxalq təsis müqaviləsinin mövcudluğu 3. üzvləri ayrı-ayrı şəxslərdən ibarət olur 4. bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilər 5. bu təşkilatların sayı qeyri-hökumət təşkilatlarının sayından daha çoxdur

- 1,2,5
 1,3,5
 2,3,5

- 1,2,4
 2,3,4

58 Dövlətlərarası təşkilatlara aid olmayan fikirləri seçin: 1. daimi orqanlarının olması 2. beynəlxalq təsis müqaviləsinin mövcudluğu 3. üzvləri ayrı-ayrı şəxslərdən ibarət olur 4. bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilər 5. bu təşkilatların sayı qeyri-hökumət təşkilatlarının sayından daha çoxdur

- 3,4
 2,3
 2,5
 1,4
 3,5

59 Sərhədsiz həkimlər təşkilatına aid olan fikirləri seçin: 1. əsas məqsədi atom enerjisindən istifadənin qarşısının alınmasıdır 2. 1971-ci ildə yaradılıb 3. digər BQHT-dan əsas fərqi istənilən gərgin vəziyyətdə onun fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməsidir 4. beynəlxalq hökumətlərərsi təşkilat hesab olunur

- 3,4
 1,2
 1,4
 2,3
 2,4

60 Aşağıdakılardan hansı dövlətlərarası təşkilatların əlamətlərinə aid deyil?

- Bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilmir
 daimi orqanlarının olması
 üzv dövlətlərin suverenliyinə hörmət
 dövlətlərin üzvlüyü
 beynəlxalq təsis müqaviləsinin mövcudluğu

61 Orqanın üzv-dövlətlərinin mövqelərinin razılaşdırılması və hər bir tərəfin fikir və maraqlarının nəzərə alınması, onların ümumi razılığının təmin olunması ilə xarakterikdir. Göstərilən fikir hansı növ səsverməyə aiddir?

- mütləq
 konsensus
 akklamasiya
 birbaşa
 nisbi

62 Üzvlüyün xarakterinə görə beynəlxalq təşkilatların tipləri:

- plənar və hökumətlərərsi
 hökumətlərərsi və qeyri-hökumət
 ümumi və xüsusi
 qapalı və açıq
 universal və regional

63 Beynəlxalq təşkilatın əlamətləri sırasına aid edilə bilməz:

- Beynəlxalq təşkilatların qətnamələri üzv dövlətlər üçün məcburi hüquqi statusa malikdir.
 Müvafiq təşkilati struktura malikdir.
 Müəyyən məqsəd və vəzifələri vardır.
 Beynəlxalq hüquq və öhdəliklərə malikdir
 Müqavilə əsasında yaradılır.

64 Beynəlxalq təşkilatların iki sistemliliyi

- hər iki sistemdə üzv dövlətlər eyni hüquqa malik deyillər
- iki sistemli təşkilatlar arasında əlaqələr mövcud deyil
- beynəlxalq təşkilatlar arasında fərq yoxdur
- beynəlxalq təşkilatlarda cüzi fərqlər mövcuddur
- iki sistemlik mövcuddur: universal, qapalı (BMT; A.İ.)

65 Beynəlxalq təşkilatların fəaliyyət dairəsi

- beynəlxalq
- dini mənsub əsasında
- regional, beynəlxalq və subregional
- dövlət daxili
- regional

66 Müasir beynəlxalq sistemi və onlara təsir göstərən faktorlar

- dünya iqtisadiyyatının dinamikası, transmilli əlaqələrin dərinləşməsi və s. faktorlar yeni təşkilatların yaradılmasına əsaslar yaradır
- dövlətlərarası ziddiyyətlərin mövcud olması
- dünyada baş vermiş problemlərdə dövlətlərin ümumi səyi tələb olunmur
- siyasi gərginlik faktor sayılmır
- beynəlxalq iqtisadiyyatın dinamikası təsiretməyib

67 Yeni təşkilatların yaranmasının səbəbləri

- son illərdə dərin, sivil dəyişikliklər, mahiyyətə yeniliklər səbəb olmuşdu
- heç bir variant düzgün deyil
- iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi öz təsirini göstərməmişdi
- qloballaşma prosesinin təsiri olmamışdı
- yalnız iqtisadi maraq

68 İqtisadi xarakterli təşkilatların rolu

- iqtisadi xarakterli təşkilatlar müsbət nəticə əldə etməyiblər
- regional xarakterli və yalnız avropa qitəsini əhatə edir
- Avropa, Amerika, Asiya-Sakit Okean regionunu əhatə edir və böyük rol oynayır
- ümumdünya iqtisadi inkişafa təsir etmir
- dövlətlərin inteqrasiya prosesinə təsiri yoxdur

69 Regional təşkilatlar

- yalnız iqtisadi problemlərin həllində iştirak edirlər
- global problemlərin həllində iştirak etmirlər
- regional problemlərin həllində passiv iştirak edirlər
- böyük əhəmiyyətə malik deyillər
- böyük əhəmiyyət kəsb edirlər: Amerika Dövlətlərinin İttifaqı, Afrika Dövlətlərinin Birliyi, İslam konfransı

70 Beynəlxalq təşkilatların növləri

- sosial-siyasi təşkilatlar
- iqtisadi təşkilatlar
- üç tipli - ərazi, siyasi əməkdaşlıq və II Dünya Müharibəsindən sonra yaranmış təşkilatlar
- yalnız ərazi birlik
- siyasi təşkilatlar

71 Beynəlxalq hərtərəfli ünsiyyət təşkilatlarının yaradılması

- Beynəlxalq Dəmir Yolçuların Birliyi - 1830
- Beynəlxalq Teleqraf Birliyi - 1865 və Beynəlxalq Poçt Birliyi - 1874

- Beynəlxalq Poçt Birliyi - 1880 il
- Beynəlxalq Teleqraf Birliyi - 1800 il
- Beynəlxalq Aviasiya Birliyi - 1900

72 Müasir baxımdan ilk Beynəlxalq təşkilat

- Paris Səhiyyə Konvensiyası
- Beynəlxalq Poçt İttifaqı
- Dunay çayı üzrəində naviqasiya təşkilatı
- Reyn çayı üzrəində gəmiçiliyin tənzimlənməsi
- quldarlığa qarşı Beynəlxalq konfensiya

73 Ümumavropa beynəlxalq təşkilatının yaranmasının ilk təşəbbüskarları

- M.Lyutez
- J.J.Russo və İ.Kant
- N.Makiavelli
- T.Kapella
- D.Didro

74 Beynəlxalq təşkilatların yaranması tarixi (ilk mərhələ)

- XX əsrin əvvəllərində
- feodalizm dövrü
- quldarlıq dövrü
- antik dövr
- kapitalizm dövrü

75 İlk xüsusiləşdirilmiş müəssisənin yaranması

- XIX əsrdə
- XX əsrdə
- XVII - XVIII əsrlərdə
- XV - XVI əsrlərdə
- XIX əsrin sonu - XX əsrin əvvəli

76 Beynəlxalq təşkilatların düsturu

- müxtəliflik müşahidə olunur
- konfrans - danışıq - təşkilat
- daxili səbəblərdən törənir (spontan) - təsadüfi - danışıq
- danışıq - konfrans - təşkilat
- yekdil qayda-qanunları yoxdur

77 Beynəlxalq təşkilatların yaranma tarixi

- beynəlxalq hüququn artmış rolunun təsiri olmamışdı
- beynəlxalq təşkilatlar diplomatiyanın əsas bir forması sayılmır
- beynəlxalq təşkilatların yaranmasına cəmiyyətin inkişafı, beynəlxalq hüquq rolunun artması, diplomatiyanın imkan dairəsinin artması, beynəlxalq təşkilatların sayca artmasına təsirini göstərmişdi
- diplomatiyanın beynəlxalq münasibətdə gücünün artması öz əksini təşkilatlarda tapmamışdı
- beynəlxalq təşkilatların yaranmasında cəmiyyətin inkişafı öz təsirini göstərməyib

78 Beynəlxalq təşkilatlar anlayışı

- dövlətlərarası və beynəlxalq təşkilat arasında fərq yoxdur
- təşkilata üzv seçilməsi könüllülük prinsipinə əsaslanmır
- təşkilatlar müəyyən qayda əsasında fəaliyyət göstərmir
- insanların birliyi, qəbul olunmuş program və məqsədləri realizə etmək məqsədi güdür

- təşkilatların yaranmasında əsas qaydalar qəbul edilməyib

79 MDB-nin təsisçiləri olan dövlətlər sırasına daxildir:

- Ermənistan
 Azərbaycan
 Belarusiya
 Qazaxıstan
 Gürcüstan

80 MDB-nin qərargahı hansı şəhərdə yerləşir?

- Cenevrə
 Kiyev
 Moskva
 Minsk
 Brüssel

81 MDB-nin işçi dili hansı dildir?

- tatar
 gürcü
 özbək
 rus
 ingilis

82 BQHT-ləri seçin: 1. Sərhədsiz Həkimlər 2. Paris Beynəlxalq Klubu 3. Qripis 4. London Beynəlxalq Klubu 5. Beynəlxalq Amnistiya

- 1,4, 5
 1, 2, 3
 1,2, 4
 1,3,5
 2, 3, 4

83 Təşkilatın inzibati orqanının funksiyalarını seçin: 1.Sənədlərin dərc olunması 2. Üzv dövlətlərlə və digər təşkilatlarla əlaqənin saxlanması 3. İcra orqanı üzvlərinin seçilməsi 4. Hesabatların tərtibi 5. Bütçənin layihəsinin hazırlanması

- 3,4,5
 1,4,5
 2,4,5
 2,3,4
 1,2,3

84 Biri təşkilatın icra orqanının səlahiyyətlərinə aiddir.

- Bütçənin layihəsinin hazırlanması
 Bütçənin təsdiq olunması
 İclasların gündəliyinin hazırlanması
 Sənədlərin dərc olunması
 Hesabatların tərtibi

85 Ali orqanın vəzifələrindən biri:

- Sənədlərin dərc olunması
 Bütçənin təsdiq olunması
 İclasların gündəliyinin hazırlanması
 Bütçənin layihəsinin hazırlanması

Hesabatların tərtibi

86 Bir sıra hallarda beynəlxalq təşkilatların orqanlarında qərarlar səsvermə olmadan və ya etiraz yoxdur yolu ilə qəbul edilə bilər. Bu cür səsvermə metodu necə adlanır?

- nisbi
 birbaşa
 akklamasiya
 konsensus
 mütləq

87 Qeyri-hökumət təşkilatlarının inkişaf tendensiyası

- regional aspektlərin güclənməsi
 QHT imkan dairəsinin azalması
 XXI əsrdə QHT tarixə çevrilməsi
 qloballaşma dövründə QHT zəruriyyətin olmaması
 müasir dövrdə QHT fəaliyyətinin zəifləməsi

88 Qeyri-hökumət təşkilatları müasir dövrdə

- böyük əhəmiyyətə fəaliyyəti qiymətləndirilmir
 problemlərin həllində aktiv iştirak etmir
 BMT ilə əlaqə mövcud deyil
 böyük müsbət fəaliyyət göstərir, beynəlxalq siyasətinformalaşmasına öz təsirini göstərir
 bəzi regionlarda fəal müsbət iş aparır

89 Qeyri-hökumət təşkilatlarının digər birliklər ilə əməkdaşlığı

- BMT tərəfindən QAT ilə əməkdaşlıq barəsində sənəd qəbul edilməyib
 əlaqələr yalnız siyasi-sosial problemlərdir
 əlaqələr yalnız humanitar sahədədir
 QHT digər təşkilatlar ilə sıx əlaqələr mövcuddur və BMT-nin 1968-ci ildə qəbul etdiyi qətnamə əsasında əlaqələr tənzimlənir
 əməkdaşlıq mövcud deyil

90 Qeyri-hökumət təşkilatlarının hüquqi statusu

- regional
 beynəlxalq
 milli
 dövlət arası
 irqilik prinsipi ilə

91 Qeyri-hökumət təşkilatlarının yaradılması tarixi

- XX əsrin sonunda
 XVIII əsrdə
 XX əsrdə
 XIX əsrdə
 XVII əsrdə

92 Qeyri-hökumət təşkilatları anlayışı

- maliyyə baxımdan tam dövlətdən asılıdır
 QHT assosiasiya, qrup və şəxslər tərəfindən yaradılır, məqsəd beynəlxalq əməkdaşlığa dəstək vermək istəyidir
 dövlətarası razılıq əsasında yaradılır
 qeyri-hökumət təşkilatlar beynəlxalq təşkilatlarını təkrar edir, eyni işi görür
 dövləttərəfincən himayəçilik olunur

93 Beynəlxalq təşkilatlarda qərar qəbul etmə qaydaları

- ümumi qaydalar mövcud deyil
- qərar qəbulu bir səsə, yaxud konsensus yolu ilə qəbul edilir
- səsvermə qaydasında qəbul edilmir
- qərarların qəbulu təşkilatın qəbul etdiyi nizamnaməyə əsaslanır
- qərarlar inzibati yol ilə qəbul edilir

94 Dövlətarası orqanların tərkibi

- beynəlxalq dövlətarası təşkilat üzvlərinə imtiyaz verilmir
- təşkilatların orqanların formalaşması kriteriulləri eynidir
- dövlət başçıları dövlətarası təşkilatlarınıyığıncıqlarında iştirak etmə hüququna malik deyillər
- təşkilatın tərkibi dövlətin diplomatik nümayəndələri, səfir, yaxud nazirlərdən ibarətdir
- ümumi qaydalar qəbul edilməyib

95 Təşkilatların daimi strukturu

- təşkilatların daimi strukturları: dövlətarası, hüquqi və inzibati orqanlara əsaslanır
- yalnız hüquqi
- yalnız dövlətarası
- əsas iki orqanlardan ibarətdir
- yalnız müdiriyyət

96 Beynəlxalq təşkilatların strukturu

- hər bir təşkilatın yaranmasının özünəməhsus qaydalar mövcuddur
- təşkilatın yaradılmasına təsis sənədi, maddi strukturun yaradılması və baş orqanların toplantısı mütləq tələb olunur
- təşkilatın yaradılmasına təsis sənədinin qəbulu əsas sayılır
- beynəlxalq təşkilatların yaradılma prosesi ümumi qaydalara əsaslanır
- təşkilatın yaradılmasına yalnız bəyanat tələb olunur

97 Beynəlxalq təşkilatların qəbulediyi aktlar

- qətnamədə qəbul edilmiş qətnamələr tövsiyə xarakteri daşımır
- əsas sənəd yalnız qəbul olunmuş qətnamə sayılır
- əsas sənəd yalnız kovensiya sayılır
- beynəlxalq forumlarda qəbul edilmiş aktlar, əsas beynəlxalq hüququn mənbəyi (sənədi) sayılır
- konvensiyalarda beynəlxalq əməkdaşlığın yalnız hüquq problemləri öz əksini tapır

98 Beynəlxalq təşkilatların hüquq statusunun xüsusiyyətləri

- beynəlxalq təşkilatların maliyyəşməsi dövlət tərəfindən aparılır
- beynəlxalq təşkilatlar diplomatik əlaqələrdə iştirak hüququna malik deyillər
- beynəlxalq təşkilatların və dövlət hüquq statusu arasında fərq yoxdur
- beynəlxalq təşkilatlar beynəlxalq hüquqa sıx inteqrasiya olunmayıb
- beynəlxalq təşkilatlar diplomatik əlaqələrdə iştirak etmək hüququna malikdirlər, onlar diplomatik immunitetə malikdirlər

99 Beynəlxalq təşkilatların hüquq əsasları

- beynəlxalq təşkilatların hüquq statusu ikilik xarakter daşımır
- təşkilatların qəbul etdiyi akt bütün dövlətlərin (üzv) istəyini əks etdirmir
- təsis yaxud akt-beynəlxalq saziş, təşkilatın statusunu, strukturunu və missiyasını təsbit edir
- beynəlxalq təşkilatların hüquqi əsaslarında ümumi məqsəd və dövlətlərin maraqları nəzərə alınmayıb
- beynəlxalq hüquq baxımdan təşkilatların səlahiyyətləri onların obyekt və mövzu fəaliyyətini əks etdirmir

100 Beynəlxalq təşkilatların səlahiyyət xarakterləri

- pərakəndə şəkildə fəaliyyət göstərirlər

- iki səlahiyyətli təşkilatların yaranmasına dünya bazarının inkişafı və təsər-rüfat sistemləri səbəb olmayıb
- hər iki təşkilatlar ümumi problemlərin həllinə səy göstərir
- təşkilatlar ümumi və ixtisaslaşdırılmış növlərə bölünür (BMT, MDB və Beynəlxalq Səhiyyə Təşkilatı və s.)
- BMT-nin ixtisaslaşdırılmış müəssisə hüququna malik deyillər

101 Təşkilatların üzv xarakteristikası

- hər iki təşkilat beynəlxalq hüquqstatusuna malik deyillər
- hər ikisi dövlət tərəfindən tənzimlənir və idarə olunur
- iki növə bölünür - dövlətlər arası (BMT, MDB, NATO, ATƏT) və qeyri-hökumət (Qızıl Xaç, Beynəlxalq Əhv Komissiyası)
- təşkilatlar eyni platformadan çıxış edirlər
- iki xarakterli təşkilatlar arasında əlaqələr müşahidə olunmur

102 Təşkilata üzv qəbul edilmə qaydaları

- konsepsus qərarın qəbul edilməsində əsas şərtidir
- yeni qəbul edilən dövlət, təşkilatların nizamnaməsinin tanınması məcbur deyil
- fərqlidir - sərbəst və qapalı
- qəbul qaydaları eyni şəkildə aparılır
- bütün təşkilatlarda üzv dövlətlər «veto» hüququna malikdirlər

103 Beynəlxalq təşkilatların klassifikasiyası

- problemlərin həllində iki tipli təşkilat arasında əlaqələr müşahidə olunmur
- beynəlxalq (universal) və regional
- beynəlxalq təşkilatlar növlərə bölünmür
- bütüntəşkilatlar eynilik təşkil edir
- iki tipli təşkilatlar, onalın fəaliyyəti tam fərqlidir

104 Beynəlxalq məhkəməyə aid olan fikirləri seçin: 1. Mərkəzi ofisi Cenevrədə yerləşir. 2. 15 hakimdən ibarətdir. 3. BMT üzvü olmayan dövlətlərin Beynəlxalq məhkəmənin statutunda iştirakı şərtlərini Təhlükəsizlik Şurası müəyyən edir. 4. Mərkəzi ofisi Haaqada yerləşir. 5. Hakimlər 5 il müddətinə seçilir.

- 1,4,5
- 2,3,5
- 1,2,4
- 2,3,4
- 3,4,5

105 Üzvlük prinsipinə görə beynəlxalq təşkilatlar bu cür qruplaşdırılır:

- Kiçik, orta və böyük
- Təkfunksiyalı və çoxfunksiyalı
- Beynəlxalq, regional, subregional
- BHAT və BQHT
- Təkməqsədli və qarşılıq məqsədli

106 Bu dövlətlərdən biri Millətlər Cəmiyyətinin daimi üzvü olmamışdır:

- İtaliya
- Fransa
- İngiltərə
- ABŞ
- Almaniya

107 BQHT-a aid olmayan əlamət:

- İqtisadi,elmi,hüquqi məsələlərlə məşğul olurlar

- Kommersiya məqsədi ilə yaradılır
- Üzvləri fiziki və hüquqi şəxslər olur
- BMT ilə əlaqə saxlamaq hüquqları yoxdur
- Sayları hökumətlərarası təşkilatlardan daha azdır

108 beynəlxalq təşkilatda xidmətdə olan vəzifəli şəxslərdən ibarət olur və onlar yalnız təşkilat qarşısında məsuliyyətli olurlar.

- Məhdudüzvlüklü orqanlar
- Plenar orqanlar
- Parlamentlər arasiorqanlar
- İnzibati orqanlar
- Hökumətlərarası orqanlar

109 Xüsusi səlahiyyətli təşkilatlara aid deyil:

- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Poçt İttifaqı
- Avropa Şurası
- Ümumdünya Səhiyyə Təşkilatı

110 Beynəlxalq qeyri-hökumət təşkilatlarını seçin: 1. Beynəlxalq Amnistiya 2. MAQATE 3. Qrinpis 4. Sərhədsiz Həkimlər 5. YUNESKO

- 1,3,5
- 1,2,4
- 2,3,5
- 1,3,4
- 1,4,5

111 Aşağıdakılardan biri qapalı təşkilat hesab olunur:

- BMT
- NATO
- İƏT
- AŞ
- MDB

112 Biri beynəlxalq təşkilatların orqanlarına aid edilmir:

- Plenar orqanlar
- Parlamentlərarası orqanlar
- Hökumətlərarası orqanlar
- Xarici siyasət orqanları
- İnzibati orqanlar

113 Aşağıdakı fikirlərdən hansı səsvermənin konsensus növünə aid edilir?

- Orqanın həm də qeyri-üzv ölkələrinin mövqələrinin razılaşdırılması və onların da maraqlarının təmin olunması
- Yalnız səsvermədə iştirak edən üzv dövlətlərin razılığı
- Orqanın üzv-dövlətlərinin mövqələrinin razılaşdırılması və hər bir tərəfin fikir və maraqlarının nəzərə alınması, onların ümumi razılığının təmin olunması
- Bir sıra hallarda beynəlxalq təşkilatların orqanlarında qərarlar səsvermə olmadan və ya etiraz yoxdur yolu ilə qəbul edilə bilməsi
- Yalnız Daimi üzvlərin hamısının qərara yekdilliklə razılıq verməsi

114 Aşağıdakı fikirlərdən hansı səsvermənin konsensus növünə aid edilir?

- Orqanın həm də qeyri-üzv ölkələrinin mövqələrinin razılaşdırılması və onların da maraqlarının təmin olunması

- Yalnız səsvermədə iştirak edən üzv dövlətlərin razılığı
- Bir sıra hallarda beynəlxalq təşkilatların orqanlarında qərarlar səsvermə olmadan və ya etiraz yoxdur yolu ilə qəbul edilə bilməsi
- Orqanın üzv-dövlətlərinin mövqelərinin razılaşdırılması və hər bir tərəfin fikir və maraqlarının nəzərə alınması, onların ümumi razılığının təmin olunması
- Yalnız Daimi üzvlərin hamısının qərara yekdilliklə razılıq verməsi

115 Aşağıdakı fikirlərdən hansı səsvermənin konsensus növünə aid edilir?

- Bir sıra hallarda beynəlxalq təşkilatların orqanlarında qərarlar səsvermə olmadan və ya etiraz yoxdur yolu ilə qəbul edilə bilməsi
- Orqanın həm də qeyri-üzv ölkələrinin mövqelərinin razılaşdırılması və onların da maraqlarının təmin olunması
- Yalnız Daimi üzvlərin hamısının qərara yekdilliklə razılıq verməsi
- Yalnız səsvermədə iştirak edən üzv dövlətlərin razılığı
- Orqanın üzv-dövlətlərinin mövqelərinin razılaşdırılması və hər bir tərəfin fikir və maraqlarının nəzərə alınması, onların ümumi razılığının təmin olunması

116 Aşağıdakı fikirlərdən hansılar Qrinpis təşkilatın aid deyil: 1. bioloji tarazlığın müdafiəsi 2. hərbi əməliyyatlar zamanı əhaliyə tibbi xidmət göstərir 3. atmosferin zəhərli maddələrdən qorunması 4. atom enerjisindən istifadənin qarşısının alınması 5. əsas qərarqahı Londonda yerləşir

- 1,5
- 2,3
- 1,4
- 2,5
- 4,5

117 İştirakçılar dairəsinə görə təşkilatlar bölünür:

- İqtisadi və siyasi
- Dövlətlərarası və qeyri-dövlətlərarası
- Açıq və qapalı
- Universal və regional
- Ümumi səlahiyyətli və xüsusi səlahiyyətli

118 Aşağıdakılar hansı beynəlxalq qeyri-hökumət təşkilatının əsas fəaliyyət istiqamətlərinə aid edilir: 1. bioloji tarazlığın müdafiəsi 2. atmosferin zəhərli maddələrdən qorunması 3. atom enerjisindən istifadənin qarşısının alınması

- Beynəlxalq Qızıl Xaç Təşkilatı
- "Sərhədsiz Həkimlər" təşkilatı
- "Qrinpis" təşkilatı
- "Beynəlxalq Amnistiya" təşkilatı
- MAQATE

119 əsasən regional təşkilatlarda yaradılır.

- Məhdudüzlüklü orqanlar
- Plenar orqanlar
- Hökumətlərarası orqanlar
- İnzibati orqanlar
- Parlamentlərarası orqanlar

120 Beynəlxalq təşkilatların inzibati orqanlarının vəzifələrinə aiddir:

- İcra orqanı üzvlərinin seçilməsi
- Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- Hesabatların tərtibi
- Ali orqanıniqləslərinin gündəliyinin hazırlanması
- Təşkilata yeni üzvlərin qəbul edilməsi

121 təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış edir.

- Parlamentlərarası orqanlar
- Xüsusi komitə və komissiyalar
- İnzibati orqanlar
- Hökumətlərarası orqanlar
- Plenar orqanlar

122 Ali orqanın vəzifələrinə aid olmayanları seçin: 1. Təşkilata yeni üzvlərin qəbul edilməsi 2. iclasların gündəliyinin hazırlanması 3. Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi 4. Bütçənin müəyyən edilməsi 5. Hesabatların tərtibi

- 1,5
- 2,5
- 1,3
- 2,4
- 1,4

123 Qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqaməti

- iqtisadi, mədəni, elmi-texniki, humanitar
- siyasi, mədəni əməkdaşlıq
- siyasi, iqtisadi əməkdaşlıq
- siyasi əməkdaşlıq
- siyasi ,elmi-texniki əməkdaşlıq

124 BMT ilə bağlı olan fikirlərdən biri yanlışdır:

- İqtisadi və Sosial Şuranın 18 üzvü hər 3 ildən bir seçilir.
- Təhlükəsizlik Şurasının 15 üzvü var.
- Təşkilatda səsvermə hüququ üzvlük haqqının həcmi ilə müəyyən edilir.
- Dövlətlə diplomatik əlaqəni kəsmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur.
- Bütçəni təsdiq edən orqan baş Assambleyadır.

125 Hansı orqan Beynəlxalq Məhkəmənin üzvlərini seçmək hüququna malikdir?

- Katiblik
- Baş Assambleya
- Təhlükəsizlik Şurası
- Qəyyumluq Şurası
- İqtisadi və Sosial Şura

126 Beynəlxalq məhkəmə hansı şəhərdə yerləşir?

- Nyu-York
- Paris
- Haaqa
- Vyana
- Roma

127 Beynəlxalq təqvimdə BMT Günü adlanır.

- 24 oktyabr BMT Nizamnaməsinin qüvvəyə mindiyi gün
- 25 iyun BMT Nizamnaməsinin qəbul edildiyi gün
- 25 aprel San-Fransisko konfransının fəaliyyətə başladığı gün
- 21 sentyabr Dumbarton-Oks konfransının iş başladığı gün
- 11 fevral Yalta konfransının keçirildiyi gün

128 BQHT-a aid olmayan əlamət:

- kommersiya və ticarət məqsədi ilə yaradılır
- sayları hökumətlərarası təşkilatlardan daha çoxdur
- üzvləri fiziki və ya hüquqi şəxslər olur
- iqtisadi, elmi, hüquqi və s. Məsələlərlə məşğul olur
- BMT ilə əlaqələr saxlamaq hüququ var

129 Hansı orqan təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış edir?

- xüsusi komitə və komissiyalar
- planar orqan
- icra orqanı
- katiblik
- ixtisaslaşmış orqanlar

130 Təşkilatın inzibati orqanının funksiyalarına aid olmayanları seçin: 1.Sənədlərin dərc olunması 2. Üzv dövlətlərlə və digər təşkilatlarla əlaqənin saxlanması 3. İcra orqanı üzvlərinin seçilməsi 4. Hesabatların tərtibi 5. Büdcənin layihəsinin hazırlanması

- 2,3
- 1,4
- 4,5
- 1,3
- 3,4

131 Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlər tarixində

- beynəlxalq təşkilatlar inkişaf tendensiyasına malik deyillər
- beynəlxalq münasibətlərdə töhvəsi olmamışdı
- diplomatiya ilə əlaqəsi olmamışdı
- hərtərəfli diplomatik əlaqələr yaradılmış, çoxsahəli fəali iştirak etmiş, problemlərin həllində böyük töhvəsi olmuşdu
- ictimaiyyətin dövlət ilə ünsiyyət yaradılmasında rolu olmamışdı

132 BMT-yə yeni üzvlər hansı qayda ilə qəbul olunur?

- Təşkilatın qeyri-daimi üzvlərinin üçdə iki səs çoxluğu ilə
- Katibliyin təqdimatı əsasında Baş Məclisin qərarı ilə
- Təhlükəsizlik Şurası üzvlərinin nisbi səs çoxluğu ilə
- Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclisin qərarı ilə
- Beynəlxalq Məhkəmənin təqdimatı əsasında Baş Məclisin qərarı ilə

133 Millətlər Cəmiyyətinə başçılıq edirdi:

- Baş katib və Şuranın sədri
- Katib və 5 nazir
- prezident və 3 vitse-prezident
- prezident və 6 vitse-prezident
- Prezident və 5 daimi üzvün xarici işlər naziri

134 Millətlər Cəmiyyətinin işçi dillərini seçin: 1.alman 2.ingilis 3.ərəb 4.fransız 5.ispan

- 2,3,5
- 1,4,5
- 1,2,3
- 2,4,5
- 1,3,4

135 Millətlər Cəmiyyəti hansı ölkədə fəaliyyətə başlamışdır?

- Amerikada
- Fransada
- İngiltərədə
- İsveçrədə
- Almaniyada

136 Millətlər Cəmiyyətinin təsis müqaviləsi necə adlanır?

- razılaşma
- nizamnamə
- status
- statut
- aqreman

137 Birləşmiş millətlər ifadəsi kimə məxsusdur?

- Tomas Peyn
- Uinston Çörçil
- Corc Vaşinqton
- Franklin Ruzvelt
- Heydər Əliyev

138 Almaniya nə vaxt Millətlər Cəmiyyətindən çıxdı?

- 1940
- 1939
- 1935
- 1933
- 1938

139 Millətlər Cəmiyyətinin daxilində ziddiyətlər və böhran dövrü kimi qiymətləndirilir

- 1928-1945
- 1941-1945
- 1939-1941
- 1922-1939
- 1933-1939

140 SSRİ Millətlər Cəmiyyətinə nə vaxt üzv qəbul olundu?

- 1925
- 1922
- 1919
- 1934
- 1935

141 Millətlər Cəmiyyətinə yeni üzvlər hansı yolla qəbul olunurdu?

- Akklamasiya yolu ilə
- Baş Assambleyanın bütün üzvlərinin səs çoxluğu ilə
- Yalnız daimi üzvlərin razılığı ilə
- Baş assambleyanın üçdə iki səs çoxluğu ilə
- Təşkilatın qeyri-daimi üzvlərinin üçdə iki səs çoxluğu ilə

142 Millətlər Cəmiyyəti hansı konfransın qərarlarına əsasən yaradılıb?

- Moskva

- Minsk
- Vaşinqton
- Paris
- Bretton-Vuds

143 Millətlər Cəmiyyətinin daimi üzvlərinə aid olmayan ölkələri seçin: 1.Amerika 2.İngiltərə 3.İtaliya 4.Çin 5.Yaponiya

- 2,3,4
- 1,2,3
- 2,3,5
- 1,4,5
- 1,3,4

144 Millətlər Cəmiyyətinin Baş ofisi harada yerləşirdi?

- Cenevrə
- Nyu-York
- İstanbul
- Haaqa
- Paris

145 Millətlər Cəmiyyətinin daimi üzvü olan ölkələri göstərin:

- İngiltərə, Fransa, İtaliya, Almaniya, Yaponiya
- SSRİ,Çin, Yaponiya, Fransa, İsveç
- ABŞ,İngiltərə, SSRİ, Fransa, Almaniya
- İngiltərə, Belçika, İspaniya, İsveçrə,ABŞ
- İtaliya, Almaniya, İngiltərə,ABŞ,İspaniya

146 Millətlər cəmiyyətinin köməkçi orqanları

- iqtisadi, nəqliyyat, səhiyyə, intellektual əməkdaşlıq
- səhiyyə
- nəqliyyat
- iqtisadi və maliyyə xarakterli
- intellektual əməkdaşlıq

147 Baş katiblik (Millətlər Cəmiyyəti)

- baş katiblik onun fəaliyyəti Assambleya tərəfindən qiymətləndirilmirdi
- katibliyin üzvləri Assambleya tərəfindən təsdiq olunurdu
- baş katib, katiblərdən və köməkçi işçilərdən ibarətdir və Şura tərəfindən təsdiq olunurdu
- üzv dövlətlərin nümayəndələrindən ibarət idi
- baş katib neytral dövlətin nümayəndəsi olmalı idi

148 Millətlər cəmiyyətinin Şurası

- Şurada daimi statusa İngiltərə, ABŞ, Fransa, İtaliya və Yaponiya hüququna maddikdirlər
- Şurada müzakirə olunan problem, onun barəsində qəbul edilən qərar yekdil səs tələb olunmurdu
- müstəsna halları nəzərdə tutulmamışdı
- daimi Şuranın üzvləri qruplara bölünmürdülər
- hər bir üzv dövlətin nümayəndəsi Şurada təmsil olunmuşdur

149 Assambleya (ümumi yığıncaq)

- assambleyaya ildə 6 dəfə çağırış olundurdu
- cəmiyyətin aparıcı orqanı sayılmırdı
- baş katibin təsdiq edilməsi, büdcə, maliyyə-nəzarət komissiya və s. təşkilati məsələlərində iştirak etmirdi

- üç dövlət proqramdan kənar assambleyanın çağırılması hüququna malik deyildi
- assambleyanın fəaliyyəti prezident və 6 vise-prezidentlər tərəfindən idarə olunurdu

150 Paris Sülh Konfransı

- üzv dövlətlərin bərabər hüquq prinsipi təmin olunmamışdı
- Fransa və Böyük Britaniya təşkilatın yaradılmasının əleyhinə çıxış etmişlər
- ABŞ prezidenti V. Vilsənün 214 maddəli şərtləri proqramı təşkilatın yaradılmasına təsiri olmamışdı
- konfransda dünyada ilk beynəlxalq universal xarakterli təşkilatın yaradılmasına razılıq əldə olunmuşdu
- ABŞ konqresi bağlanan müqaviləni təsdiq etmişdi

151 Millətlər Cəmiyyətinin yaranmasının əsas səbəbləri

- mədəni əlaqələrin dərinləşdirilməsi
- dövlətarası iqtisadi əlaqələrin genişləndirilməsi
- cəmiyyətin tərkibinə aparıcı dövlətlər daxil olmamışlar
- I Dünya Müharibəsi cəmiyyətinin yaradılmasına təsiri olmamışdır
- sülhü qorumaq, bütün dövlətarası problemlərin danışıqlar yolu ilə həll edilməsi

152 Nizamnamədə təsbit olunmuş prinsipləri sistemə qaydada pozan dövlət BMT üzvü Təşkilatdan necə çıxarılır?

- Katibliyin təqdimatı əsasında Baş Məclisin qərarı ilə
- Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən
- Beynəlxalq Məhkəmənin təqdimatı əsasında Baş Məclisin qərarı ilə
- Təhlükəsizlik Şurası üzvlərinin nisbi səs çoxluğu ilə
- Təşkilatın qeyri-daimi üzvlərinin üçdə iki səs çoxluğu ilə

153 Millətlər Cəmiyyətinin fəaliyyət dövrü:

- 1920-1946
- 1648-1657
- 1945-1991
- 1864-1874
- 1912-1939

154 SSRİ-nin Millətlər cəmiyyətinə münasibəti

- SSRİ 1934-cü ildə cəmiyyətə qəbul edilmiş və əsas məqsəd ideoloji və siyasi məqsədlər üçün onun imkanlarından istifadə edilməsi olmuşdu
- təşkilatın fəaliyyətinə ədalətli qiymət verilmişdi
- təşkilatın yaradılmasının ilk illərindən müsbət münasibət
- SSRİ təşkilata 1930-cu ildə qəbul edilmişdi
- SSRİ 1937-ci ildə təşkilatdan kənar edilmişdi

155 Millətlər cəmiyyətinin nüfuzunun itirilməsinin səbəbləri

- təşkilatın rəsmi ləğvi 1945-ci ildə olmuşdu
- maliyyə problemləri
- təşkilata beynəlxalq aləmdə ehtiyacın olunmaması
- II Dünya Müharibəsinin başlanması əsas olmuşdu
- assambleyanın toplantıları 1946-cı ilə qədər davam etmişdi

156 Millətlər cəmiyyətinin beynəlxalq əlaqələr təcrübəsi

- beynəlxalq həyatda demokratik prinsiplər realizə olunmamışdı
- iki dünya müharibələri arasında cəmiyyətin əldə etdiyi təcrübə sonralar BMT yaradılmasına əsas olmuşdu
- yeni dövlətarası əlaqələrdə, konfliktlərin tənzimləndirilməsində ilk təşəbbüskar olmamışdı
- millətlər cəmiyyətinin təcrübəsi müasir siyasətdə istifadə olunmur

- dövlətlərin ərazi bütövlüyü prinsipi əsas sənəd kimi qəbul edilməmişdi

157 Latın Amerikasını İnteqrasiya Birliyi hansı müqaviləyə əsasən yaradılıb?

- Paris
 Montevideo
 Panama
 Versal
 Roma

158 Beynəlxalq məhkəməyə aid olmayan fikirləri seçin: 1. Mərkəzi ofisi Cenevrədə yerləşir. 2. 15 hakimdən ibarətdir. 3. BMT üzvü olmayan dövlətlərin Beynəlxalq məhkəmənin statutunda iştirakı şərtlərini Təhlükəsizlik Şurası müəyyən edir. 4. Mərkəzi ofisi Haaqada yerləşir. 5. Hakimlər 5 il müddətinə seçilir

- 4,5
 1,5
 2,3
 1,2
 2,4

159 Biri qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətlərinə aid edilmir:

- Elmi-texniki
 Siyasi
 İqtisadi
 Humanitar
 Mədəni

160 Mavi dəbilqəlilər adlanır:

- NATO-nun sülhməramlı qüvvələri
 BMT-nin sülhməramlı qüvvələri
 NATO-nun silahlı qüvvələri
 İNTERPOL-un kəşfiyyat qrupu
 MDB-nin sülhməramlı qüvvələri

161 Narkotikdən sui-istifadənin profilaktikası, narkomanlar arasında QİÇS-ə qarşı mübarizə, narkomanların müalicəsi məqsədilə strategiyanın hazırlanması ilə məşğul olan təşkilat hansıdır?

- Vişeqrad qrupu ölkələri təşkilatı
 Pompidu qrupu
 NATO
 İKT
 MAQATE

162 BMT-nin üzv-dövlətlərindən üzvlük haqqının toplanması zamanı Baş Məclis tərəfindən istifadə olunan əsas meyar ?

- sadalananların hamısı
 ölkənin rəqabət qabiliyyəti
 ölkənin hərbi potensialı
 ölkənin siyasi mövqeyi
 ölkənin ödəmə qabiliyyəti

163 adətən BMT-nin ixtisaslaşmış təsisatlarında yaradılırlar.

- İnzibati orqanlar
 Hökumətlərarası orqanlar
 Məhdudüzvlüklü orqanlar

- Parlamentlər arası orqanlar
- Plenar orqanlar

164 BMT-nin ixtisaslaşmış orqanı deyil:

- Ümumdünya Səhiyyə təşkilatı
- NATO
- Ümumdünya Poçt İttifaqı
- Dünya bankı
- Beynəlxalq əmək təşkilatı

165 Hər bir dövlətin üzvlük haqqı hesablanır?

- dünya iqtisadiyyatında malik olduğu yerə görə
- ərazisinin sahəsinə görə
- əhəlisinin sayına görə
- siyasi gücünə görə
- hərbi potensialına görə

166 Baş Katib Təşkilatın işi barədə illik məruzə təqdim edir?

- Qəyyumluq Şurasına
- Beynəlxalq məhkəməyə
- Təhlükəsizlik Şurasına
- BaşMəclisə
- İqtisadi və Sosial Şuraya

167 Aşağıdakılardan hansı regional təşkilat hesab olunmur:

- ASEAN
- ƏDL
- İTERPOL
- ADT
- Aİ

168 BMT-yə üzvlüklə və BMT-dən xaric etməklə bağlı rəy verən orqan hansıdır?

- Baş Assambleya
- Beynəlxalq məhkəmə
- Katiblik
- Təhlükəsizlik Şurası
- İqtisadi və Sosial Şura

169 BMT-nin təhsil və elmi-tədqiqat institutu necə adlanır?

- UNİTAR
- UNESKO
- UNİCEF
- UNİCTAD
- BMTİP

170 Təhlükəsizlik Şurasının prosedur məsələlər üzrə qərarları necə qəbul olunur?

- Nisbi səs çoxluğu ilə
- Yalnız daimi üzvlərin lehinə səs verməsi ilə
- doqquz üzvün lehinə səs verməsi ilə
- On beş üzvün lehinə səs verməsi ilə
- Yekdillikə

171 BMT-nin İqtisadi və Sosial Şurası harda yerləşir?

- Haaqada
- Nyu-Yorkda
- Berlində
- Parisdə
- Cenevrədə

172 Aşağıdakı təşkilatlardan birinin mənzil qərarı Cenevrədə yerləşir:

- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Meteorologiya Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı
- Beynəlxalq Elektrik Əlaqəsi İttifaqı
- Beynəlxalq Dəniz təşkilatı

173 Mənzil qərarları Cenevrədə yerləşməyən təşkilatları seçin: 1. Ümumdünya Səhiyyə Təşkilatı 2. BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı 3. Beynəlxalq əmək Təşkilatı 4. Beynəlxalq Mülki Aviasiya Təşkilatı

- 3,4
- 1,2
- 1,4
- 2,3
- 2,4

174 Mənzil qərarları Cenevrədə yerləşən təşkilatları seçin: 1. Ümumdünya Səhiyyə Təşkilatı 2. BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı 3. Beynəlxalq əmək Təşkilatı 4. Beynəlxalq Mülki Aviasiya Təşkilatı

- 1,3
- 2,4
- 1,2
- 1,4
- 2,3

175 Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri..... seçilir.

- bir il müddətinə
- iki il müddətinə
- Beş il müddətinə
- On beş il müddətinə
- On il müddətinə

176 BMT sisteminin insan və maliyyə resurslarının ən çox hissəsi hansı orqanın sərəncamındadır?

- Katibliyin
- İqtisadi və sosial Şuranın
- Beynəlxalq Məhkəmənin
- Təhlükəsizlik Şurasının
- Baş Assambleyanın

177 Hansı orqan BMT-nin 14 ixtisaslaşmış təsisatının, 10 funksional komissiyasının və regional komissiyasının işini koordinasiya edir, BMT-nin 11 fond və proqramlarından hesabat alır və BMT sistemində daxil olan təşkilatlara və üzv dövlətlərə tövsiyələr verir?

- Beynəlxalq Məhkəmə
- İqtisadi və Sosial Şura
- Katiblik

- Baş Assambleya
- Təhlükəsizlik Şurası

178 Təhlükəsizlik Şurasının hər bir üzvünün neçə nümayəndəsi olur?

- 5
- 4
- 2
- 3
- 1

179 Hər bir üzv dövlətin BMT Baş Assambleyasında maksimum neçə üzvü ola bilər?

- 1
- 5
- 15
- 3
- 2

180 Bretton-Vuds əkiləri adlandırılan təşkilatlar hansılardır?

- Beynəlxalq Valyuta Fondu və Dünya Bankı
- YUNKTAD və YUNİSEF
- Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Valyuta Fondu
- Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı
- Beynəlxalq Valyuta Fondu və BMT

181 ABŞ-ın Bretton-Vuds şəhərində (Nyu-Hempşir Ştatı) Beynəlxalq Valyuta Maliyyə konfransı neçənci ildə keçirilib?

- 1944
- 1987
- 1992
- 1927
- 1919

182 BMT-nin Qəyyumluq Şurası nə vaxt fəaliyyətini dayandırmışdır?

- 1986
- 1998
- 1994
- 1957
- 2003

183 BMT-nin ilk baş katibi kim olub?

- Trüqve Li
- Daq Hammarşeld
- Butros Qali
- Havyer Peres
- Kurt Valdhaym

184 BMT-nin beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqələri tənzimləyən orqanı hansıdır?

- İqtisadi və Sosial Şura
- Beynəlxalq məhkəmə
- Qəyyumluq Şurası
- Baş assambleya
- Təhlükəsizlik Şurası

185 BMT-nin Baş Assambleyanın fəaliyyətinin əsas prinsipləri

- komitələr daimi və köməkçi formalarına bölünür
- təşkilatın fəaliyyəti iki komitə tərəfindən təşkil olunur: baş katib, 7 əsas komitələr və mandat komissiya tərəfindən tənzimlənir
- təşkilatın fəaliyyət prinsipləri qəbul edilməmişdi və nizamnamədə öz əksini tapmamışdı
- Assambleyanın fəaliyyəti yalnız komitələrdən asılıdır
- baş katibdən asılıdır

186 Assambleyanın öhdəçilikləri (BMT)

- təhlükəsizlik şurasına tövsiyə etmək imkanına malik deyil
- bütün yaranmış problemləri müzakirə etmək hüququna malikdir (Nizamnamə çərçivəsində)
- təşkilatın büdcəsinin təsdiqində iştirak etmir
- üzv dövlətlərin dini əqidəsi, irqi mənsubiyyəti nəzərə alınır
- dövlətarası konfliktlərin həllində iştirak etmir

187 Baş Assambleyanın hüquq səlahiyyətləri

- Assambleya BMT siyasətinin formalaşmasında təsiredici qüvvəyə malik deyil
- məşvərətçi orqandır və bütün üzv dövlətlər təmsil olunublar
- qanunverici orqandır və bütün dövlətlər təmsil olunmayıblar
- BMT-nin baş orqanı sayılır
- baş katibin seçkisində iştirak etmir

188 BMT-nin əsas orqanları

- BMT-nin Beynəlxalq Məhkəməsi Təhlükəsizlik Şurasına tabedir
- İqtisadi və Sosial Şura
- Baş katib və ona tabe olan katiblik
- Baş assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik
- Baş Assambleya və Təhlükəsizlik Şurası

189 Azərbaycan Respublikasının BMT-yə qəbulu

- 1992-ci ildə
- 1990-cı ildə
- 1945-ci ildə
- 1960-cı ildə
- 1975-ci ildə

190 Dövlətlərin səs vermə hüququ (BMT)

- iqtisadi göstəricilər əsasında səs bölgüsü müəyyənləşdirilir
- dövlətlər Baş Assambleyada əhalinin sayına görə səslərin sayı müəyyənləşdirilir
- komitələrdə və şuralarda bütün dövlətlər səs vermək hüququna malik deyil
- təşkilatda müşahidəçi statusu qəbul edilməyib
- hər bir dövlət bir səsə malikdir

191 BMT-yə üzv qəbulu qaydaları

- iddia edən dövlətin ilk növbədə iqtisadi durumu nəzərə alınır
- dini mənsubiyyəti ön plana çəkilir
- yeni üzv qəbul olunan dövlətin təşkilatın qəbul etdiyi nizamnaməni tanıması və riayət etməsi mütləqdir
- qəbul olunan dövlət Baş assambleyanın qərarından asılı deyil
- yeni dövlətin təşkilata qəbulu zamanı Təhlükəsizlik Şurasının qərarı tələb olunur

192 BMT-nin əsas prinsipləri

- əsas prinsiplər: hüquq bərabərliyini təmin etmək, üzv dövlətlərin sosial-iqtisadi problemlərinin həllinə kömək etmək, daxili siyasətlərinə qarışmaq
- qərarlar konsensus yolu ilə qəbul edilmir
- hüquq bərabərliyi prinsipi nəzərə alınmayıb
- iqtisadi, sosial, mədəni, humanitar xarakterli problemlər təşkilat tərəfindən baxılmır
- BMT-nin dövlətlərin daxili problemlərinə və siyasətinə qarışmaq hüququ yoxdur

193 Konfliktlərin həlli (BMT)

- hərbi qüvvədən istifadə edilməsi əsasən nəzərə alınır
- qərarlar bütün hallarda icra olunmur
- qəbul olunmuş qərarlar tövsiyə xarakteri daşıyır
- dövlətarası konfliktlər BMT-də müzakirə olunmur
- danışıqlar yolu ilə və beynəlxalq hüquq əsasında

194 BMT-nin əsas məqsədi

- heç bir cavab düzgün deyil
- təşkilatın fəaliyyəti ümum qəbul olunmuş məqsəd prinsiplərinə əsaslanmır
- üzv dövlətlərin daimi fəaliyyət göstərdiyi diplomatik qurumdur, beynəlxalq dövlətlərin ittifaqı sayılır, əsas məqsəd dünyada sülhü qorumaq
- dövlətlərin beynəlxalq ittifaqı sayılmır
- daimi diplomatik konfrans kimi qiymətləndirilmir

195 BMT-nin nizamnaməsinin əhəmiyyəti

- yalnız beynəlxalq təhlükəsizliyi tənzimləyir
- nizamnaməyə əlavələr və düzəlişlər qəbul edilməzdi
- üzv dövlətlərin hərbi, siyasi, iqtisadi, ekoloji və s. sahələrinin formalaşmasına istiqamət vermir
- nizamnamə progressiv inkişafın və beynəlxalq hüququn əsas sənədi kimi qəbul edilmişdi
- kollektiv təhlükəsizliyin formalaşmasının əsas iştirakçısı deyil

196 BMT-nin Nizamnaməsinin əsasları

- üzv dövlətlərin hüquq və öhdəçilikləri öz əksini tapmayıb
- beynəlxalq əlaqələrin əsas prinsipləri açıqlanmayıb
- beynəlxalq əlaqələrdə hərbi qüvvədən istifadə edilməsinə qadağa qoyulmamışdı
- sənəd beynəlxalq əlaqələrdə, müharibədən sonrakı dövrün yeniliklərini nəzərə almamışdı
- nizamnamədə üzv dövlətlərin hüquq və öhdəçilikləri izah olunmuş, təşkilatın orqanları və onların iş fəaliyyəti aydınlaşdırılmışdı

197 San-Fransisko konfransı, təşkilatın yaradılmasında əsas mərhələ

- qəbul qaydaları (təşkilata)
- təşkilatın qərarlarının yerləşdirilməsi müzakirə probleminə çevrilməmişdi
- millətlər cəmiyyətinin strukturu tam şəkildə BMT-nin əsasını təşkil etmişdi
- təşkilatın maliyyələşməsi
- təşkilatın əsas qərarlarının yerləşdirilməsi

198 BMT-nin yaradılmasının hazırlıq mərhələsində əsas iştirak edən dövlətlər

- Amerika və Sovet nümayəndələri
- İngiltərə və İtaliya nümayəndələri
- Yunanıstan və Türkiyə nümayəndələri
- Portuqaliya və İspaniya nümayəndələri
- Fransa və Avstriya nümayəndələri

199 BMT-nin yaradılmasının əsas səbəbləri

- dövlətarası əlaqələri (əsasən iqtisadi) genişləndirmək

- millətlər cəmiyyətinin süqutu və müharibədən sonrakı dövrdə sülhü təmin etmək, beynəlxalq miqyasda
- BMT müharibədən sonrakı dövrdə aparıcı dövlətlərin əlaqələrini tənzimləmək məqsədilə yaradıldı
- müstəmləkə sistemini qorumaq
- müharibənin ağır nəticələrini aradan qaldırmaq

200 BMT-nin yaradılmasında ilk addım

- 1 yanvar 1942-ci il (Vaşinqton) Birləşmiş Millətlər Bəyannaməsinin qəbul edilməsi
- 18 yanvar 1945-ci il (London)
- 22 aprel 1942-ci il (Paris)
- 16 mart 1944-cü il (Moskva)
- 3 fevral 1943-cü il (Madrid)

201 BMT-nin təsis konfransı. Təşkilatın nizamnaməsinin qəbul edilməsi

- Paris (1947 il)
- London (1948 il)
- Moskva (1946 il)
- San-Fransisko (1945 il)
- Roma (1950 il)

202 BMT-nin hansı ixtisaslaşmış orqanları BMT-nin yaradılmasından öncə təsis edilib? 1. Beynəlxalq əmək Təşkilatı 2. Ümumdünya Poçt İttifaqı 3. Ümumdünya Meterologiya Təşkilatı 4. Ümumdünya Teleqraf (elektrik) İttifaqı 5. Ümumdünya Səhiyyə Təşkilatı

- 2,4
- 2,3
- 2,5
- 1,3
- 1,2

203 BMT-nin yaranmasının tarixi

- 1948
- 1950
- 1944
- 1945
- 1947

204 MDB-dən neçə il sonra GUAM yaranıb

- 4
- 6
- 5
- 12
- 9

205 BMT ilə bağlı olan fikirlərdən biri doğrudur:

- Bütçəni təsdiq edən orqan baş Təhlükəsizlik Şurasıdır.
- Təşkilatda səsvermə hüququ üzvlük haqqının həcmi ilə müəyyən edilir.
- Təhlükəsizlik Şurasının 10 üzvü var.
- İqtisadi və Sosial Şuranın 18 üzvü hər 3 ildən bir seçilir.
- Dövlətlə diplomatik əlaqəni kəsmək hüququ Katibliyə məxsusdur.

206 BMT ilə bağlı olan fikirlərdən biri yanlıştır:

- Təhlükəsizlik Şurasının 15 üzvü var.
- Bütçəni təsdiq edən orqan baş Assambleyadır.

- İqtisadi və Sosial Şuranın 18 üzvü hər 3 ildən bir seçilir.
- İqtisadi və sosial şuranın 193 üzvü var .
- Dövlətlə diplomatik əlaqəni kəsmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur.

207 Uyğunluğu müəyyənləşdirin: 1. Avropa Polad və Kömür Birliyinin yaradılması a)1957 2. Avropa Atom Enerjisi Birliyinin yaradılması b)1997 3. Amsterdam müqaviləsi c)1951

- 1-b,2-a,3-c
- 1-c,2-b,3-a
- 1-a,2-b,3-c
- 1-c,2-a,3-b
- 1-b,2-c,3-a

208 BMT-nin daimi üzvüdür:

- Almaniya
- Çin
- İngiltərə
- İtaliya
- Yaponiya

209 BMT-nin daimi üzvü deyil:

- Çin
- Fransa
- Rusiya
- Almaniya
- İngiltərə

210 BMT-nin üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandırılması səlahiyyəti hansı orqana məxsusdur?

- Katiblik
- Beynəlxalq Məhkəmə
- Təhlükəsizlik Şurası
- Baş Assambleya
- İqtisadi və Sosial Şura

211 Avropa Azad Ticarət Assosiasiyasının üzvləri hansı ölkələrdir?

- Finlandiya, İsveçrə, Almaniya, Danimarka
- İsveç, Almaniya,İngiltərə, Fransa
- Fransa,ABŞ,Kanada,İsveç
- İslandiya,Norveç, İsveçrə,Lixtenşteyn
- İtaliya,Portuqaliya, Lixtenşteyn,Fransa

212 MDB-nin Kişinyov sammitini başqa cür necə adlandırırlar?

- "Orta Asiyasız birliyin son sammiti"
- "MDB-nin ən böyük konfransı"
- "MDB-nin son sammiti"
- "MDB-nin dəfn mərasimi"
- "MDB-nin ən uzun sürən sammiti"

213 Beynəlxalq məhkəmə ilə bağlı olan fikri seçin?

- Mərkəzi ofisi Parisdə yerləşir
- Hakimlər 6 il müddətinə seçilir
- Beynəlxalq məhkəmənin qərarları mübahisənin tərəfləri olan dövlətlər üçün məcburi sayılmır

- BMT üzvü olmayan dövlətlərin Beynəlxalq məhkəmənin statutunda iştirakı şərtlərini Təhlükəsizlik Şurası müəyyən edir
- 12 hakimdən ibarətdir

214 OPEK-də müşahidəçi statuslu ölkələrə aid deyil:

- Misir
- Oman
- Rusiya
- Azərbaycan
- Meksika

215 Biri İNTERPOL-un rəsmi işçi dili deyil:

- ərəb
- ispan
- ingilis
- alman
- fransız

216 Baş Məclisin, Təhlükəsizlik Şurasının və digər orqanların göstərişlərinə uyğun olaraq, təşkilatın əməliyyat və inzibati işini həyata keçirir ?

- heç biri doğru deyil
- Qəyyumluq Şurası
- Beynəlxalq məhkəmə
- Katiblik
- İqtisadi və Sosial Şura

217 BMT-nin İnsan hüquqları üzrə şurası neçənci ildə yaradılıb?

- 1993
- 2002
- 2000
- 2006
- 1945

218 Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında müqavilə adlanır:

- Tallin
- Sankt Peterburq
- Moskva
- Belovejsk
- Kiyev

219 Biri BMT-nin ixtisaslaşmış orqanıdır:

- Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
- MDB
- NATO
- Ümumdünya Səhiyyə təşkilatı
- Varşava müqaviləsi təşkilatı

220 BMT-nin fəaliyyətinin regional dövlətlər qrupuna bölünməsi

- dövlətlərin regional yerləşməsi öz mənfi nəticələrini göstərməkdədir
- regional coğrafi bölgü mövcuddur: Afrika, Asiya, Latın Amerikas, Qərbi Avropa və digər dövlətlər
- dövlətin coğrafi yerləşməsi nəzərə alınmır
- Qərbi Avropa dövlətləri bölgüdə aparıcı yer tutur

- ABŞ ayrıca qrupa daxil olunmuşdur

221 Şuranın hüquqları (BMT)

- beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasında əsas cavabdehlik daşımır
- daimi fəaliyyət göstərmir
- qəbul olunmuş qərarların dövlətlər tərəfindən icra edilməsi mütləqdir (nizamnaməyə əsasən), BMT-nin yeganə orqanıdır, qərarqəbul edilməsinə malikdir
- qərar qəbul etmək imkanına malik deyil
- Şurada bütün üzv dövlətləri təmsil olunub

222 Şuranın tərkibi (BMT)

- beş daimi və on müvəqqəti dövlətin nümayəndələrində ibarətdir, müvəqqəti nümayəndələr iki illik seçilirlər və onlar Baş Assambleya tərəfindən təyin edirlər (seçki yolu ilə)
- müvəqqəti üzvlər Təhlükəsizlik Şurası tərəfindən seçilirlər
- müvəqqəti üzvlər beş il müddətinə təyin olunurlar
- altı daimi və 20 müvəqqəti üzvlərdən ibarətdir
- qərarlar konsensus yolu ilə qəbul olunur

223 Təhlükəsizlik Şurasının fəaliyyətinin strukturu

- daimi və ixtisaslaşdırılmış komitələr mövcuddur, Şuraya hər bir dövlət müraciət etmək imkanına malikdir
- üzv və qeyri-üzv dövlətlər Şuraya müraciət etmək hüququna malik deyil
- ixtisaslaşdırılmış komitələr mövcud deyil
- daimi komitələrə malik deyil
- Şura Baş Assambleyanın gündəliyinə tövsiyə etmək hüququna malik deyil

224 Təhlükəsizlik Şurasının fəvqəladə hallarda imkanları

- BMT-nin «göy dəbilqə» qüvvələri hərbi əməliyyatlarda iştirak edirlər
- zərurət yaradılanda hərbi qüvvələr üzv dövlətlər tərəfindən təmin olunur (nizamnamənin 43 bəndi)
- hərbi qüvvələr üzv dövlətlər tərəfindən təmin olunmur
- təcavüz etmiş dövlətə qarşı hərbi qüvvədən istifadə etmək hüququna malik deyil
- hərbi sanksiyaların aparılması ümumi komandanlıq tərəfindən aparılmır

225 Sülhün qorunmasında BMT əməliyyatları

- təhlükəsizlik Şurasının əməliyyatların aparılmasına qərar tələb olunmur
- sülhü möhkəmləndirmək fəaliyyəti
- sülhməramlı addımlar
- diplomatik imkanlardan istifadə edilməsi
- diplomatik, sülhməramlı addımlar, sülhə vadar etmək imkanlarından istifadə olunur

226 İqtisadi və Sosial Şura (Ekosos)

- Şuranın əsas məqsədi iqtisadi və sosial problemlərin həllinə yönəlib, üzvlər assambleya tərəfindən seçilir, digər təşkilatlar ilə sıx əlaqə saxlayır
- dövlət və qeri-dövlət təşkilatları ilə əlaqə yaratmamışdı
- Şura Baş assambleya tərəfindən seçilmir
- Şura BMT-nin iqtisadi və sosial fəaliyyətini koordinasiya ilə məşğul olmur
- Şura daimi komitələrə bölünməmişdi

227 Qəyyumluq Şurası

- 1998-ci ildə fəaliyyətini yekun vermişdi
- Qəyyumluq Şurasına daxil olan dövlətlər öz maraqlarını güdürlər
- qəyyumluq ətraf mühitə, kosmosa, okeanlara və atmosfərə şamil olunmayıb
- Qəyyumluq Şurasına Təhlükəsizlik Şurasının daimi üzvləri daxil olurlar və onların fəaliyyəti qəyyumluq altında olan ərazilərdə inkişafa dəstək vermək olmuşdu, 1994-cü ildə fəaliyyətini yekunlaşdırmışdı

- Şura bu gün də fəaliyyət göstərir

228 BMT-nin beynəlxalq məhkəməsi

- məhkəmənin qərarı qəti deyil
 məhkəmə yalnız üzv dövlətlər tərəfindən istifadə olunur
 məhkəmənin tərkibi Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilir
 1950-ci ildə yaranmış və qərarı Parisdə yerləşir
 məhkəmə 1945-ci ildə təşkil olunub, tərkibi 15 hakimdən ibarətdir, namizədlər Baş Assambleya və Təhlükəsizlik Şurasının seçki yolu ilə təyin olunurlar

229 Baş katib (BMT)

- baş katib inzibati hüquqa malikdir, hər ilin sonunda BMT-nin fəaliyyəti barəsində hesabat verilməlidir
 baş katib on il müddətinə seçilir
 baş katibdən illik məlumatı Baş Assambleyaya və Təhlükəsizlik Şurasına təqdim etmək tələb olunmur
 bütün toplantılardan inzibati hüquqa malik deyil
 üzv dövlətlər katibliyə təzyiq etmək imkanlarına malikdirlər

230 BMT-nin qeyri-effektiv problemləri

- son illərdə BMT-də islahatlar aparılmamışdı
 BMT-nin fəaliyyətində islahatlara ehtiyac duyulmur
 baş katibin bütün imkanlardan istifadə etməməsi
 aparıcı dövlətlər tərəfindən nizamnamə maddələrinin pozulması (İraq, Kosovo və s.)
 üzv dövlətlər BMT-nin islahatlarına qarşı çıxış edirlər

231 BMT-nin mərkəzi ofisi hansı şəhərdə yerləşir?

- Nyu-York
 Paris
 Tokio
 Cenevrə
 Vyana

232 İqtisadi və sosial şuranın neçə üzvü var?

- 54
 193
 23
 15
 5

233 BMT-nin Beynəlxalq məhkəməsində neçə hakim var və onlar neçə il müddətinə seçilir?

- 15 hakim 1 il müddətinə
 5 hakim 1 il müddətinə
 8 hakim 3 il müddətinə
 15 hakim 9 il müddətinə
 10 hakim 5 il müddətinə

234 Beynəlxalq məhkəmə ilə bağlı olmayan fikri seçin?

- Beynəlxalq məhkəmənin qərarları mübahisənin tərəfləri olan dövlətlər üçün məcburi sayılır
 15 hakimdən ibarətdir
 Hakimlər 9 il müddətinə seçilir
 BMT üzvü olmayan dövlətlərin Beynəlxalq məhkəmənin statutunda iştirakı şərtlərini Təhlükəsizlik Şurası müəyyən edir
 Mərkəzi ofisi Haaqada yerləşir

235 Beynəlxalq Əmək Təşkilatı neçənci ildən BMT-nin ixtisaslaşdırılmış idarəsidir?

- 1946
- 1973
- 1919
- 1964
- 1956

236 Mənzil qərarı Cenevrədə yerləşən təşkilatları seçin:

- YUNİDO,BVF,Beynəlxalq Mülki Aviasiya Təşkilatı
- YUNESKO, Beynəlxalq Əmək Təşkilatı,OPEK
- Beynəlxalq Əmək Təşkilatı,Ümumdünya Meterologiya Təşkilatı,Ümumdünya Səhiyyə Təşkilatı
- Beynəlxalq Əmək Təşkilatı,Ümumdünya Poçt İttifaqı,BVF
- YUNESKO,BVF,OPEK

237 BMT-nin hansı ixtisaslaşmış orqanları BMT-nin yaradılmasından öncə təsis edilib?

- Ümumdünya Poçt İttifaqı,Ümumdünya Teleqraf (elektrik) İttifaqı
- Beynəlxalq Əmək Təşkilatı,Ümumdünya Meterologiya Təşkilatı
- Ümumdünya Meterologiya Təşkilatı,Ümumdünya Səhiyyə Təşkilatı
- Beynəlxalq Əmək Təşkilatı,Ümumdünya Poçt İttifaqı
- YUNESKO,BVF

238 Bu təşkilatın əsas xüsusiyyəti onun orqanlarında üçtərəfli nümayəndəliyin: hökumətin,sahibkarların və zəhmətkeşlərin təmsil olunmasıdır.Fikirlər hansı təşkilata aiddir?

- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı
- YUNESKO
- Ümumdünya Poçt İttifaqı
- BVF

239 YUNESKO-nun mənzil qərarı harada yerləşir?

- Cenevrə
- Nyu-york
- Paris
- Roma
- Vyana

240 Azərbaycan nə vaxtdan BMT-nin üzvüdür?

- 2000-ci il 15 maydan
- 1991-ci il 18 oktyabrdan
- 1992-ci il 2 martdan
- 1993-cü il 12 noyabrdan
- 1995-ci il 10 fevraldan

241 YUNESKO-nun Ümumdünya İrsi Mərkəzi mədəniyyət və təbiət irsinin mühafizəsi haqqında Konvensiyası neçənci ildə qəbul olunub?

- 1927
- 1919
- 1987
- 1972
- 1992

242 Ümumdünya Səhiyyə Təşkilatı neçənci ildə yaradılıb?

- 1946
- 1919
- 1927
- 1992
- 1987

243 Ümumdünya Səhiyyə Təşkilatı hansı konfransda yaradılıb?

- Kvebek konfransında
- Dumbarton-Oks konfransında
- Nyu-York konfransında
- Paris konfransında
- San-Fransisko konfransında

244 Ümumdünya Səhiyyə Təşkilatının mənzil qərarı hansı şəhərdə yerləşir?

- Nyu-York
- Cenevrə
- Roma
- London
- İstanbul

245 Ümumdünya Səhiyyə Təşkilatının ali orqanı hansıdır?

- Üçtərəfli komissiya
- Ümumdünya sağlamlıq Assambleyası
- İqtisadi Şura
- İnzibati Şura
- katiblik

246 İNTERPOL-a aid olan fikirləri seçin: 1. Təşkilatın mənzil qərarı Fransanın Lion şəhərindədir. 2. 1890-cı ildə Brüssel-də eyniadlı Konvensiyanın qəbulu ilə təsis olunmuşdur. 3. BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır. 4. əsas missiyası –iştirakçı-dövlətlərin beynəlxalq hesablaşmalarının təhlükəsizliyini təmin etməkdir

- 1,4
- 1,3
- 1,2
- 2,4
- 2,3

247 Beynəlxalq Hesablaşmalar bankının mənzil qərarı hansı şəhərdə yerləşir?

- Londonda
- Bazeldə
- Cenevrədə
- Vyanada
- Parisdə

248 Ümumdünya Gömrük Təşkilatı nə vaxt yaradılmışdır?

- 1939
- 1947
- 1962
- 1956
- 1995

249 Bu təşkilat Yunq planı əsasında təsis edilmişdir:

- BMT
- Beynəlxalq Hesablaşmalar bankı
- NATO
- OPEK
- Beynəlxalq Dəniz Təşkilatı

250 Atom enerjisi üzrə beynəlxalq agentliyin (MAQATE) baş qərargahı hansı ölkədə yerləşir?

- Paris
- Roma
- Cenevrə
- Vaşinqton
- Vyana

251 İNTERPOL-un Azərbaycanda Milli Mərkəzi Bürosu nə vaxtdan fəaliyyətə başlayıb?

- 2003
- 1995
- 1991
- 1993
- 2001

252 Beynəlxalq əmək təşkilatının yaradılması

- 1919 il
- 1935 il
- 1945 il
- 1930 il
- 1950 il

253 Beynəlxalq əmək konfransı

- beynəlxalq əmək konfransları hər il təşkil olunur, konfranslar beynəlxalq forum kimi fəaliyyət göstərir
- beş ildən bir konfransda fəaliyyət proqramı və büdcə təsdiq olunur
- beynəlxalq əmək təşkilatı özünü maliyyələşdirən qurumdur
- konfranslar iki ildən bir toplantı keçirir
- BMT ilk ixtisaslaşdırılmış təşkilatı olmamışdı

254 Beynəlxalq əmək təşkilatının strateji məqsədləri

- dövlətarası sosial dialoqa dəstək göstərmir
- əhalinin əməyəcəlb olunması ilə məşğul olmur
- sosial sferaları əhatə etmir
- əmək sferasında qəbul edilmiş normaların realizə edilməsi
- sosial effektivliyin müdafiəsi problemlərinin həllinə səy göstərmir

255 BəT digər iş fəaliyyətinin istiqamətləri

- hüquq normaları, əmək şəraitinin yaxşılaşdırılmasında, beynəlxalq texniki əməkdaşlıq proqramları üzərində fəal fəaliyyət göstərir
- beynəlxalq əmək normalarının hazırlanmasında iştirak etmir
- əmək şəraiti və həyat tərzinin yaxşılaşdırılmasına səy göstərmir
- insan əsas hüquq normalarının təkmilləşdirilməsində iştirak etmir
- beynəlxalq texniki əməkdaşlıq proqramları üzərində və qəbulunda iştirak etmir

256 Aşağıdakılardan hansı BMT-nin ixtisaslaşmış orqanı deyil?

- Dünya Bankı
- Beynəlxalq Dəniz təşkilatı

- Beynəlxalq əmək təşkilatı
- MAQATE
- YUNESKO

257 Beynəlxalq əmək təşkilatı nə vaxt yaradılıb?

- 1987
- 1927
- 1945
- 1919
- 1992

258 Beynəlxalq əmək təşkilatının mənzil qərarı harada yerləşir?

- Nyu-York
- London
- Paris
- Cenevrə
- İstanbul

259 Beynəlxalq əmək təşkilatının orqanları hansı sırada düzgün verilmişdir?

- Üçtərəfli komissiya, İnzibati Şura, İqtisadi və sosial şura
- Baş Assambleya, İnzibati Şura və İqtisadi Şura
- Baş Assambleya, İqtisadi Şura və katiblik
- Beynəlxalq əmək konfransı, İnzibati Şura və Katiblik
- Üçtərəfli komissiya, İnzibati Şura və katiblik,

260 Beynəlxalq əmək təşkilatının proqramını və büdcəsini təsdiq edən orqan hansıdır?

- Üçtərəfli komissiya
- İnzibati Şura
- İqtisadi Şura
- Beynəlxalq əmək konfransı
- katiblik

261 BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı neçənci ildə yaradılıb?

- 1987
- 1927
- 1919
- 1945
- 1992

262 BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil qərarı harada yerləşir?

- Nyu-York
- London
- Paris
- Roma
- İstanbul

263 BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Telefood adlı aclığa qarşı kompaniyaya nə vaxt start vermişdir?

- 1987
- 1927
- 1919
- 1997

1992

264 Azərbaycan neçənci ildən BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür?

- 1987
 1927
 1919
 1995
 1992

265 BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (YUNESKO) nə vaxt təsis edilib?

- 1987-ci ildə BMT-nin qərarı ilə
 1945-ci ildə San-Fransisko konfransında
 1919-cu ildə Paris konfransında
 1945-ci ildə London konfransında
 1944-cü ildə Dumbarton-Oks konfransında

266 MAQATE-nin Elmi məşvərət komitəsində neçə alim iştirak edir?

- 6
 15
 22
 9
 10

267 NATO-nun rəsmi dillərini seçin:

- ərəb və fransız
 İngilis və fransız
 İngilis və alman
 İtalyan və fransız
 Rus və ingilis

268 İqlim dəyişikliyi ilə bağlı iş üçün Hökumətlərarası Qrup u hansı təşkilatlar yaratmışdır?

- YUNEP və Beynəlxalq mülki aviasiya təşkilatı
 Dünya Meteorologiya Təşkilatı və YUNEP
 Beynəlxalq Dəniz təşkilatı və MAQATE
 YUNESKO və BMTİP
 NATO və YUNEP

269 MAQATE hər il öz fəaliyyəti ilə əlaqədar hansı orqana hesabat verir?

- Təhlükəsizlik Şurasına
 Baş Assambleyaya
 Baş katibliyə
 Beynəlxalq məhkəməyə
 EKOSOSa

270 Bu təşkilatlardan hansı Tariflər və Ticarət üzrə baş sazişin əsasında yardılıb?

- Dünya Bankı
 İNTERPOL
 Ümumdünya Gömrük təşkilatı
 Beynəlxalq Maliyyə Korporasiyası
 Ümumdünya Ticarət Təşkilatı

271 NATO-nun yeganə üzvüdür ki, onun öz ordusu yoxdur. Bu ölkənin yalnız sahil mühafizə xidməti vardır. Fikirlər hansı ölkəyə aiddir?

- Fransa
- İspaniya
- Polşa
- Kanada
- İngiltərə

272 Biri Ümumdünya Gömrük Təkilatının rəsmi işçi dilləri sırasına aid deyil:

- İspan
- Alman
- İngilis
- rus
- Fransız

273 1966-cı ildən 1993-cü ilədək NATO-nun hərbi strukturundan çıxmışdır. Bu illər ərzində Nato-nun yalnız siyasi fəaliyyətində iştirak etmişdir. Fikirlər hansı ölkəyə aiddir?

- Latviya
- Fransa
- İngiltərə
- Rusiya
- ABŞ

274 Beynəlxalq Valyuta Fondunun təşkil olunma tarixi

- 1947-ci il
- 1950-ci il
- 1945-ci il
- 1946-cı il
- 1948-ci il

275 Beynəlxalq Maliyyə Bankının statusu

- bank texniki kömək göstərmir
- bankın məsləhət komissiyası və işgüzar məsləhət komitə təşkilatın strateji və siyasi problemlərini müzakirə etmək hüququna malikdirlər
- bankın məsləhət komissiyası 10 aparıcı beynəlxalq institutların nümayəndələrindən ibarətdir
- işgüzar məsləhət komitəsi bankın üzv nümayəndələrindən ibarətdir
- bankın qitələrdə nümayəndəlikləri (şöbələri) yoxdur

276 Beynəlxalq Maliyyə Bankının baş orqanı

- ümumi şura
- idarəçilik şurası
- konfrans
- qurultay
- ümumi toplantı

277 Beynəlxalq Maliyyə Bankının məqsədləri

- ayrılmış maliyyə vəsaitini 15-20 ilə qaytarmaq nəzərdə tutulur
- kapitalın axınına və stimullaşmasına (yerli və xarici kapitalın), sənayenin artımına yönəlib
- ümumi dövlətin iqtisadiyyatına yönəldilməyib
- bankın maliyyə imkanları (resursları) ayrı-ayrı şəxslər tərəfindən toplanır
- bank əsas fəaliyyətinin istiqaməti avropa dövlətlərinin iqtisadiyyatının artmasına yönəlib

278 Beynəlxalq Maliyyə Korporasiyasının hüquqi statusu

- üzv olmaq üçün dövlətin maliyyə imkanları nəzərə alınır
- hüquqi və iqtisadi nöqteyi-nəzərdən Beynəlxalq Maliyyə Korporasiyası ayrıca təşkilat sayılır
- 1956-cı ildə təşkil olunub və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialıdır
- BMT-nin ixtisaslaşdırılmış təşkilatıdır
- hər bir dövlət bankın üzvü ola bilər, eynihüquqa və imkanlara malikdir

279 Beynəlxalq inkişaf assosiasiyasının əsas fəaliyyəti və strukturu

- təşkilatın idarə işçiləri sektorlara bölünməyib
- BMT-nin sisteminə daxil deyil
- 1960-cı ildə yaradılıb və geridə qalmış dövlətlərə faizsiz kredit ayırır, 80 dövlətə maliyyə ayırır, ondan 55 il ərzindən onların qaytarması şərti ilə
- bütün dövlətləri əhatə edir
- assosiasiyanın baş orqanı qurultaydır

280 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının icraçımüdürlər

- iki il müddətinə icraçı tərkib seçilir, bankın fəaliyyətinə cavabdehirlər, gündəlik işində komitələr ilə sıx əlaqə saxlayır
- bankın fəaliyyətinə cavabdeh deyillər
- 5 il müddətinə seçilir
- icraçı müdürlərin ümumi sayı 32 nəfərdir
- icraçı müdürlər bankın komitələrinə əsaslanmırlar

281 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının İdarə Şurası

- bütün dövlətlər səs verməyə (Şurada) eyni hüquqa malikdirlər
- Şura hər ay iclas keçirir
- müdir və onun məsüavinləri iki il müddətinə təyin olunurlar
- bankın ali orqanı sayılır
- Şura bankın ali orqanı sayılır, idarə üzvləri (tərkibi) 5 il müddətinə seçilir, ildə bir dəfə iclas keçirir

282 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının əsas fəaliyyəti

- dövlət ayrılmış maliyyə vəsaitinə zəmanət daşımır
- maliyyə dövlət və şəxsi müəssisələrinə ayrılır və onlar iqtisadi artıma stimullaşmalıdır
- istiqrazlar yalnız dövlətlərə ayrılır
- inkişafda olan dövlətlərə uzunmüddətli istiqrazların ayrılması
- ayrılmış istiqrazlar inkişaf etmiş dövlətlər tərəfindən aparılır

283 Beynəlxalq yenidənqurma və inkişaf bankının strukturu

- yenidənqurma və üzv dövlətlərin iqtisadi inkişafında iştirak etmir
- 1950-ci ildə yaradılmışdı
- 1950-ci ildə dövlətlərarası beynəlxalq qurum sayılır
- təşkilat strukturu
- 1945-ci ildə yaradılmış (Bretton-vud BMT konfransında), formal BMT təşkilatıdır, bənzər qərarlarında müstəqildir

284 Beynəlxalq bank qrupunun əsas iş prinsipi

- uzunmüddətli projelərin və proqramların qəbulunda iştirak etmir
- geridə qalmış dövlətlərə iqtisadi və sosial tərəqqilərinə dəstək verir (maliyyə və məsləhət), milli kadrların hazırlanmasında iştirak edir
- yalnız məsləhət köməyi göstərir
- beynəlxalq miqyasda iqtisadi və sosial tərəqqisinə səy göstərir
- beynəlxalq bank qrupu yekdil təşkilatdır

285 Regional komitələr (Beynəlxalq səhiyyə təşkilatı)

- regional komitələr BST üzvlərindən ibarətdir, əsas fəaliyyət prinsiplərini dəqiqləşdirir və regional bürosunun işinə nəzarət edir
- komitələr regionun əsas iş fəaliyyətinin prinsiplərini müəyyən etməkdə iştirak etmir
- regional komitələrdə BST üzvləri təmsil olunmayıblar
- komitələr bütün qitələri əhatə etmir
- regional büroların fəaliyyətlərinə nəzarət etmir

286 Katiblik (Beynəlxalq Səhiyyə Assambleyası)

- regional təşkilatlara malik deyil
- katibliyə baş müdir başçılıq edir, yüksək inzibati şəxs sayılır, icra şurasına tabedir
- katibliyə prezident başçılıq edir
- icra şurasına tabe deyil
- tutduğu vəzifəsinə görə BST katibi sayılmır

287 Beynəlxalq Səhiyyə Assambleyasının İcraçı Şura

- ildə iki dəfə yığıncaqlar keçirir
- təkliflər ilə çıxış etmir
- assambleyanın gündəliyinin hazırlanmasında iştirak etmir
- assambleya ilə bağlı deyil
- assambleyanın qəbul etdiyi qərarları icra edir, məsləhət və təkliflər ilə çıxış edir, yeni komitələrin yaradılması hüququna malikdir

288 Beynəlxalq səhiyyə assambleyası (BSA)

- BST müdiriyyətinin seçilməsi və təsdiqində iştirak edir, təşkilatın əsas fəaliyyət prinsiplərini aydınlaşdırır, büdcəni təsdiq edir
- BST fəaliyyətinə nəzarət etmir
- BST fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmir
- BSA ali orqan sayılmır
- büdcənin təsdiqi BSA qəbul edilmir

289 Beynəlxalq Səhiyyə Təşkilatının Təşkilatın vəzifəsi

- ana və uşaq, ətraf mühitin qorunmasında iştirak etmir
- milli səhiyyə sisteminin yaradılmasında və yardım edilməsində iştirak etmir
- yeni normativlər və məsləhətlərin qəbulunda iştirak etmir
- beynəlxalq səhiyyəsinin koordinasiyası, məsləhət və yardım, BMT, Dövlət, həmkarlar və digər müvafiq təşkilatlarla əməkdaşlıq
- tibbi və səhiyyə sahəsində, onları mükəmməlləşdirməkdə iştirak etmir

290 Beynəlxalq Səhiyyə Təşkilatının fəaliyyət sferası

- dünya miqyasında səhiyyə sahəsində aparıcı rol oynamır
- regional nümayəndəliklərə malik deyil
- fiziki, əqli, sosial sağlamlıq və təşkilatın fərdiyyəti bütün dünyanı əhatə edir
- fəaliyyət dairəsi yalnız az inkişaf etmiş dövlətləri əhatə edir
- dövlətarası texniki əməkdaşlıq nəzərdə tutulmur

291 Beynəlxalq Səhiyyə Təşkilatının yaradılması

- 1952-ci il
- 1948-ci il
- 1947-ci il
- 1945-ci il
- 1950-ci il

292 UNESCO-nun maliyyələşməsi

- BMT tərəfindən maliyyələşdirilir
- yalnız könüllü ianə
- üzv dövlətlərin məcburi ödəmə
- təşkilatın kommersiya fəaliyyəti
- inkişaf etmiş dövlətlər tərəfindən maliyyələşdirilir

293 UNESCO -nun iş fəaliyyətində əsaslanması

- təhsil komissiyası
- beynəlxalq okeanoqrafik komissiya
- UNESCO tərkibində bütün komissiyalarına əsaslanır və fəaliyyət göstərir
- təhsil planlaşma beynəlxalq bürosu
- mədəniyyət və inkişaf komissiyası

294 Baş müdir (UNESCO)

- baş katib öz təklifləri ilə çıxış etmək imkanına malik deyil
- baş müdir həlledici səsə malik deyil
- 10 il müddətinə seçilir və icraçı şəxsdir
- ən yüksək rütbəli vəzifə sahibidir, katibliyə başçılıq edir, 6 illik müddətə seçilir
- baş katib bütün toplantılarda iştirak etmir

295 Milli komissiyalar (UNESCO)

- qanunvericilik hüququna malikdir
- üzv dövlətlərin qurumları ilə əlaqə saxlamırlar
- proqramların realizə edilməsində iştirak etmirlər
- üzv dövlətlər regionlara bölünməyib
- milli komissiyalar region üzrə bölünüb, dövlətlərarası əlaqələrin yaradılması, proqramların hazırlanmasında iştirak edir

296 İcra Şurası (UNESCO)

- ildə bir dəfə iclas keçirir
- qəbul olunmuş icrası barəsində baş konfransa hesabat təqdim etmir
- proqram və büdcənin formalaşmasında iştirak etmir
- tərkibi baş konfrans tərəfindən seçilmir
- şura 51 üzvdən ibarətdir, tərkibi baş konfrans tərəfindən seçilir, onun tərəfindən konfransın gündəliyini hazırlayır və ona hesabat verir

297 Baş konfrans (UNESCO)

- baş konfrans, təşkilatın əsas orqanı sayılır, üzv dövlətlər təmsil olunub, toplantıda təşkilatın məqsəd və proqramı müəyyənləşdirilir
- konfrans məqsəd və proqram fəaliyyəti müəyyənləşdirmir
- bütün üzv dövlətlər təmsil olunmayıblar
- təşkilatın baş orqanı sayılmır
- konfrans dövlətarası və qeyri-dövlət təşkilatları ilə əlaqə saxlamır

298 UNESCO-nun əsas strateji proqramı

- fəaliyyətinin əsas istiqaməti mədəniyyət problemlərini əhatə edir
- təşkilatın fəaliyyəti yalnız geridə qalmış dövlətləri əhatə edir
- biliklərin saxlanması və dərinləşməsi sahəsində töhfəsi olmamışdı
- təhsil standartlarının realizə etməsi, biliklərin mübadiləsi, beynəlxalq miqyasda təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığa kömək etmək
- dünyada kütləvi informasiyalardan istifadəsindən

299 UNESCO-nun yaradılması tarixi

- 1945-ci il
- 1947-ci il
- 1960-cı il
- 1950-ci il
- 1949-cu il

300 ərzaq və kənd təsərrüfatı təşkilatının fəaliyyəti və müasir dövr

- beynəlxalq miqyasda təşkilatın fəaliyyəti əhatə etmir
- yalnız Afrika qitəsində fəaliyyət göstərir
- beynəlxalq miqyasda zəruridir
- ərzaq və kənd təsərrüfatı təşkilatının fəaliyyətinə müasir dövrdə zəruriliyini itirib
- təşkilat elmin əldə etdiyi müvəffəqiyyətlərdən istifadə etmir

301 ərzaq və kənd təsərrüfatı təşkilatının aqrar siyasətdə, beynəlxalq forumda özünəməxsusluğu

- təşkilat digər qeyri-hökumət təşkilatları ilə əlaqə saxlamır
- strateji tərəfdar
- məsləhət mərkəzi
- məlumat mərkəzi
- məlumat və məsləhət mərkəzi

302 ərzaq və kənd təsərrüfatı təşkilatının Konfransının iş fəaliyyəti

- təşkilat köməkçi komitələrə bölünür
- beynəlxalq aləmdə mövcud olan vəziyyətin müzakirəsini aparmır
- milli və beynəlxalq miqyasda problemlərin müzakirəsində iştirak etmir
- əsas prinsipləri aydınlaşdırır, büdcəni təsdiq edir, aparılan işləri müzakirə edir, qərarlar qəbul edir
- məsləhət, tövsiyə və nəzarət funksiyalarını daşımır

303 ərzaq və kənd təsərrüfatı təşkilatının baş orqanı

- məclis
- toplantı
- konfrans
- qurultay
- ümumi idarəçilik

304 ərzaq və kənd təsərrüfatı təşkilatının məqsədləri

- kənd təsərrüfatının inkişafında tövhəsi azdır
- ərzaq normalarının hazırlanmasında və normativlərin qəbulunda iştirak etmir
- yeni texnologiyalarından istifadə edilməsində iştirak etmir
- həyat tərzini yaxşılaşdırmaq, kənd əhalisinin problemlərini həll etmək, dünya iqtisadiyyatının inkişafına dəstək vermək, aclıq ilə mübarizə aparmaq
- təşkilat bütün ərzaq istehsal sferalarını əhatə etmir

305 ərzaq və kənd təsərrüfatı təşkilatının yaranması

- 1961
- 1950
- 1955
- 1945
- 1960

306 BMT-nin Səniyə inkişafı təşkilatının idarə olunması prinsipi

- katiblik departamentlərə bölünür
- texniki xidmətə nail deyil

- şura tərəfindən idarə olunur
- baş müdir tərəfindən idarə olunur, ən yüksək vəzifə sahibidir, aparılan işlərə cavabdehdir
- baş müdir iki il müddətində seçilir

307 BMT-nin Sənaye inkişafı təşkilatının Baş konfransı

- konfransın qəbul etdiyi qərarlar icrası məcburi deyil
- konfrans üzvləri dövlət nümayəndələrindən ibarətdir, yığıncaqda Şuranın hesabatı dinlənir və qiymətləndirilir, büdcəni təsdiq edir və baş müdiri təyinedir, hər iki ildə bir toplantı keçirir
- təşkilata daxil olan qurumların fəaliyyətini qiymətləndirmir
- təşkilatın prinsiplərini və siyasətini müəyyən etmir
- konfrans hər il toplantı keçirir

308 BMT-nin Sənaye inkişafı təşkilatının əsas məqsədi

- sənayedə struktur islahatlar aparmasında iştirak etmir
- təşkilat digər maliyyə təşkilatları ilə əlaqə saxlamır
- təşkilatın fəaliyyəti əsasən inkişaf etmiş dövlətləri nəzər alıb
- sənaye artımı və texniki irəliləyişə nail olmaq, ətraf mühiti qorumaq, sənaye texnologiyalarının beynəlxalq əməkdaşlığına nail olmaq
- sənaye sferasında əməkdaşlıq yardımçı funksiyalarını daşımır

309 BMT-nin Sənaye inkişafı təşkilatının iş prinsipi

- dünyada yeni iqtisadi qaydaların yaradılmasında töhfəsi olmayıb
- təşkilat BMT-nin mərkəzi koordinasiya orqanı sayılır və dünya miqyasında sənayenin inkişafına yönəldilib
- fəaliyyəti sənayenin inkişafına yönəlməyib
- BMT mərkəzi koordinasiya orqanı sayılmır
- inkişafda olan dövlətlərdə sənayenin inkişafın irəliləməsinə yönəlməyib

310 BMT-nin Sənaye inkişafı təşkilatının yaradılması

- 1969-cu il
- 1965-ci il
- 1960-cı il
- 1967-ci il
- 1970-ci il

311 Beynəlxalq kənd təsərrüfatı inkişaf fondunun fəaliyyət prinsipi (idarəetmə)

- təşkilatın katibliyi departamentlərə bölünməyib
- idarə şurası onun tərkibi təyinetmə yolu ilə aparılır
- şura cari problemlər ilə məşğul olmur
- idarə şurası təşkilatın baş orqanıdır, sessiyalar ildə bir dəfə keçirilir, prezident tərəfindən idarə olunur
- təşkilatın icra şurası yoxdur

312 Beynəlxalq kənd təsərrüfatı inkişaf fondunun baş orqanı

- icra şurası
- idarə şurası
- konqres
- qurultay
- ümumi toplantılar

313 Beynəlxalq kənd təsərrüfatı inkişaf fondunun məqsədi

- əhalinin gəlirlərini yüksəltmək problemi ilə məşğul olmur
- əsasən maliyyə yardımı göstərir
- təşkilatın fəaliyyəti ərzaq istehsalının artırılması, yoxsulluq ilə mübarizə, zəif inkişaf etmiş dövlətlərdə qidalanmanın yaxşılaşdırılması

- təşkilatın üzv dövlətləri kateqoriyalara bölünmür
- texniki köməklik

314 Beynəlxalq kənd təsərrüfatı inkişaf fondunun yaradılması

- 1977-ci il
- 1960-cı il
- 1955-ci il
- 1950-ci il
- 1965-ci il

315 Beynəlxalq intellektual mülkiyyət təşkilatının əsas fəaliyyəti

- təşkilat dövlətlər tərəfindən maliyyələşdirilir
- təşkilatın fəaliyyəti beynəlxalq ticarətin inkişafına təsir göstərmir
- beynəlxalq qoruma elmin və texnikanın stimullaşmasına təsir göstərmir
- müəlliflərin hüquqlarını qorumaq fəaliyyətinin əsasını təşkil edir, 1883-cü ildə yaradılıb
- elmin nəticələri təşkilatın struktur və formasına təsir etməmişdir

316 Beynəlxalq Poçt Birliyinin beynəlxalq bürosu

- qəbul olunmuş razılıqlara əlavələr olunmur
- büro poçt markalarının hazırlanmasında iştirak edir
- büro baş müdirin başçılığı ilə fəaliyyət göstərir, informasiya və rabitəni təmin edir
- büro BMT-nin təşkilatları ilə sıx əməkdaşlıq etmir, müstəqil fəaliyyət göstərir
- rəsmi qəbul edilmiş dil - ingilis dilidir

317 Beynəlxalq Poçt Birliyi Konqresi

- fəvqaladə konqreslər çağırılır
- təşkilatın baş orqanı sayılır
- hər il toplantı keçirilir
- bütün üzv dövlətlər konqresin işində iştirak etmirlər
- beş ildən bir toplantı keçirir, təşkilatın baş orqanı sayılır, proqram və büdcəni qəbul edir və baş müdiri təsdiq edir

318 Beynəlxalq Poçt Birliyinin İcraçı Şurası

- şura normalar qəbulu ilə məşğul olmur
- ildə bir dəfə toplantı keçirir və konqreslər arası müddətdə fəaliyyət göstərir, konqresə təkliflərini formalaşdırır
- 60 üzvdən ibarətdir (coğrafi prinsiplərlə)
- ildə dörd dəfə toplantılar keçirir, nəzarət və koordinasiya fəaliyyəti ilə məşğul deyil
- beynəlxalq fondun fəaliyyətinə nəzarət etmir

319 Beynəlxalq Poçt Birliyinin məqsədi

- poçt xidmətində texniki yeniliklərdən istifadə olunmur
- xalqlar arasında əlaqələrin genişləndirilməsi fəaliyyətin əsasını təşkil edir
- texniki yardım poçt xidmətində təşkilat iştirak etmir
- beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlməyib
- qloballaşma dövrü, internetin mövcud olması poçt xidmətinə tələbat azaltmaqdadır

320 Beynəlxalq Poçt Birliyinin hüquqi əsasları

- beynəlxalq poçt konvensiyası qəbul edilməmişdi
- razılıq sazişlərə əlavələr olunmamışdı
- təşkilatın məramnaməsi, icra rəqlamenti üzv dövlətlərin fəaliyyətində əsas sayılır
- əldə olunmuş sazişlər sistemi
- poçt xidmətində texniki irəliləyiş öz əksini tapmamışdı

321 Beynəlxalq Poçt Birliyinin yaradılması

- 1895-ci il
- 1874-cü il
- 1950-ci il
- 1900-cü il
- 1890-cı il

322 Beynəlxalq Valyuta Fondunun maliyyə xidməti

- üzv dövlətlər fondun texniki yardımından istifadə etmək imkanına malikdirlər
- fondun resurslarından alınan maliyyə köməyi üzv dövlətlər kreditin qaytarılmasına zəmanət verməlidirlər
- ayrılan vəsait valyuta kursunun tənzimlənməsinə ybnəldilməyib
- bütün üzv dövlətlər fondun maliyyə vəsaitlərindən istifadə etmək imkanına malikdirlər, ayrılan vəsait ödəniş balansının kəsirinin ləğvinə yönəlib
- fondun mütəxəssisləri üzv dövlətlərə iqtisadi proqramların hazırlanmasında köməklik göstərmirlər

323 Beynəlxalq Valyuta Fondunun kvotaları və vasitələri

- üzv dövlətlərin fondun imkanlarından istifadə edilməsi bərabərlik prinsipinə arxalanmır
- kvota üzv dövlətin səs vermədə nəzərə alınır
- üzvlük ödəmələr təşkilata daxil olmuş dövlətlər arasında bərabər bölünür
- maliyyə vasitələri bir qayda olaraq üzv dövlətlərin üzvlük ödəməlidir
- əsas əmanət imkanlar, kreditlər ilə əlavə olunur

324 Beynəlxalq Valyuta Fondunun aparıcı dövlətləri (səs ağırlığına malik olan)

- Argentina, Danimarka, Norveç, İsveç
- ABŞ, Çin, Cənubi Koreya, Çili, Hindistan, İran
- ABŞ, Braziliya, Kanada, Almaniya, Fransa
- ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiya
- Rusiya, Almaniya, İspaniya, Yunanıstan

325 Beynəlxalq Valyuta Fondunun İdarəçilik Şurası

- gündəlik fəaliyyət şura tərəfindən aparılır
- sessiyalar arası fəvqaladə toplantılar keçirilmir
- bütün üzv dövlətlərin nümayəndələri şurada təmsil olunublar və hər il toplantılarda iştirakçı hüququna malikdirlər
- yalnız aparıcı dövlətlərin nümayəndələri təmsil olunub
- dövlətin səsinin çəkisi onun maliyyə imkanlarından asılı deyil

326 Beynəlxalq Valyuta Fondunun baş orqanı

- ümumi şura
- ümumi toplantı
- konfrans
- qurultay
- idarəçilik şurası

327 Beynəlxalq Valyuta Fondunun məqsədi

- valyuta sistemində beynəlxalq əməkdaşlığa səy göstərir, dünya ticarətinin inkişafına dəstək verir, dünya valyuta sistemini tənzimləyir
- üzv dövlətlər arasında valyuta əlaqələrini nizama salmaq məqsədi güdmür
- dünya ticarətində balanslaşmış inkişafın yardımçı funksiyasını daşımır
- valyuta siyasətində beynəlxalq əməkdaşlıq nəzərdə tutulmayıb
- iqtisadi və maliyyə siyasətində koordinasiya rolunu oynamır

328 Beynəlxalq Valyuta Fondunun hüquqi əsasları

- beynəlxalq maliyyə siyasətinin və beynəlxalq ticarətin genişləndirilməsində töhfəsi yoxdur
- qəbul olunan dövlətə şərt qoyulmur
- BMT-ə ixtisaslaşdırılmış təşkilatı sayılmır
- hüquq və maliyyə müstəqilliyə malik deyil
- tam hüquqi və maliyyə müstəqilliyə malikdir, BMT sisteminə daxildir, üzv dövlət mütləq beynəlxalq bankın üzvü olmalıdır

329 Beynəlxalq Valyuta Fondunun fəaliyyətə başlanması

- 1949-ci il
- 1948-ci il
- 1946-cı il
- 1947-ci il
- 1945-ci il

330 NATO-nun baş qərargahı hansı şəhərdə yerləşir?

- London
- Brüssel
- Nyu-York
- Cenevrə
- Paris

331 ətraf mühit üzrə BMT proqramına (YUNEP) aid olanları seçin: 1. Baş qərargahı Nayrobi şəhərindədir. 2. BMT-nin ixtisaslaşmış orqanıdır. 3. 1972-ci ildə yaradılıb. 4. BMT yarandığı vaxtdan fəaliyyət göstərir. 5. Beynəlxalq il adlanan layihəni həyata keçirir.

- 1,2,4
- 1,3,5
- 2,4,5
- 2,3,5
- 1,4,5

332 ASEAN-ın katibliyi hansı şəhərdə yerləşir?

- Nayrobi
- Banqkok
- Cenevrə
- Cakarta
- Kuala-Lumpur

333 Kuala-Lumpur bəyannaməsi nə ilə bağlıdır?

- Şərqi Asiyada dostluq və əməkdaşlıq haqqında
- Cənub-Şərqi Asiyanın neytral zona elan olunması
- Şərqi Avropa regionunun neytral zona elan olunması
- Cənub-şərqi Avropada azad iqtisadi zonanın yaradılması
- Cənub-Şərqi Asiyada azad iqtisadi zonanın yaradılması

334 Bu bəyannamədə qeyd olunurdu ki, Cənub-Şərqi Asiya regionu neytral zonadır və bütün üzv dövlətlər onun tanınması üçün lazımı tədbirlər görəcəklər və bu zonaya xarici qüvvələr daxil ola bilməz. Göstərilənlər hansı bəyannaməyə aiddir?

- Paris bəyannaməsi
- Bişkek bəyannaməsi
- Kuala-Lumpur bəyannaməsi
- Banqkok bəyannaməsi
- Bağdad bəyannaməsi

335 ASEAN-da müşahidəçi statusuna malik olan ölkəni seçin:

- Sinqapur
- Papua Yeni Qvineya
- İndoneziya
- Tailand
- Malaziya

336 ASEAN-a daxil olan ölkələri seçin: 1. İndoneziya 2. Nepal 3. Malaziya 4. Hindistan 5. Tailand

- 2,3,4
- 1,3,5
- 1,2,3
- 1,3,4
- 2,3,5

337 Bu təşkilatın təsis olunması haqqında Bəyannamə Banqkok bəyannaməsi adlanır:

- BMT
- OPEK
- ASEAN
- MDB
- İKT

338 Atom enerjisi beynəlxalq agentliyi təşkilatının fəaliyyətinin əsas istiqamətləri

- əsas fəaliyyət: texniki əməkdaşlıq, ümumi nəzarət, təhlükəsizliyi təmin etmək
- nəzarət vəzifə nəzərdə tutulmayıb
- agentlik fəvqaladə şəraitdə yekdil mərkəzə malik deyil
- texniki əməkdaşlıq təşkilatın proqramında nəzərdə tutulmayıb
- mərkəz elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmur

339 Atom enerjisi beynəlxalq agentliyi təşkilatının idarə katibliyi

- katiblik agentliyin bütün iş fəaliyyətinə cavabdeh deyil
- agentliyin praktiki fəaliyyətinə rəhbərlik etmir
- katiblik geniş səlahiyyətlərə malik deyil
- katibliyə baş müdir başçılıq edir, agentliyin bütün fəaliyyətinə nəzarət və rəhbərlik edir
- katiblik agentliyin digər orqanlarına köməklik göstərmir

340 Atom enerjisi beynəlxalq agentliyi təşkilatının baş orqanı

- tənzimləmə fəvqaladə qrup
- şura
- qurultay
- ümumi toplantı (üzv dövlətlərin)
- baş konfrans

341 Atom enerjisi beynəlxalq agentliyi təşkilatının statusu təşkilata qəbul qaydaları

- namizəd dövlətin əhalisinin sayı nəzərə alınır
- hər bir dövlət təşkilata qəbul edilə bilər, əsas şərt təşkilatın nizamnaməsini qəbul və ona riayət etməkdir
- namizəd dövlətin iqtisadi göstəriciləri nəzərə alınır
- dini mənsubiyyət əsas şərt kimi irəli sürülür
- dövlətin yerləşdiyi coğrafi məkan nəzərə alınır

342 Atom enerjisi beynəlxalq agentliyi təşkilatının statusu

- BMT-nin ixtisaslaşdırılmış statusuna malik olmuş təşkilatdır

- regional təşkilatdır
- beynəlxalq dövlətarası təşkilatdır, 1955-ci ildə yaradılmışdır
- nüvə silahına malik olmuş dövlətlərin qapalı təşkilatıdır
- təşkilatın BMT ilə əlaqəsi yoxdur

343 BMT-nin qaçqınlar işi üzrə Baş komissarlığı

- komissarlığın icraçı komitəsi yoxdur
- təşkilatın regional bölmələri yoxdur
- Millətlər Cəmiyyətinin eyni təşkilatının varisidir və 1951-ci ildə Baş komissarlıq idarəetmə adı ilə əvəz olunmuşdur
- komissarlığın qərarları yalnız tövsiyə xarakterlidir
- II Dünya müharibəsindən sonra yaradılıb

344 BMT-nin ətraf mühit proqramı

- təşkilatın katibliyi Parisdə yerləşir
- problem üzrə koordinasiya proqramı qəbul edilməyib
- 1960-cı ildə yaradılıb
- BMT konfransından sonra 1973-cü ildə yaradılıb və əsas istək və məqsəd ətraf mühiti qorumaq olmuşdur
- proqram regional miqyasda aparılır

345 BMT-nin inkişaf proqramı

- inkişafda olan dövlətlərə kömək məqsədilə yaradılmayıb
- 1960-cı ildə Baş Assambleyanın qətnaməsi əsasında yaradılıb
- komitə şura tərəfindən idarə olunmur
- 1965-ci ildə Baş Assambleyanın qətnaməsi əsasında yaradılıb, əsas məqsəd və istək inkişafda olan dövlətlərə hərtərəfli kömək göstərmək, maliyyə fondu üzv dövlətlər tərəfindən aparılır
- maliyyə təminatı BMT tərəfindən aparılır

346 Ticarət və inkişaf konfransı

- ilk dəfə 1964-cü konfrans keçirilib, inkişafda olan dövlətlərin maraqları nəzərə alınmış, BMT xüsusi statusuna malikdir
- inkişafda olan dövlətlərin maraqlarına yönəlməyib
- baş Assambleyanın təşəbbüsü ilə 1960-cı ildə keçirilib
- konfrans BMT xüsusi statusuna mali deyil
- konfrans iki ildən bir toplantı keçirir

347 BMT-nin uşaq fondu

- fondun regional nümayəndəlikləri yoxdur
- fond yardım və sosial təminat etmək imkanına malik deyil
- inkişaf olmağa olan dövlətlərə hərtərəfli yardım göstərir, səhiyyə sahəsində bütün projəkləri dəstəkləyir
- maliyyə təminatı Beynəlxalq Bank tərəfindən aparılır
- fond öz fəaliyyətində bütün dövlətləri əhatə etmir

348 BMT-nin silahsızlaşdırma komitəsi

- BMT-nin üzv dövlətləri komitədə təmsil olunmayıblar
- komitənin sessiyaları iki ildən bir keçirilir
- komitə icraçı orqan sayılır
- 1952-ci ildə yaradılıb və məşvərətçi orqandır
- komitənin üzv dövlətlərinin sayı dəyişməz qalıb

349 BMT-nin silahsızlaşdırma konfransı və komitəsi

- komitənin üzv dövlətlərin sayı dəyişməz qalmışdır
- ilk beynəlxalq müqavilə ABŞ, SSRİ, Fransa və Böyük Britaniya dövlətləri tərəfindən 1959-cü ildə yaradılmışdır

- 1983-cü ildə yenidən təşkilat konfrans adlandırılmışdır
- konfrans ilə bir dəfə Cenevrədə öz toplantılarını keçirir
- 1976-cı ildə konfrans BMT tərəfindən komitə adı ilə əvəz olunmuşdur

350 Biri OPEK-in vəzifələrinə aid deyil:

- neft sənayesində investisiyalardan gələn gəlirlərin ədalətli bölgüsü
- neft istehsal edən ölkələrin gəlirlərinin dayanıqlılığı
- ətraf mühitin müdafiəsi
- neftdən gələn gəlirlərin əsas neft ixrac edən ölkələrə axınının təmin edilməsi
- dünya neft bazarında neftin qiymətinin stabilliyinin təmin edilməsi

351 OPEK-ə aid olan fikirləri seçin: 1. 1962-ci ildə BMT-də tamhüquqlu hökumətlərarası təşkilat kimi qeydiyyatdan keçmişdir. 2. Baş qərargahı Vyanada yerləşir. 3. Təşkilatın əsas vəzifəsi ətraf mühitin müdafiəsini təmin etməkdir. 4. Təşkilatın əsas vəzifəsi neftin qiymətinə nəzarət etməkdir. 5. Hal-hazırda baş qərargahı Cenevrədə yerləşir.

- 1,2,5
- 1,2,3
- 2,3,5
- 1,2,4
- 2,4,5

352 Avropa Şurasına eyni ildə qoşulan dövlətləri seçin:

- Rusiya və Azərbaycan
- Gürcüstan və Azərbaycan
- Türkiyə və Azərbaycan
- Azərbaycan və Ermənistan
- Yunanıstan və Ukrayna

353 Mən millətlər arasında sədləri əhəmiyyətli dərəcədə aradan qaldıran, maneəsiz hərəkət üçün imkan yaradacaq Avropa Birləşmiş Ştatlarının yaradılmasını gözləyirəm . Fikirlər kimə məxsusdur?

- Z.Bjezinski
- C.Buş
- C.Vaşinqton
- U.Çörçill
- T.Peyn

354 Eyni ildə yaradılmış təşkilatları seçin:

- MAQATE və QDİƏT
- NATO və OPEK
- BMT və NATO
- Avropa Şurası və NATO
- MDB və Avropa Şurası

355 OPEK-ə aid olmayan fikirləri seçin: 1. 1955-ci ildə BMT-də tamhüquqlu hökumətlərarası təşkilat kimi qeydiyyatdan keçmişdir. 2. Baş qərargahı Vyanada yerləşir. 3. Təşkilatın əsas vəzifəsi ətraf mühitin müdafiəsini təmin etməkdir. 4. Təşkilatın əsas vəzifəsi neftin qiymətinə nəzarət etməkdir. 5. Hal-hazırda baş qərargahı Cenevrədə yerləşir.

- 3,4,5
- 1,4,5
- 1,2,4
- 1,3,5
- 2,4,5

356 Avropa Şurasında müşahidəçi statusuna malik olmayan ölkəni seçin:

- ABŞ
- Yaponiya
- İsrail
- Azərbaycan
- Meksika

357 NATO-nun Baş qərargahı hansı şəhərdə yerləşir?

- London
- Vyana
- Minsk
- Brüssel
- Paris

358 İNTERPOL-un Azərbaycanda yerləşən Milli Bürosunun başçısı kim tərəfindən vəzifəyə təyin olunur?

- Nazirlər Kabinetinin qərarı ilə
- İNTERPOL-un baş katibi tərəfindən
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- Azərbaycan Respublikasının Xarici İşlər Naziri tərəfindən
- Milli Məclisin qərarı ilə

359 İNTERPOL-un emblemi və bayrağı neçənci ildən istifadə olunur?

- 1924
- 2000
- 1914
- 1950
- 1945

360 Biri İNTERPOL-un rəsmi işçi dili deyil:

- ərəb
- ispan
- ingilis
- rus
- fransız

361 İNTERPOL neçənci ildən 24 saat iş rejiminə keçib?

- 1992
- 2012
- 1996
- 2001
- 2005

362 İnsan hüquqları üzrə komissar vəzifəsinə aid olanları seçin: 1. 1999-cu ildə təsis edilmişdir 2. Mühakimə etmək səlahiyyəti var. 3. Səlahiyyət müddəti 6 ildir və təkrarən seçilə bilməz. 4. O, İnsan Hüquqlar üzrə Avropa komissiyası tərəfindən – Nazirlər Komitəsinin təqdim etdiyi 3 nəfər namizədin sırasından səs çoxluğu ilə seçilir. 5. Mühakimə etmək səlahiyyəti yoxdur.

- 1,4,5
- 2,3,4
- 1,2,3
- 1,3,5
- 2,4,5

363 Hansı ölkələr Avropa Şurasına 1949-cum ildə qoşulmuşdur?

- Ukrayna və Türkiyə
- Ermənistan və Gürcüstan
- Azərbaycan və Türkiyə
- Yunanıstan və Türkiyə
- Azərbaycan və Ermənistan

364 Təşkilatalara uyğun baş qərargahların yerləşdiyi şəhərləri seçin: 1. Avropa Şurası a)Nyu-York 2. BMT b)Strasburq 3. OPEK c)Cenevrə

- 1-c,2-a,3-b
- 1-a,2-b,3-c
- 1-c,2-b,3-a
- 1-b,2-a,3-c
- 1-a,2-c,3-b

365 Birliyin parlament assosiasiyası qurumu. (Millətlər Birliyi)

- Üzv dövlətlərin qəbul edilmiş normalarına riayət edilməsinə nəzarət edir
- Qəbul edilmiş hüquq normalarının pozulması dövləti birlikdən kənar olunmur
- Birliyin yektil qanun bazası qəbul edilməyib
- İqtisadi qanunlarının icrasına nəzarət edir
- Praktiki formaların təmin edilməsi üzv dövlətlərdən tələb olunmur

366 Baş katibin səlahiyyətləri . (Millətlər Birliyi)

- Baş katib digər nazirlər ilə görüşlər keçirmir
- Kompleks problemlər üzrə təkliflər vermək hüququna malik deyil
- Baş katib tərəfindən işçi qruplara kompleks təkliflərin və beynəlxalq siyasət haqqında təkliflər hazırlamaq tapşırılır. Daimi nazirlərin görüşləri təşkil olunur
- Kompleks problemlər üzrə təkliflər vermək hüququna malik deyil
- Katiblik yalnız icraçı funksiyalarını daşıyır
- Yalnız beynəlxalq siyasətə aid təkliflər irəli sürmək imkanına malikdi

367 Millətlər Birliyinin konfransı

- Baş nazirlər (üzv dövlətlərin) tərəfindən hər iki ildə bir görüşlər keçirilir və bütün problemlər üzrə müzakirələr və qərarlar qəbul edilir
- Birliyin proqramları müzakirə olunmur
- Britaniya kraliçası tərəfindən
- Baş katib tərəfindən idarə olunur
- Toplantılarda yalnız siyasi problemlər müzakirə olunur

368 Millətlər Birliyinin prinsiplərinin qəbul edilməsi tarixi

- 1971 il
- 1965 il
- 1978 il
- 1960 il
- 1950 il

369 OPEK-in maliyyə strukturu

- Milli maliyyə institutları tərəfindən
- Aparıcı kompaniyalar tərəfindən
- Beynəlxalq maliyyə qurumları
- Fiziki şəxslərin tərəfindən maliyyələşdirilir
- Dünya bankı tərəfindən

370 Katiblik (OPEK)

- Baş katib tərəfindən idarə olunur (3 il müddətində) ona müavin kömək göstərir, gündəlik işi icra edir.
- Katiblik departamentlərə bölünməyib
- Baş katib qaunu təşkilatın nümayəndəsi sayılır
- İqtisadi və maliyyə məsələlərindən kənarıdır
- Katiblik tədqiqatlar işinə rəhbərlik etmir

371 OPEK-in iqtisadi komissiyası

- Neft bazarında stabilliyi təmin edir. Onun səlahiyyətlərinə neft və enerji problemləri aiddir
- Komissiya adətən iki ildən bir toplantı keçirir
- Enerji siyasəti komissiyasının fəaliyyətindən kənarıdır
- Onun səlahiyyətlərinə bütün neft siyasətinin problemləri daxil edilməmişdir
- Baş katib daimi təyin olunur

372 OPEK-nın idarə etmə şurasının səlahiyyətləri

- Üzv dövlətlər tərəfindən namizədlər irəli sürülür və konfransda təsdiq olunur (iki il müddətində)
- Müdirlərin Şuranın sessiyalarında iştirakı mütləq şəkildə tələb olunmur
- Şura yalnız konfransların qəbul etdiyi qərarların icrasına nəzarət edir
- Şura daimi təyin olunmuş işçilərdən ibarətdir
- Qərarlar yekdil səs ilə qəbul edilir

373 OPEK-nın icraçı orqanı

- heç bir cavab düzgün deyil
- Sessiyalar sayılır
- İcraçı şöbə sayılır
- Komitə icraçı orqan sayılır
- İdarə etmə şurası sayılır

374 OPEK-in konfransları

- Ən yüksək təşkilatın orqanıdır, iki ildə bir Vyanada toplantıda üzv dövlətlər toplantı keçirirlər
- Baş katib eyni zamanda konfransın katibidir
- Fövqəladə toplantılar adətən çağrılır
- Bütçə və nizamnamədə dəyişiklik aparmaq konfransın səlahiyyətlərindən kənarıdır
- Konfrans ümumi xətti müəyyən etmir

375 Təşkilatın (OPEK) məqsədi

- Üzv dövlətlərin neft siyasətinin koordinasiyası, dövlətlərin maraqlarını müdafiə etmək, neftin bazarda stabilliyini əldə etmək, ətraf mühitin qorunması
- Ətraf mühitin qorunması onun səlahiyyətlərinə daxil deyil
- Dünya neft bazarına təsir göstərmir
- Neft siyasəti ilə bağlı üzv dövlətlərin fəaliyyətinin koordinasiyası ilə məşğul olmur
- Neft istehsal edən dövlətlərin sabit gəlirlərini təmin etmək bir məqsəd kimi qoyulmamışdır

376 OPEK-in əsas məqsədləri

- Stabil və ədalətli neftin qiymətini təmin etmək, islahatçılara isə daimi və kifayət qədər onun çatdırılması
- Qiymətləndirmə siyasəti neft ixrac edən dövlətlərə böyük təsiri yoxdur
- Fövqəladə görüşlər keçirilmir
- Dövlətlərin ayrılıqda neft hasilatının artırılmasını dəstək vermək
- OPEK nazirlərinin görüşləri keçirilmir

377 OPEK-in tərkibi

- Bütün neft ixrac edən dövlətlər

- Yalnız Yaxın Şərq ölkələri
- İran körfəzi
- Afrika dövlətləri
- Latın Amerika dövlətləri

378 Neft ixrac edən dövlətlərin təşkilatı (yaranma tarixi) (OPEK)

- 1960
- 1957
- 1955
- 1950
- 1965

379 Azərbaycan Respublikasının interpola qəbul olunması

- Respublikanın daxili və xarici siyasətində mühüm rol oynamır
- milli mərkəzləşmiş büro respublikanın Daxili İşlər Nazirliyinə tabe deyil
- AR təşkilatın məramnaməsini qəbul edib, cinayətkarlığa qarşı interpol ilə sıx əməkdaşlıq edir
- AR interpolun imkanlarından istifadə etmir
- Azərbaycanda interpolun milli bürosu yoxdur

380 İnterpolun digər təşkilatlar ilə əlaqələri

- milli mərkəzlərin fəaliyyəti interpolun nəzarətindən kənar aparılır
- BMT ilə əlaqələr yaradılmamışdır
- təşkilat məhkəmə, prokurorluq, sərhəd və gömrük dövlət orqanları ilə sıx əlaqələr yaratmışdır
- əlaqələr mövcud deyil
- beynəlxalq səviyyədə milli mərkəzlər bürosu ilə əlaqələr yaradılmamışdır

381 İnterpol-un katibliyinin xüsusi bölmələri

- milli polis mərkəzləşmiş büro mövcud deyil
- polis bölməsi cinayətkarlığa qarşı mübarizədə bütün imkanlardan istifadə etmir
- dörd bölmədən ibarətdir: inzibati, polis, elmi-tədqiqat və texniki təminat
- katiblik xüsusi bölmələrə malik deyil
- polis şöbəsi narkotik, insan alveri sahəsində xüsusi bölməyə malik deyil

382 İnterpol İcraçı komitənin prezidentinin səlahiyyətləri

- baş katib interpolun əsas siması sayılır
- qərarların qəbul edilməsində prezident üstünlüyə malikdir, təşkilatın bütün fəaliyyətinə rəhbərlik edir, Baş Assambleyanın qərarlarını həyata keçirir
- Baş Assambleyanın sessiyalarına sədrlik tapşırılıb
- təşkilatın bütün fəaliyyətinə rəhbərlik hüququna malik deyil
- baş katib Baş Assambleya tərəfindən təyin olunmur

383 İnterpol -un İcraçı komitəsi

- icraçı komitənin üzvləri təyin olunurlar
- icraçı komitə üzv dövlətlərin nümayəndələrindən ibarətdir
- növbəti sessiyanın gündəliyinə sənədlər təqdim etmir
- baş katibin fəaliyyətinə nəzarət etmir
- komitə prezident və üç prezident müavini tərəfindən fəaliyyət göstərir

384 İnterpol -un Baş Assambleyasının səlahiyyətləri

- polislərin beynəlxalq miqyasda əməkdaşlığı, təşkilatın iş planı və büdcəsinin təsdiq edilməsi, yeni komissiyaların yaradılması səlahiyyətlərinə malikdir
- təşkilatın iş planı və büdcəni təsdiq etməsində iştirak etmir
- yeni üzvlərin təşkilata qəbulu imkanına malik deyil

- polislərin dünya miqyasında əməkdaşlığına yönəlməyib
- daimi və müvəqqəti komissiyaları təşkil etmək imkanına malik deyil

385 İnterpol-un idarə heyəti

- Baş Assambleya, icraçı komitə, baş katib, milli mərkəzləşmiş büro
- baş katib
- icraçı komitə
- Baş Assambleya
- milli mərkəzləşmiş büro

386 İnterpol-un idarəetmə strukturu

- təşkilatın sessiyaları iki ildə bir aparılır
- Baş Assambleyanın sessiyalarında yalnız üzv dövlətlər iştirak edir
- baş orqan assambleyadır və onun tərkibinə bütün üzv dövlətlər daxil olunmuşlar
- baş orqan konfrans sayılır
- təşkilata daxil olmayan dövlət sessiyalarda müşahidəçi hüququna malik deyil

387 İnterpol-un əsas məqsədləri

- təşkilatın beynəlxalq miqyasda fəaliyyəti kifayətləndirici deyil
- təşkilat siyasi, hərbi, dini və irqi xarakterli problemlərə qarışması qadağan olunub (məramnamənin 3 maddəsi)
- yeni təşkilatların yaradılması bir məqsəd kimi durmayıb
- polis orqanlarının dünya miqyasında əməkdaşlığın əldə edilməsinə yönəlməyib
- təşkilatın qəbul etdiyi qərarlar tövsiyə xarakteri daşıyır

388 Təşkilat BMT tərəfindən beynəlxalq dövlətarası təşkilat stratusuna malik olması

- 1962
- 1960
- 1980
- 1982
- 1950

389 Beynəlxalq gömrük təşkilatının idarəetmə orqanları

- idarəetmə orqanları təşkilatın siyasətinin formalaşmasında iştirak etmir
- şura, komissiya, maliyyə komitəsi - əsas idarəetmə orqanları sayılır
- qurultay
- konfrans
- dövlət arası qlobal problemlərin həllində idarəetmə orqanları iştirak etmir

390 Beynəlxalq gömrük təşkilatının məqsədləri

- üzv dövlətlərə gömrük gömrük sahəsində yeni yanaşmaq sahəsində köməklik göstərmir
- bütün üzv dövlətlərin sosial-iqtisadi inkişafı, gömrük xidmətinin şəffaflığını əldə etmək, beynəlxalq ticarəti leqallaşdırmaq
- beynəlxalq miqyasda yekdil gömrük qaydaları əldə edilməyib
- üzv dövlətlərin sosial-iqtisadi inkişafına yönəlməyib
- təşkilat gömrük ittifaqının yaradılmasına səy göstərmir

391 Beynəlxalq gömrük təşkilatının yaradılması

- 1962
- 1960
- 1955
- 1950
- 1947

392 Beynəlxalq hesablama bankının strukturu

- idarə heyəti
- baş konfrans, müdirələr şurası (17 üzv) və komitələrdən ibarətdir, bankın qərarqahı Bazeldə yerləşir
- bankın qərarqahı Londonda yerləşir
- müdirələr şurası 15 üzvdən ibarətdir
- qəbul edilmiş sənədlər bankın gələcək istiqamətlərinə təsir etməmişdir

393 Beynəlxalq hesablama bankı

- bank regional maliyyə təşkilatıdır
- bank iqtisadi tədqiqatlar mərkəzi sayılmır
- bank beynəlxalq formatda fəaliyyət göstərmir
- bank 1930-cu ildə yaradılıb, Almaniyanın Versal müqaviləsinin şərtlərinin icrası üçün, II Dünya müharibəsindən sonra Breton-Vud sistemi çərçivəsində fəaliyyətini davam etdirmişdir
- bank Beynəlxalq valyuta fondu ilə əməkdaşlıq etmir

394 Avropa Şurasının mənzil qərarqahı hansı şəhərdə yerləşir?

- London
- Vyana
- Paris
- Strasburq
- Cenevrə

395 Xüsusi dəvət edilmiş ölkə statusu ideyasə kimə məxsusudur?

- E.Karr
- U.Çörçil
- Z.Bjezinski
- P.Sager
- F.Fukuyama

396 Avropa Şurasının səlahiyyətlərinə aid olmayan sahəni seçin:

- Elm
- İqtisadi
- Mədəni
- Hərbi
- Sosial

397 Avropa Şurasında müşahidəçi statusuna malik olmayan ölkələri seçin: 1.Azərbaycan 2. Kanada 3.Türkiyə 4.ABŞ 5.İsrail

- 2,3
- 1,5
- 2,4
- 1,3
- 2,5

398 Avropa Şurasının rəsmi işçi dillərini seçin:

- İspan və ingilis
- İtalyan və ərəb
- Rus və ingilis
- İngilis və fransız
- Fransız və rus

399 Avropa Şurasının genişlənməsinə dair sənəd..... adlanır.

- “Atlantika Xartiyası”
- “Praqa bəyannaməsi”
- “Fulton çıxışı”
- “Reddeman məruzəsi”
- “Sülh naminə tərəfdaşlıq proqramı”

400 Bu təşkilat BMT-dən sonra dünyanın ən böyük beynəlxalq hökumətlərarası təşkilatı hesab olunur?

- ATƏT
- MDB
- NATO
- İNTERPOL
- İKT

401 İNTERPOL-un mənzil qərarı harda yerləşir?

- Vyana (Avstriya)
- London (İngiltərə)
- Paris(Fransa)
- Lion (Fransa)
- Cenevrə (İsveçrə)

402 Neçənci ildə BMT İNTERPOLU Beynəlxalq hökumətlərarası təşkilat kimi tanıdı?

- 1960
- 1945
- 1996
- 1971
- 1964

403 Texniki Birliyin əməkdaşlıq fondu

- 1971 ildə təşkil olunub, könüllü yardımlar hesabına maliyyələşdirilir, katibliyin əsas maliyyə mənbəyidir
- Məsləhət və proqramlar fond tərəfindən hazırlanmışdır
- Fond ekspertlərinin və məsləhətçilərinin əmək haqqını ödəməsi ilə məşğul olmur
- Dövlət tərəfindən maliyyələşdirilir
- Müəyyən sahədə çalışan işçilər hazırlanmışdır

404 Uyğunluğu seçin: 1.Avropa Şurası a)1945 2.OPEK b)1960 3.BMT c)1949

- 1-b,2-a,3-c
- 1-c,2-a,3-b
- 1-a,2-b,3-c
- 1-c,2-b,3-a
- 1-a,2-c,3-b

405 Sülh naminə tərəfdaşlıq iştirakçıların tərkibi

- Avropa və Asiya ölkələri birliyin iştirakçılarıdır. Azərbaycan Respublikası birliyin üzvüdür
- Birliyə qəbulu zamanı milli ayrı seçkiliyə yol verilir
- Asiya ölkələri
- Yalnız Avropa dövlətləri
- Üzv dövlətlər qaynar nöqtələrdə iştirak etmirlər

406 Sülh naminə tərəfdaşlıq proqramı və NATO

- 1994 ildə qəbul edilmiş proqramı dövlətlərNATO çərçivəsində birliyə qoşulmaq imkanı almışlar
- Partnyor əməkdaşlığın səviyyəsini və istiqamətlərini müəyyən etmə imkanlarına malik deyillər

- Proqram (Sülh naminə tərəfdaşlıq) onu qəbul etmiş dövlətlər NATO ilə iki tərəfli əlaqələr bazasını yarada bilməmişlər
- Bütüncü və strateji məsələlərdə onların qəbul edilməsində iştirak etmir
- Siyasi və təhlükəsizlik məsələlərində öz müstəqil siyasətini qurmaq hüququna malik deyillər

407 Şimali Atlantika əməkdaşlıq şurasının struktur quruluşu

- Məsləhətçi forumdur, öz tərkibinə NATO üzvü olan dövlətlər ilə birlikdə postsovet dövlətləri və qurumda xarici işlər təmsil olunublar
- Elmi və ekoloji NATO -nun proqramlarında iştirak etmir
- Avropanın yüksək inkişaf etmiş dövlətləri
- Yalnız Qərbi Avropa ölkələri daxil olmaq hüququna malikdirlər
- Şura zərbi müdafiə planlaşmanın planı ilə məşğul olmur

408 Şimali Atlantika əməkdaşlıq şurasının yaradılması

- 1991 ildə
- 1997 ildə
- 1995 ildə
- 1990 ildə
- 1998 ildə

409 NATO və hərbi fəallıq yeni şəraitdə

- NATO -nun hərbi aktivliyi azalmış, hərbi qüvvələrin sayı azalmış, nüvə komponentin rolu azalmışdı
- Dövlətlər arası əməkdaşlığa dəstək verilmir
- Hərbi hazırlıq strategiyasının əsasını təşkil edir
- Müasir dövrdə daha fəal nümayiş olunur
- Siyasi aspektə diplomatik imkanlara yer ayrılmır

410 Soyuq müharibənin başa çatması və NATO -nun yeni beynəlxalq siyasətə münasibəti

- heç bir cavab düzgün deyil
- Yenidənqurma prosesi üzv dövlətlər arasında debatlarla (müzakirələrə) səbəb olmamışdı
- Yeni problemlərin birliyin yenidənqurmasına başlanması tələb olunmurdu
- Ənənəvi siyasət davam edir
- Qərb Şərq iri miqyaslı hərbi toqquşma təhlükəsi aradan qaldırılıb və birlik yeni problemlər ilə rastlaşmışdı

411 Natonun himayəsi altında olan coğrafi məkan

- Bütün Avropa, Şimali Amerika, Şimal Atlantik Okeanını bir hissəsi
- Avropa və Asiya
- Yalnız Avropa məkanı
- Vaşinqton (1949 il) müqaviləsi əsas olaraq Alyansın əhatə etdiyi jöğrafi məkan bütün qitələri əhatə edir
- Avropa və Uzaq Şərq

412 Yeni problemlərin həllində birliyin yanaşması (NATO)

- Avropa və Şimali Amerikanı bağlayan institutların kompleks şəkildə iştirakı və digər beynəlxalq qurumların əlaqəsi nəticəsində
- NATO Avropa siyasətində ATƏT-in siyasətini nəzərə almır
- NATO və Avropa Şurası ilə əməkdaşlıq etmir
- bir övlət tərəfindən problemin həlli mümkündür
- NATO Avropa təşkilatı ilə əlaqəsi yoxdur

413 NATO-nun müasir məqsədləri və istiqamətləri

- Roma (1991 il) və Vaşinqton (1999 il)
- İstanbul (2004 il) sammitinin bəyannaməsi
- Praqa (2002 il) bəyannaməsi

- London (1990 il) bəyannəməsi, birliyin müasir strategiyasını qəbul etmişdi
- Alyansa daxil olan aparıcı dövlətlər müəyyən edirlər

414 Müasir NATO-nun strateji konsepsiyası

- Transatlantik əlaqələri dəstəkləmək, Avropada global strateji tarazlığı əldə etmək
- Təhlükəsizliyi təmin dilməsi üçün silahlanma siyasətini davam etmək
- Nato Avropa təhlükəsizliyinin bir tərkib hissəsi sayılmır
- Avropada strateji tarazlıq əldə edilməsi nəzərdə tutulmayıb
- Dioloq və əməkdaşlıqdan imtina etmək

415 1984 ildə Avropada siyasi vəziyyətin dəyişməsi və NATO rəhbərliyinin ona münasibəti

- Nato-u Qeyri stabilliyin yaranması, birliyə təhlükə yaradırdı
- Beynəlxalq Terrorizm ümumi sabitliyə təhlükə yaratmırdı
- Qanuna təhlükə yaranmamışdı
- Alyansın strategiyası dəyişməz qalmışdı
- Etnik konfliktlər ümumi sülhə təhlükə yaratmırdı

416 Azərbaycan Respublikasının Sülh naminə tərəfdaşlıq proqramının qəbul edilməsi (NATO)

- 1999 il
- 1998 il
- 1996 il
- 1992 il
- 1994 il

417 Brüssel (1994 il) NATO - nun sammiti. Sülh naminə tərəfdaşlıq proqramının qəbul edilməsi

- «Proqramın» qəbul edilməsi dövlətin qabaqcıl ölkələri ilə onların əlaqələrinin inkişafına zəmin yaradır
- Keçmiş sovet respublikaların NATO ilə əlaqələrin yaradılmasına Rusiya Federasiyası bitərəflik mövqə tutur
- Proqramı qəbul etmiş dövlət tam qurumun üzvü sayılır
- SSRİ-nin keçmiş məkanında yaranmış müstəqil respublikalarını təşkilatın fəaliyyətində iştirakları nəzərdə tutulmamışdı
- «Proqramın» qəbul etmiş dövlətə NATO tərəfindən təhlükəsizliyə tam zəmanət verilir

418 XX əsrin 90 illərində Alyansın yeni strategiyasının qəbulu (NATO)

- Şərqi Avropada «Sosialist düşərgəsinin» dağılması və keçmiş sosialist respublikasının Avropaya inteqrasiya istiqamətlənməsi
- Yeni stratejiyanın qəbuluna bəyannamə qəbul edilməmişdi
- Qəbul edilmiş strategiya bütün dünyada baş vermiş dəyişikliklər öz əksini tapmamışdı
- SSRİ-nin daxili həyatında dərin böhran
- Yeni proqramın qəbulu üçün üzv dövlətlərin sammitləri çağırılmamışdı

419 Təşkilatın üç aparıcı birliyin yaradılması (NATO)

- Böyük Britaniya, Fransa və ABŞ -1956 il
- Avstriya, ABŞ, Danimarka - 1951 il
- Norveç, ABŞ, Böyük Britaniya - 1954 - il
- Almaniya, Belçika, Hollandiya - 1952 il
- İspaniya, Portuqaliya, Belçika -1952 il

420 Yunanıstanın təşkilatdan çıxması (NATO)

- 1974 il
- 1964 il
- 1962 il
- 1960 il
- 1969 il

421 Fransanın təşkilatdan çıxması (NATO)

- 1966 il
- 1952 il
- 1957 il
- 1955 il
- 1960 il

422 Alyansın katibliyinin yaradılması və onun əsas məqsədləri (NATO)

- Maliyyə məsələlərini tənzimləmək
- Hərbi funksiyalar
- Nəzarət vəzifəsi
- Üzv dövlətlərinin fəaliyyətlərini tənzimləmək
- Siyasi funksiyalar

423 NATO-nun mülki üstqurumunun yaradılması

- 1950 il
- 1955 il
- 1953 il
- 1951 il
- 1954 il

424 Hərbi -strateji yaradılması (ABŞ və SSRİ)

- 60-70 illərdə
- 85-90
- 50-55 illər (XX əsr)
- 45-50
- 70-80

425 Natonun hərbi qüvvələrinin yaradılmasının səbəbi

- «Soyuq müharibənin» təsiri olmamışdı
- Koreya 1950 il hərbi əməliyyatlar olmamışdı
- SSRİ-nin nüvə silahını əldə edilməsi, Koreyada hərbi əməliyyatlar, «Soyuq müharibə» iki sistem arasında qarşıdurma
- Natonun hərbi qüvvələrinin yaradılması beynəlxalq siyasi məkanda gərginlik yaratmamışdı
- SSRİ-nin xarici siyasəti əsas olmamışdı

426 Natonun hərbi qüvvələrinin yaradılması

- 1951
- 1948
- 1949
- 1947
- 1950

427 Müqavilənin əsas maddələri (NATO)

- Müqavilənin 5 maddəsi hər bir hərbi hücumun ümumi üzv dövlətlərinə hücum kimi qiymətləndirilir. 10 maddə digər Avropa dövlətlərini birliyə qəbuluna imkan yaradır
- Üzv dövlətlərin birinə hərbi hücum bütün birliyin dövlətlərinə hücum kimi qəbul edilmir
- Digər dövlətlərin Alyansa qəbul edilməsi nəzərdə tutulmayıb
- Yeni qəbul edilən dövlətə irəli sürülmür
- BMT -nin müqaviləsi ilə Alyansın qəbul olunmuş sənədlər ziddiyyət təşkil edir

428 Üzv dövlətlərin öhdəçilikləri (NATO)

- Alyansın üzv dövlətləri bir sıra öhdəçilik qəbul etmişlər: hərbi potensialı inkişaf etmək, sıx əlaqə saxlamaq. Öz dövlət təhlükəsizliyi yaradılarda məsləhət aparmaq
- Avro Atlantik regionun təhlükəsizliyini təmin edilməsi nəzərdə tutulmayıb
- Alyansa daxil olmuş dövlətlər fərdi və kollektiv öhdəçilik qəbul etməmişlər (hərbi sahədə)
- Üzv dövlətlər öz hərbi potensiallarına malik deyillər
- Üzv dövlətlər tərəfindən məsləhət aparılması nəzərdə tutulmayıb

429 Alyansın prinsipləri (NATO)

- Yalnız hərbi əməkdaşlığı nəzərdə tutur
- Siyasi məqsəd güdmür
- Üzv dövlətlər eyni hüquqa malik deyillər
- İlk növbədə siyasi əməkdaşlıq. İqtisad, elmi və digər sferaları nəzərdə tutur. Hərbi əməkdaşlıq
- «Soyuq müharibə» strateqiyası Alyansın prinsiplərinə ziddir

430 Alyansın (birliyin) siyasi məqsədləri (NATO)

- Hərbi siyasi qarşılıqlı əməkdaşlığı təmin edir
- Keçmiş Sovet Respublikaları birliyin üzvlüyünə qəbul edilməmişlər
- Birliyin tərkibi yalnız Avropa dövlətlərindən ibarətdi
- 1949 ildən sonra birliyin üzv dövlətlərin sayı dəyişməz qalmışdı
- Hərbi -siyasi qarşılıqlı əməkdaşlıq nəzərdə tutmur

431 Rəsmi müqavilələrin imzalanmasında iştirak edən dövlətlər (NATO)

- İmzalanmada yalnız Avropa dövlətləri iştirak etmişlər
- Təşkilat iqtisadi və mədəni inkişafı nəzərdə tutur
- İmzalanmada SSRİ iştirak etmişdi
- Hindistan və Yaponiya
- Misir, Əlcəzair, Mərakeş və Həbəşistan

432 Şimali Atlantika müqaviləsi. NATO

- 1940 ildə olmuşdu (Paris sazişi)
- Təşkilatın yaradılması tarixi 1930 ildə olmuşdur
- 1949 ildə olmuşdu (vaşinqton sazişi)
- 1955 ildə olmuşdu (Madrid sazişi)
- 1919 ildə olmuşdu (London sazişi)

433 Assambleyanın əsas məqsədləri (Şimali Atlantika)

- Assambleya ildə iki dəfə toplantı keçirir
- Regional gələcək problemlərin müzakirəsinə şərait yaratmır
- Siyasi konsepsusu təmin etmək istəyi olmamışdı
- Plenar sessiyalar Brüsseldə aparılır
- İnformasiya və siyasi konsepsus təmin etmək, milli problemləri birlikdə müzakirə etmək, regional inkişafın gələcəyini aydınlaşdırmaq imkanı yaradır

434 Şimali Atlantika assambleyası

- Üzv dövlətlərin parlamentarasi təşkilatıdır, 1955 ildə yaradılıb, avropa və amerikalı parlament üzvlərinin bir sıra məsələləri müzakirə etmək imkanı yaradır
- Mərkəzi və Şərqi Avropa parlament üzvlərinin əməkdaşlığı barəsində qərarlar qəbul edilməmişdi
- Keçmiş Şərq blokuna daxil olmuş parlament üzvləri assambleyasının toplantılarına dəvət olunmamışlar
- Məsləhətçi parlament təşkilatının yaradılmasının qərarı 1949 ildə qəbul edilmişdi
- Assambleyanın fəaliyyəti qurumun ümumi fəaliyyətində böyük əhəmiyyət kəsb etmir

435 Silahlanma məsələləri üzrə milli konfrans (NATO)

- Siyasi, iqtisadi və texniki aspektləri öyrənərək, Alyansın tələb olunan silahları alınmasına qərar qəbul edilir

- Əməkdaşlıq barədə qərarlar qəbul edilməyib
- Silahlanma strateji qərarlar aparıcı dövlətlər tərəfindən qəbul edilir
- Üzv dövlətlər tərəfindən silahları əldə edilməsində yekdil plan üzrə aparılır
- Mərkəzi və Şərqi Avropa dövlətləri tərəfindən əməkdaşlığın genişləndirilməsi müşahidə olunmur

436 Müdafiə nazirlərinin görüşləri (NATO)

- Ətraf mühitə vurulan mənfi nəticələri aradan qaldırılması barəsində qərarlar qəbul edilməmişdi
- Hərbi təhlükəsizlik problemləri müzakirə olunmur
- Hərbi qüvvələrin problemləri görüşlərdə müzakirə olunmur
- Dioloqun dərinləşdirilməsi, əməkdaşlıq genişləndirilməsi məqsədi ilə kollokviumların təşkil edilməsi əsas fəaliyyət istiqamətidir
- Hərbi siyasətdə konstitusiyaya əsaslarına bir mənalı hörmət etmək, qanun kimi qəbul edilməyib

437 Beynəlxalq hərbi qərargah (NATO)

- Hərbi komitəyə köməklik göstərir və tərkibi ezamiyyət olunmuş işçilərdən ibarətdir. İcraçı funksiyaları yerinə yetirir
- Müstəqil hərbi işçilərdən ibarətdir və daimi eyni tərkibdə fəaliyyət göstərir
- Qərargahın işində bütün üzv dövlətlərin nümayəndələri iştirak etmirlər
- Planların işlənməsində və hərbi məsələlər barəsində təkliflər qəbul edilməsində iştirak etmir
- Qərargahın işinə mülki işçilər edilməyib

438 Daimi hərbi komitə (NATO)

- Daimi iclas apılır
- Alyansın Şurasında, təhlükəsizlik planlaşma Komitəsində hərbi komitə sədri ilə təmsil olunmayıb
- NATO ərazisinin təhlükəsizlik sisteminin yaradılmasında iştirak etmir
- Böyük səlahiyyətlərə komitə malik deyil
- Komitə Hərbi komitənin sədri tərəfindən idarə olunur (üç il ərzində), bölmə daimi nümayəndələrdən, baş qərargah başçılarından ibarətdir

439 Hərbi komitə (NATO)

- NATO-nun ən yüksək hərbi instansiyası sayılır
- İldə iki dəfə toplantı keçirir
- Hərbi üzv dövlətlərin nazirlərindən ibarətdir
- Şimalatlantikşuraya tabe deyil
- Alyansın ən yüksək hərbi instansiyası sayılır. Tərkibi üzv dövlətləri Baş qərargahın başçılarından ibarətdir

440 NATO-nun baş katibi

- Alyansın xarici əlaqələrinin nümayəndə hüququna malikdir, ən yüksək rütbə sahibidir, bütün bölmələrdə həlledici hüquqa malikdir
- Öz təkliflərini sessiyanın müzakirəsinə sıxartmaq imkanına malik deyil
- Birliyin bütün bölmələrin sədri deyil
- Alyansın qəbul etdiyi qərarlarına cavabdeh deyil
- Baş qərargah rəhbərlik səlahiyyətinə malik deyil

441 NATO -nun digər komitələri

- Komitələr bir sıra məsələləri müzakirə edir , öz təkliflərini Şuraya təqdim edirlər
- Komitələr birliyin ilkin instansiyası deyil
- Komitələrarası sıx əlaqələr saxlanılır
- Komitələr, ekspert və işçi qruplar yalnız siyasi məsələləri müzakirə edirlər
- Alyans çərçivəsində komitələrin fəaliyyəti böyük əhəmiyyət kəsb etmir

442 Nüvə planlaşdırma qrupu (NATO)

- Hərbi nazirlər qanun işində iştirak edirlər və nüvə silahı ilə problemləri üzrə proqramlar qəbul edirlər

- Nüvə siyasəti Alyans tərəfindən analiz edilmir
- Hərbi silahlar üzrə nəzarət qrupun iş fəaliyyətinə daxil deyil
- Qanun tələblərinə uyğun strategiyayı qurmur
- Nüvə silahının genişləndirilməsinə qarşı mübarizə aparmır

443 Hərbi planlaşma komitəsi (NATO)

- Kollektiv təhlükəsizlik problemləri komitənin əsas işidir, və orqanda bütün üzv dövlətlər təmsil olunublar. Komitənin tərkibində bir sıra bölmələr fəaliyyət göstərir.
- Planlaşma komitə Şimalatlantik şura ilə eyni səlahiyyətlərə malik deyil
- Birliyin aparıcı bölməsi sayılmır
- Daimi nümayəndələrdən ibarətdir
- Hərbi nazirlər komitənin işində iştirak etmirlər, onlar yalnız qəbul edilmiş qərarları icra edirlər

444 Alyansın ən yüksək siyasi instansiyası(NATO)

- Şimalatlantik hura Alyansın ən yüksək instansiyasıdır. Sessiyalar dövlət başçıları səviyyəsində aparılır, xarici işlər nazirləri və digər yüksək nümayəndələr və s.
- Sessiyanın gündəliyinə bütün problemlər müzakirə edilmir
- Sessiyalar ildə bir dəfə aparılır
- komitələrin məruzələri və təklifləri müzakirə olunmur
- Təşkilatın fəaliyyəti qiymətləndirilmir

445 NATO-nun vətəndaş strukturu

- Şimalatlantik Şura, daimi şura, hərbi planlaşma, digər komitələr və baş katib
- Hərbi planlaşma komitəsi
- Daimi Şura
- Şimalatlantik Şura daxildir
- Nüvə planlaşdırma qrupu

446 NATO-nun elmin inkişaf proqramı

- Bir sıra proqramları həyata keçirir, elmi və ekoloji, milli elmi-texniki resurslarının artmasına səy göstərir
- Problemlərin həllində böyük təsirə malik deyil
- Mülki problemlərin həllində iştirak etmir
- Yalnız hərbi sənaye sektorunu əhatə edir
- Elmi-tədqiqatlar hərbi sferanı əhatə etmir

447 Avroatlantik koordinasiya mərkəzinin məqsədləri

- Humanitar yardım problemlərinin tənzimlənməsi ilə bilavasitə məşğuldur, hərtərəfli kömək göstərir
- Konfliktlərdən zərər çəkmiş insanlara yardım göstərmir
- Fövqəladə hallarda iştirak etmir
- Humanitar məqsədlər nəzərdə tutulmayıb
- Kosova konfliktində iştirak etməyib

448 NATO -nun rolu. Avroatlantik koordinasiya mərkəzinin yaradılması

- 1999 ildə
- 2000 ildə
- 1943 ildə
- 1996 ildə yaradılmışdır
- 1998 ildə

449 Aralıq dənizi məsələləri ilə dialoq (NATO)

- Alyansa daxil olmayan dövlətlər ilə (sayı 7) xüsusi əməkdaşlıq proqramını realizə edilir, məqsəd Aralıq dənizi regeonunda təhlükəsizliyi qorumaq istəyidir
- 7 üzv dövlətlər sırasına Rusiyada daxildir

- Alyansa 5 dövlət daxidir
- Məqsəd aparıcı dövlətlərin bu regionda öz təsirini artırmaq istəyi olmuşdur
- Dioloq regionun stabitliyinə zəmanət vermir

450 NATO-nun birgə daimi şurası, NATO-Rusiya

- Rusiya və NATO ilə əməkdaşlıq, konfliktlərin qabağın almaq, siyasi təhlükəsizlik təmin etmək məqsədi güdür
- NATO və Rusiya Federasiyası olan münasibətlər.ATƏT-in rolunu yük-səltmək istəyi olmamışdı
- Saziş böyük imkanlar malikdir və öz müsbət nəticələrini verir
- Üzv dövlətlərin əməkdaşlığının inkişafına yönəlib
- Qeyd etdiyimiz razılıq digər dövlətlər ilə qəbul edilməmişdi

451 Alyans tərəfindən aparılan əməliyyatlar və beynəlxalq hüquq (NATO)

- Təşkilatın strategiyasına əlavələr edilmiş və ilk dəfə onu 1999 ildə Yuqoslaviyada həyata keçirilmişdi
- Vaşinqton müqaviləsinin 5 maddəsi (kollektiv müdafiə) ABŞ tərəfindən əməl edilir
- 1999 ildə Yuqoslaviyaya qarşı kompaniyanın aparılması üçün BMT-nin təhlükəsizlik şurasının razılığı alınmışdı
- Alyans bütün tədbirləri beynəlxalq hüquq normaları arasında aparır
- NATO qüvvələrinin üzv dövlətlərindən kənar hərbi əməliyyatlar aparması blokun nizamnaməsinə uyğundur

452 Avropa İnsan Hüquqları məhkəməsinin hakimlərinə aid olanları seçin: 1. 6 il müddətinə seçilir. 2. Dövlət adından çıxış edirlər. 3. Şəxsi keyfiyyətdə iştirak edir və dövlət adından çıxış etmirlər. 4. Səlahiyyət müddəti onların 50 yaşı tamam olduqdan sonra başa çatır. 5. Səlahiyyət müddəti onların 70 yaşı tamam olduqdan sonra başa çatır

- 1,2,5
- 1,2,3
- 2,3,4
- 2,3,5
- 1,3,5

453 Avropa Şurasında ölüm cəzası nə vaxt birdəfəlik ləğv olunmuşdur?

- 2001
- 1995
- 1983
- 1998
- 1980

454 Hansı təşkilat 1991-ci ilin dekabr ayının 8-də Rusiya, Ukrayna və Belorusiya arasında bağlanan müqavilə ilə yaradılmışdır?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı
- Müstəqil Dövlətlər Birliyi
- Asiya İnkişaf Bankı
- Varşava müqaviləsi təşkilatı
- Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı

455 Avropa Şurasının hansı qurumu əsasən konstitusiyaların hazırlanması və yenidən işlənməsi üzrə ixtisaslaşmışdır?

- Avropa Şurasının Parlament Assambleyası
- Demokratiya uğrunda Avropa Komissiyası
- Avropanın Yerli hakimiyyətləri Konfransı
- İnsan Hüquqları üzrə Avropa komissiyası
- Avropa Şurasının Katibliyi

456 Qarşılıqlı iqtisadi yardım şurası. (QİYŞ)

- Dövlətlərarası iqtisadi sosialist blokunun təşkilatı olmuşdu
- Təşkilat beynəlxalq qurumdu və bu günə kimi fəaliyyətini davam edir
- SSRi tərəfindən tam nəzarət olmamışdı
- Marşal planına (ABŞ) cavab olmamışdı
- Təşkilata üzv olan dövlətlər tam müstəqil iqtisadiyyatını aparmaq imkanlarına malik olmuşlar

457 Təşkilatın yaradılması tarixi (QİYŞ)

- 1952
- 1950
- 1949
- 1957
- 1955

458 Təşkilatın əsas məqsədləri (QİYŞ)

- Dövlətlər arası iqtisadi koordinasiya nəzərdə tutulmamışdı
- Üzv dövlətlərdən sərbəst iqtisadi inkişafına imkanlar yaratmaq
- Təşkilatın əsas məqsədi: təsərrüfat təcrübə mübadiləsi, texniki qarşılıqlı kömək, xalq təsərrüfat planlarının koordinasiyası
- Üzv dövlətlərinin iqtisadiyyatına bərabər inkişafa imkanlar yaradılmışdı
- Sənayedə və kənd təsərrüfatında əmək bölgüsü aparmamışdı

459 Təşkilatın iqtisadi quruluşu və yanaşmalar (QİYŞ)

- İqtisadi əlaqələr üzv dövlətlərin milli valyutaları ilə aparılırdı
- Təşkilatın beynəlxalq iqtisadi əməkdaşlıq bankı yaradılmamışdı
- 1954 ildən başlayaraq iqtisadi inteqrasiya, 1959 ildən isə sosialist əmək bölgüsü konsepsiyası
- 1949-1954 illərdə bərabərlik konsepsiyası mövcud olmuşdu
- Koordinasiya məqsədi ilə beş illik planlar qəbul edilmişdi

460 Təşkilat beynəlxalq aləmdə(QİYŞ)

- 1974 ildə BMT müşahidəçi statusuna malik olmuş və 70-80 illərdə iqtisadi təsirə nail olmuşdu
- Bir qurum kimi beynəlxalq aləmdə tanınmırmışdı
- Aparıcı Avropa dövlətləri ilə sıx əməkdaşlıq aparırdı
- Təşkilat 1989 ildə fəaliyyətini dayandırmışdı
- İstehsal olunan məhsul dünya bazarında rəqabətli idi.

461 Təşkilatın əsas orqanı (QİYŞ)

- Nazirlər şurası
- Sessiya olmuşdu
- Təşkilatın baş orqanı qurultay olmuşdu
- Ümumi toplantı
- Dövlət başçılarının zirvə görüşləri

462 Təşkilatın quruluşu (QİYŞ)

- Şuranın sessiyası, icraçı şuranın komitəsi, elmi -texniki əməkdaşlıq. Şuranın katibliyi
- İqtisadi problemlər üzrə beynəlxalq institut olmamışdı
- Məşvərətçi müşavirə və idarələri olmamışdı
- Hüququ məsələlər üzrə üzv dövlətlərinin dövlət nümayəndələri olmamışdı
- Elmi tədqiqat institutları olmamışdı

463 Təşkilatın qərargahının yerləşməsi (QİYŞ)

- Moskva
- Praqa

- Varşava
- ADR
- Budapeşt

464 Varşava müqaviləsi təşkilatının yaranma tarixi

- 1960
- 1957
- 1961
- 1949
- 1955

465 Üzv dövlətlərinin öhdəçilikləri (Varşava müqaviləsi təşkilatı)

- 1955 ildə yaradılmış və əsas öhdəliklər: bütün mübahisələri, problemləri sülh yolu ilə həll etmək, təhlükəsizlik problemləri üzrə məsləhətlər aparmaq, dərhal təcavüzə məruz qalmış üzv dövlətlərinə kömək etmək
- Komandanlığın yerləşdirilməsi Praqa şəhəri olmuşdu
- Təşkilata daxil olmuş dövlətlərdə SSRİ-nin hərbi qüvvələrini yerləşdirilməmək şəzişi imzalanmışdı
- Təşkilat NATO ilə rəqabət aparmamışdı
- Ümumi hərbi qüvvələr komandanlığı yaradılmamışdı

466 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusuna malik olan dövlətlər:

- Serbiya,İran
- Özbəkistan, Qazaxıstan
- Əfqanıstan,Serbiya
- Rusiya, Latviya
- Azərbaycan, Ermənistan

467 Parlament arası assambleya (MDB)

- Azərbaycan assambleyanın üzvü deyil
- Məşfərətçi institut kimi yaradılmamışdı
- 1992 ildə yaradılıb və məşfərətçi institut kimi sənədlərin layihələrin müzakirəsi və baxılması üçün yaradılıb
- Parlament arası konvensiya qəbul edilməyib
- Dövlətlərarası orqan sayılmır

468 MDB strukturu

- Dövlət başçıları və hökumət nümayəndələri siyasi qərarlar qəbul etmək hüququna malikdirlər
- Dövlət başçılarının şurası nizamnaməyə dəyişikliklər və əlavələr etmək hüququna malik deyillər
- Dövlət başçılarının şurası hərbi-iqtisadi qərarlar qəbul etmək iqtidarında deyil
- Dövlət başçıları iki ildən bir iclas toplantısında iştirak edirlər
- Sədirli təşkilatda daimi təyin olunur

469 MDB baş orqanı

- Dövlət başçılarının şurası
- Qurultay
- Ümumi toplantı
- Dövlət başçısının görüşü
- Konfrans

470 MDB -nin hüququ əsasları

- Nizamnamədə dövlətlər arası əlaqələrin prinsipləri tam aydınlaşdırılmayıb
- Əsas sənəd ümumi razılıq sazişi olmuşdu
- 1992-1993 illərdə qəbul edilmiş sənədlər birliyin hüququ əsaslarını yaratmışdı. Əsas sənəd MDB nizamnaməsi sayılır
- Humanitar problemlər nizamnamədə əksini tapmamışdı

- MDB iqtisadi birliyi yaradılmamışdı

471 Təşkilatın yaradılmasının Saziş Protokolu (MDB)

- Alma-ata bəyannaməsi üzv dövlətlərin daxili və xarici siyasətlərində əməkdaşlıq öhdəçilik qəbul edilməmişdi.
- Azərbaycan Respublikası sazişi imzalamayıb
- Alma-ata bəyannaməsi dövlət arası əlaqələrin prinsiplərini dəqiqləşdirmiş, keçmiş SSRİ beynəlxalq öhdəçiliklərinin yerinə yetirməsinə zəmanət verilmişdi
- MDB keçmiş SSRİ-ni tam təkrarlayır
- Gürcüstan təşkilatın 1991 ildən üzv olmuşdu

472 Müstəqil dövlətlər birliyi (MDB)

- Baltikyanı respublikalar birliyə daxil olmuşlar
- Birlik keçmiş sovet respublikası tlə birlikdə digər Avropa ölkələrini birləşdirir
- Regional dövlətlər birliyidir və keçmiş SSRİ məkanını əhatə edir
- Regional Dövlətlər İttifaqı sayılmır
- Təşkilatın yaradılması sazişini bütün 11 dövlətlər imzalamışlar

473 Təşkilatın buraxılması və səbəbləri (Varşava müqaviləsi təşkilatı)

- 1991 ildə təşkilatın buraxılması barəsində protokol imzalanmışdı üzv dövlətlər tərəfindən, səbəb SSRİ süqutu olmuşdu
- NATO ilə rəqabət imkanlarına malik olmaması
- Üzv dövlətlərinin təşkilata məcburi cəlb edilməsinə səbəb olmamışdı
- Keçmiş sosialist dövlətlərinin qərb ilə inteqrasiya istəyi səbəb olmamışdı
- SSRİ-nin dərin böhranı (siyasi, iqtisadi) səbəb olmamışdı

474 Təşkilatın strukturu (Varşava müqaviləsi təşkilatı)

- Siyasi müşavirətçi, siyasi komitə (ümumi məsələlər) və birləşmiş hərbi qüvvələr komandanlığı
- Hərbi nazirlər komitəsi yaradılmamışdı
- Baş komandanlıq
- Birləşmiş hərbi qüvvələr ilə idarəçilik Şura tərəfindən icra olunur
- Birləşmiş hərbi qüvvələrin ümumi qərarı yaradılmışdı

475 Avropa Şurasının qanunverici səlahiyyətlərə malik orqanı hansıdır?

- Məhkəmə
- Nazirlər Komitəsi
- Parlament Assambleyası
- Katiblik
- İctimai İnkişaf Fondu

476 1989-cu ildə Avstraliya və Yeni Zelandiya baş nazirlərinin təşəbbüsü ilə Kanberrada yaranıb. Bu təşkilat iqtisadi məsələləri müzakirə etmək üçün beynəlxalq forum, məşvərət orqanıdır. əsas məqsədi regionda azad ticarəti inkişaf etdirmək və liberal sərmayə qoyuluşu mühitini formalaşdırmaqdan ibarətdir. Onun sərt təşkilatı strukturu yoxdur. Katibliyi Sinqapurda yerləşir. Fikirlər hansı təşkilata aiddir?

- Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı
- Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumu
- ASEAN
- Cənubi Asiya regional əməkdaşlıq assosiasiyası
- Hind okeanı regional əməkdaşlıq Assosiasiyası

477 Təşkilatın əsas məqsədi və fəaliyyəti. 1997 il razılaşması (GUAM)

- Dörd tərəfli (Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova) stabilliyə təhlükəsizliyi təmin etmək, dövlətlərin suverenliyinə hörmətlə yanaşmaq
- Strasburq razılaşması (1997 il) dövlətlərarası münasibətlərdə bütün problemlər əhatə olunmuşdur

- İqtisadi birlik
- Qəbul edilmiş razılaşma dövlətlərarası münasibətlərin genişləndirilməsinə zəmin yaratmamışdı
- Siyasi birlik

478 Təşkilata daxil olmuş dövlətlər (GUAM)

- Təşkilatın yaranmasının ilk mərhələsində: Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan. 1999 ildə Özbəkistan
- Təşkilata daxil olmuşlar: Rusiya, Azərbaycan, Gürcüstan, Moldova
- Təşkilatın ilk sammiti: Yaltada 2001 ildə olmuşdur
- Təşkilata daxil olmuşlar: Tacikistan, Türkmənistan, Azərbaycan, Gürcüstan
- Özbəkistan təşkilatda və bu gündə qalmaqdadır

479 Təşkilatın yaradılmasının tarixi (GUAM)

- 1966 il
- 1999 il
- 1997
- 1993
- 1998

480 GUAM

- Mərkəzi Asiya dövlətlərinin birliyidir
- Transmilli birlikdir
- Beynəlxalq birlikdir
- Qərbi Avropa dövlətlərin təşkilatıdır
- Regional birlikdir

481 Təşkilatın struktur quruluşu (GUAM)

- Kollektiv təhlükəsizlik şurası təşkilatın baş orqanıdır, quruma üzv dövlətlərin başçısı daxildir
- Katiblik daimi fəaliyyət göstərən orqan deyil
- Məsləhət icraçı orqan xarici işlər nazirləridir
- Dəmi nümayəndə şurasına malik deyil
- Baş idarə etmə orqan hərbi nazirlər şurası

482 MDB -nin kollektiv təhlükəsizlik müqaviləsi

- 2003 ildə yaradılmış, regional hərbi təşkilatdı, Azərbaycan qurumun üzvü deyil
- Təşkilat NATO strukturunu təkrarlandırmır
- Hərbi təşkilata bütün keçmiş respublikalar daxildirlər
- Təşkilat 2000 ildə yaradılmışdı
- Azərbaycan təşkilatın üzvüdür

483 Təşkilatın informasiya mərkəzi (GUAM)

- Ümumi proyektlərin realizasiyasından kənardı
- Mərkəz əməkdaşlıq əlaqələndirmə ilə məşğul deyil
- bütün cavab variantları düzdür
- İnformasiya funksiyalarını təşkilatın ofisi yerinə yetirir. Kiyev beynəlxalq münasibətlər institutu
- Üzv dövlətlər informasiya ofisinə öz nümayəndələrini göndərməmişlər

484 Təşkilatın işçi qrupları (GUAM)

- İşçi qruplar yaradılmamışdı
- Daimi təyin olunurlar
- İşçi qruplar təşkilatın bütün sahələrini əhatə etmir
- İşçi qruplarda üzv dövlətlərin nümayəndələri təmsil olunmayıblar
- Milli koordinator komitəsi

485 GUAM-ın baş orqanı

- Dövlət başçılarının zirvə görüşləri
- Qurultay
- Konfranslar
- Xarici işlər nazirlərinin görüşləri
- Ümumi toplantılar

486 Avropa polad və kömür Birliyinin yaradılması ideyası hansı sənədə əsaslanır?

- Kuala-Lumpur bəyannaməsinə
- Banqkok bəyannaməsinə
- Şuman planına
- Marşal planına
- Trumen doktrinasına

487 Avropa Birliyinin büdcəsini təsdiq edən orqanı hansıdır?

- Avropa Zirvəsi
- Avropa Parlamenti
- İqtisadi və sosial komitə
- Avropa Ali Maliyyə Məhkəməsi
- Avropa Komissiyası

488 Dövlətləri Avropa İttifaqına qoşulma ardıcılığına görə düzün:

- Yunanıstan, Portuqaliya, Belçika, İsveç
- Belçika, Yunanıstan, Portuqaliya, İsveç
- İsveç, Yunanıstan, Portuqaliya, Belçika
- Yunanıstan, Belçika, Portuqaliya, İsveç
- Portuqaliya, İsveç, Yunanıstan, Belçika

489 Müqavilələri imzalanma ardıcılığına görə sıralayın

- Amsterdam, Maastrixt, Şöngen
- Şöngen, Maastrixt, Amsterdam
- Maastrixt, Şöngen, Amsterdam
- Şöngen, Amsterdam, Maastrixt
- Amsterdam, Şöngen, Maastrixt

490 1957-ci il tarixinə aiddir:

- Avropa Atom Enerjisi Birliyi və Avropa Polad və Kömür Birliyinin yaranması
- Avropa İqtisadi birliyi və Avropa Atom Enerjisi Birliyinin yaranması
- Vahid daxili bazarın yaradılması haqqında Avropa paktı və Şengen müqaviləsi
- Amsterdam və Maastrixt müqavilələrinin imzalanması
- Avropa Polad və Kömür Birliyi və Avropa İqtisadi birliyinin yaranması

491 Avropa İqtisadi birliyi, Avropa Atom Enerjisi Birliyi və Avropa Polad və Kömür Birliyi neçənci ildə birləşib?

- 1951
- 1965
- 1992
- 1990
- 1957

492 Müasir tipli beynəlxalq hökumətdənkənar təşkilatlanmalar əsasən nə zamandan formalaşmağa başlamışdır?

- XX əsrin 90-cı illərindən
- XX əsrin əvvəllərindən
- XXI əsrin əvvəllərindən
- İkinci dünya müharibəsindən sonra
- XIX əsr boyu

493 Hökumətdənkənar milli aktor -dur:

- Media
- QHT-lər
- Siyasi Partiyalar
- Hökumət qurumları
- Hökumətlərarası təşkilatlar

494 Vişegrad qrupu ölkələrini seçin:

- Çexiya, Danimarka,Finlandiya, Polşa
- Litva, Polşa, Ukrayna, Slovakiya
- Macarıstan,Polşa,Çexiya,Slovakiya
- Bolqarıstan, Ukrayna, Polşa, Çexiya
- Latviya, Estoniya, Macarıstan, Çexiya

495 Avropa Dunay Komissiyası hansı müqavilənin əsasında yaradılmışdır?

- 1997-ci il Amsterdam müqaviləsi
- 1856-c il Paris sülh müqaviləsi
- 1945-ci il San-Fransisko müqaviləsi
- 1990-cı il Şengen müqaviləsi
- 1993-cü il Maastrixt müqaviləsi

496 Adları qeyd olunan dövlətlərdən hansı təşkilata daha sonralar qoşulub?

- İtaliya
- Xorvatiya
- Belçika
- Almaniya
- Lüksemburq

497 YUNESKO-nun işçi dillərindən deyil ?

- fransız
- ərəb
- Çin
- Alman
- İngilis

498 BMT ilə bağlı olan fikirlərdən biri yanlışdır:

- Təşkilatda səsvermə hüququ üzvlük haqqının həcmi ilə müəyyən edilir
- Bütəcəni təsdiq edən orqan baş Assambleyadır
- İqtisadi və Sosial Şuranın 54 üzvü var.
- Təhlükəsizlik Şurasının 15 üzvü var.
- Dövlətlə diplomatik əlaqəni kəsmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur

499 Benilüks birliyin strukturu

- nazirlər komitəsi ali orqan sayılır, qəbul edilmiş sazişlərin icrasına nəzarət edir, təşkilat komissiyaların imkanlarından istifadə edir
- birlikdə sahə və xüsusişdirilmiş komissiyalar və komitələr yaradılmayıb

- birliyin iqtisadi şurası müstəqil fəaliyyətə malikdir
- qurum işçi qruplarına malik deyil
- arbitraj kollegiyası və hüquq palatası yaradılmayıb

500 Benilüks

- iqtisadi birlikdir, 1958-ci ildə sənəd imzalanıb və 1960-cı ildə qüvvəyə minib, Birliyə Belçika, Lüksemburq və Niderland daxildir
- yekdil ticarət və iqtisadi siyasətin aparılması barəsində razılıq əldə edilməmişdi
- azad dövlətin vətəndaşlarının birliyə daxil olan sərhədlərini azad keçidi nəzərə alınmamışdır
- siyasi birlikdir, 1969-cu ildə yaradılıb
- nazirlər komitəsi birliyin ali orqanı sayılır

501 Avropa qitəsində təşkilatlar

- əksər təşkilatlar 1945-ci ildən sonra yaranıb və onların siyasi sferası qitədən kənar, qlobal səviyyədədir
- Avropada təşkilatlar sırasında yalnız regional xarakterlidir
- təşkilatların profilləri əksəriyyəti oxşardır
- əksər hissəsi II Dünya müharibəsindən əvvəl yaradılıb
- Avropada subregional təşkilatlar yaranmayıb

502 Avropa İttifaqı XXI əsrdə

- 130 dövlət ilə diplomatik əlaqələr yaratmış, beynəlxalq münasibətlərdə aparıcı rol oynayır, BMT-nin müşahidəçi statusuna malikdir
- təşkilat digər qitələrin dövlətləri ilə əlaqələr yaratmayıb
- BMT-nin müşahidəçi statusuna malik deyil
- beynəlxalq aləmdə böyük imkanlara və rola malik deyil
- Azərbaycan Respublikası əməkdaşlıq sazişinə daxil olmayıb

503 Avropa Mərkəzi Bankı

- avro pul vahidinə, onun dövriyyəsinə nəzarət etmir
- qurum AŞ kredit-maliyyə sisteminə rəhbərlik etmir
- Avropa Şurası məkanında ümumi kredit-maliyyə sisteminə rəhbərlik edir
- Avropa Mərkəzi Bankı Avropa mərkəzləşmiş banklar sistemi yaralmamışdı
- üzv dövlətlərin mərkəzi banlarının fəaliyyətinə təsir və nəzarət etmir

504 Avropa Şurasının iqtisadi və sosial komitəsi

- məsləhətçi orqandır, məqsədi iqtisadi sektorda öz nümayəndələrinin iştirakını təmin etməkdən ibarətlir
- komitənin fəaliyyəti yüksək deyil
- komitənin üzvləri 10 il müddətinə təyin olunurlar
- qanunverici orqandır
- komitənin qəbul etdiyi qərarlar yalnız üzv dövlətlərə ünvanlanıb

505 Avropa Şurası

- Avropa İttifaqının ən yüksək rəhbər orqanı sayılır, qurumun siyasi istiqamətini təyin edir
- Şura öz aparatına və rəqlamentinə malikdir
- Şura İttifaqın siyasi istiqamətlərini aydınlaşdırmır
- Şura Avropa İttifaqının rəhbər orqanı sayılır
- Şura iqtisadi inteqrasiya probleminə diqqət yetirməyib

506 Avropa hesablaşma palatası

- 1977-ci ildə yaradılıb və 1992-ci ildə Avropa İttifaqının 5 institutu kimi tanılıb, əsas işi büdcənin icarsına nəzarət etməkdir
- hesablaşma palatası yoxlamaları yalnız qurum tərəfindən tapşırıq əsasında aparır
- audit yoxlamalarda iştirak etmə hüququna malik deyil

- ən qocaman Avropa təşkilatıdır
- Maastrix sazişi (1992 il) hesablama palatasının imkanlarını genişləndirməmişdi

507 Avropa Birliyi məhkəməsinin struktur quruluşu

- məhkəmə katibi əsas rol oynayır, 6 il müddətinə təyin olunur, katib məhkəmənin sədrinə hesabat verir
- məhkəmənin fəaliyyətinə katib cavabdeh deyil
- məhkəmənin katibi bütün işlərin baxılmasında iştirak etmək hüququna malik deyil
- məhkəmə ən yüksək orqan sayılmır
- bütün məhkəmələrdə katib səs vermək hüququna malikdir

508 Avropa Birliyinin məhkəməsi

- məhkəmənin tərkibi üzv dövlətlər tərəfindən 6 il müddətinə təyin olunurlar, hər üzv dövlətdən bir nümayəndə olur
- məhkəmə ərzində ilk instansiya Tribunal yaradılmayıb
- məhkəmə palata və plenium bölmələrinə ayrılmayıb
- məhkəmə daimi əsaslarla fəaliyyətə malik deyil
- məhkəmə palataları yaradılmayıb

509 Avropa komissiyasının hüquqları

- komissiyalar böyük səlahiyyətlərə malikdirlər, qurumun bütün fəaliyyətində iştirak edirlər, komissiyanın üzvləri müstəqildirlər
- komissiya icraçı orqan deyil
- komissiya qanun pozuntusuna yol vermiş müəssisələrini cərimə etmək hüququna malik deyil
- qanun pozuntusu hallarında komissiya dövləti məhkəmə yolu ilə həll edilməsinə malik deyil
- beynəlxalq sazişlərin qəbul edilməsində danışıqlarda iştirak etmir

510 Avropa komissiyasının struktur quruluşu

- komissiyanın səlahiyyətləri və funksiyaları üç qrupa bölünür, daimi fəaliyyət aparır, Brüsseldə təşkilatın ofisi yerləşir
- komissiya böyük rol oynamır
- daimi yer Paris idi
- daimi əsaslar ilə fəaliyyətə malik deyil
- komissiya üzv dövlətlərin qəbul edilmiş qərarlarının icarsına nəzarət etmir

511 Avropa komissiyası

- komissiya 20 üzvdən ibarətdir, bütün sahələr üzrə məsuliyyət daşıyırlar, 5 il müddətinə seçilirlər
- komissiyalar konkret sahələr üzrə cavab və məsuliyyət daşımır
- tərkibi 50 nümayəndədən ibarətdir
- Avropa İttifaqı institutu statusuna malik deyil
- komissiyanın üzvləri 10 il müddətinə seçilirlər

512 Avropa İttifaqının şurası

- dövlət başçıları şurada təmsil olunublar, şura ümumi və ixtisaslaşmış bölmələrdən ibarətdir
- ixtisaslaşmış bölmədə xarici işlər nazirləri təmsil olunublar
- şura yekdillik şəklində fəaliyyət göstərir
- xarici işlər nazirlərinin nümayəndələri şuraya daxildilər
- ümumi bölmədə sahə nazirləri təmsil olunublar

513 Avropa Parlamentinin komitələri

- komitələr büdcənin iclasına nəzarət edir, komitələrin parlamentin işində böyük rol oynayır, bütün sənədlər parlamentə təqdim etməkdən əvvəl komitələrdə müzakirə olunur
- parlamentdə müzakirə olunan məsələlər komitələrdə baxılmır
- plenar iclasların aparılmasında komitələr iştirak etmirlər
- böyük əhəmiyyət kəsb etmirlər

- komitələrin imkan dairəsi azdır (səlahiyyətləri)

514 Avropa Parlamentinin strukturu

- sessiyalar əsasında fəaliyyət göstərir, iqamətgah Strasburqda yerləşir, baş katiblik Lüksemburqda yerləşir
- parlament deputatları milli parlamentlərin üzvü olmasına yol verilmir
- iclaslar qapalı aparılır, protokollar və əqərarlar dərc olunmur
- plenar iclaslar ildə iki dəfə aparılır
- Avropa Parlamentinin üzvlərinə imtiyazlar verilmir

515 Avropa Parlamentinin qanunvericilik hüquqları

- parlamentin qanunvericilik hüquqları genişdir: büdcənin qəbulunda iştirak edir, digər orqanlarına nəzarət etmək hüququna malikdir, Ombudsmeni təyin edir və s.
- parlament nəzarət funksiyalarına malik deyil
- parlament İttifaqın büdcəsinin qəbulunda iştirak etmir
- bütün məsələlərdə eyni hüquqa malikdir
- parlament daimi fəaliyyət göstərir

516 Avropa Parlamentinin səlahiyyətləri

- XXI əsrdə səlahiyyətlərin artması gözlənilmir
- parlamentin səlahiyyətləri XXI əsrdə artma tendensiyası davam edir, qurumun əsas işi qanunların və qərarların qəbulunda iştirak edilməsidir
- normativ aktların və digər məsələlərin həllində iştirak etmir
- parlamentin əsas səlahiyyəti qanunçuluq prosesində iştirak etmir
- səlahiyyətlər dar çərçivədədir

517 Avropa Parlamentinin iş strukturu

- parlamentə sədr rəhbərlik edir, iki il yarım müddətinə seçilir
- parlamentdə daimi komissiyalar fəaliyyət göstərmir
- müdriyyət bürosu yoxdur
- parlamentə rəhbərlik Baş katibə tapşırılıb
- parlament müvəqqəti komissiyalar yaratmaq hüququna malik deyil

518 Üzv dövlətlərin Parlamentdə təmsil olunması qaydaları

- üzv dövlətlərin əhalisinin sayı nəzərə alınır, lakin ciddi mütənasib şəkildə deyil
- parlamentdə deputatlar ciddi mütənasib şəkildə təmsil olunublar
- dövlətin əhalisinin sayından asılı deyil
- ümumi qayda qəbul olunmamışdı
- parlament daxilində deputatların siyasi qanunlara və fraksiyalara birləşməsi yol verilməzdir

519 Avropa parlamenti

- parlament Avropa İttifaqın ən yüksək nümayəndəliyidir
- parlamentin vaxtından əvvəl buraxılması mümkündür
- parlamentin vəkaləti 10 il müddətindədir
- parlamentin üzvləri qurumun komissiyalarında təyin olunurlar
- deputatlar səs vermə yolu ilə təyin olunurlar

520 Avropa İttifaqının institutları

- təşkilatın institutları 5 qrupa bölünür: Avropa parlamenti, şura, komissiya, məhkəmə, hesablama palatası
- ittifaqın institutları digər Avropa təşkilatlarında təmsil olunmayıblar
- ittifaqın institutlarının klasifikasiyası aparılmamışdı
- institut termini aparıcı orqan mənasını daşımur
- institutlar arasındakı vəzifələr dəqiq bölüşdürülüb

521 Avropa İttifaqı tərəfindən yekdil sosial siyasətin aparılması

- sosial xartiyasının (1989 il) maddələrüzn dövlətlər tərəfindən icra olunmalıdır
- qadın və kişilərin əmək bazarında eyni hüquq bərabərliyi nəzərə alınmamışdı
- sosial siyasətdə qəbul edilmiş proqram üzv dövlətlərin ənənələri nəzərə alınmamışdı
- üzv dövlətlər yekdil qurum tərəfindən qəbul edilmir, sosial siyasətin aparılması məcburi deyil
- sosial proqramda bütün problemlər öz həllini tapmamışdı

522 Avropa İttifaqının hüquqi əsasları

- İttifaqın hüququ beynəlxalq və üzv dövlətlərinin hüquqları əsasında yaradılıb, müstəqil prinsiplərə malikdir
- təşkilatın qəbul etdiyi hüquq bir-biri ilə bağlı elementlərdən aslı deyil
- Avropa inteqrasiyanın inkişafı qurumun hüquq əsaslarına təsirini göstərməmişdi
- qəbul edilmiş beynəlxalq hüquq normalarını təkrar edir
- təşkilatın hüquq əsaslarında təkmilləşmə müşahidə olunmur

523 Şengen sazişi (1985 il) və konvensiyası (1990 il)

- dövlətlərin sərhədlərində (üzv dövlətlər) şəxsi yaxlamalar ləğv edilməsi və onun tətbiqi Şengen məkanının yaradılmasına imkan yaratmışdı
- zonadan kənar keçid üçün yekdil viza qəbul edilməyib
- fiziki şəxslər Şengen zonasında sərbəst keçidə malik deyillər
- Şengen sazişinə qanunun qorunması, qəbul edilmiş nomalara riayət etmək maddələri salınmamışdı
- Şengen məlumat sistemi yaradılmayıb

524 Avropa İttifaqının hərbi sferası

- çevik hərbi qüvvələrinin tərkibi üzv dövlətlərin hərbiçilərindən ibarət olmalıdır və hərbi strukturun yaradılması nəzərdə tutulub
- çevik hərbi qüvvələr yalnız Avropada sülhü qorumaq üçün istifadə edilməsi nəzərə alınıb
- çevik hərbi qüvvələrin yaradılması nəzərdə tutulmayıb
- hərbi strukturların yaradılması nəzərdə tutulmayıb
- hərbi qüvvələrin idarə edilməsi üçün komitələr və qərargah yaradılmayıb

525 Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti

- Avropa İttifaqı xarici və təhlükəsizlik siyasətində ümumi strateji proqramlar qəbul edir, istiqamətləri aydınlaşdırır və ümumi strategiyanı hazırlayır
- xarici siyasət problemlərə ümumi mövqe hazırlamayıb
- ümumi prinsip və yekdil istiqamətlər qurmur
- ümumi strateji proqramlar qəbul etmir
- birlik xarici dövlətlər ilə beynəlxalq saziş bağlamaq hüququna malik deyil

526 Avronun Avropada dövriyyəsi

- Birliyin 12 dövlətində istifadə olunur və bu dövlətlərdə milli pul vahidini tam əvəz etmişdi
- Avropanın bütün dövlətlərində qəbul edilmiş vahid valyutadır, tam milli pulları istisna etməklə
- Böyük Britaniya, Danimarka və İsveç yeni valyuta məkanına daxil olmuşlar
- yeni valyutaya keçid referendum yolu ilə aparılmamışdı
- avro keçmiş GKÖ-nun varisi deyil

527 Mərkəzi Avropa bank sisteminin yaradılmasında məqsəd

- bankın siyasəti: qiymət sabitliyinin yaradılması, ümumi iqtisadi siyasəti dəstəkləmək, pul siyasətini realizə etmək və s.
- üzv dövlətlərinin rəsmi valyuta ehtiyatlarını dəstəkləmək və idarə edilməsi nəzərdə tutulmamışdı
- yekdil iqtisadi siyasətin həyata keçirilməsi nəzərdə tutulmamışdı
- qiymət sabitləşmə siyasəti
- bank iqtisadi və maliyyə mərkəzinə çevrilməmişdi

528 Avropa İttifaqının əsas istiqamətləri

- iqtisadi və valyuta birliyinin realizə edilməsi əsas şərt olmuşdu və keçid mərhələlərə bölünmüşdü (3-cü mərhələ)
- Avropa keçid mərhələlərə bölünməmişdi
- iqtisadi və valyuta birliyinin yaradılması əsas problem kimi qarşıda durmayıb
- əsas istiqamət - iqtisadi problemlər nəzərdə tutulmayıb
- iqtisadi yeniliklər milli pul vahidlərinin saxlanması, dövlətarası münasibətlərdə isə avrodan istifadə nəzərdə tutulmuşdu

529 12 dekabr 2003-cü il Brüssel sammiti

- bütün üzv dövlətlər sammitdə təmsil olunmamışdı
- üzv dövlətlər konstitusiyaya əsasən bərabər hüquqlara malik deyillər
- qəbul edilmiş konstitusiya müasir beynəlxalq münasibətlər tələblərinə tam cavab vermir
- cari məsələlər müzakirə olunmurdu
- gündəliyin əsas məsələsi İttifaqın konstitusiya layihəsinin qəbulu olmuş, lakin danışıqlar üzv dövlətlərin (15 üzv və 10 namizəd dövlətlər) ümumi razılığının əldə edilməsi olmuşdu, konstitusiya 2004-cü ildə Roma sammitində qəbul edilmişdi

530 Maastrix sazişinin əsas maddələri

- iqtisadi və maliyyə birliyinin yaradılması, ümumi valyutanın qəbul edilməsi, xarici və təhlükəsizlik normaları öz əksini tapmışdır
- ittifaqda vətəndaşlığın qəbulu qaydalı nəzərdə tutulmamışdı
- ətraf mühitin qorunması barəsində öhdəçilik öz əksini tapmamışdı
- ümumi bazarın hüquqi normalarını aydınlaşdırmamışdı
- ittifaqın konfransları keçirilməyib

531 Maastrix sazişi (1992 il)

- Maastrix sazişi Avropa xalqlarının birləşməsinin yeni səviyyəsini təsdiq etmiş, üzv dövlətlərinin beynəlxalq aləmdə daha yüksək səviyyə mərhələsinə qalxmasına zəmin yaratmışdı
- sazişdə hüquq və daxili işlər sahəsində əməkdaşlıq nəzərdə tutulmamışdı
- üzv dövlətlərin beynəlxalq aləmdə daha yüksək razılaşmış fəaliyyətinə əsaslar yaratmamışdı
- Avropa xalqlarının birliyinin yeni mərhələsinin başlanması olmamışdı
- saziş bütün problemlərin həllinə qadir edilməsinə imkanlar yaratmışdı

532 1987-ci ildə Ümumi Avropa Aktının qəbul edilməsi

- Avropanın inteqrasiyasında mühüm mərhələ olmuş, Avropa Birliyi və Avropa siyasi əməkdaşlığın birgə səyi nəticəsində ümumi Avropanın birliyinə nail olmaq
- üzv dövlətlərin siyasi strategiyalarının birləşməsinə zəmin yaratmırdı
- aktda hüquqi əsaslar öz əksini tapmamışdı
- Avropanın inteqrasiya prosesinə təsiri olmamışdı, sənəd formal xarakter daşıyırdı
- aktın əsasını aparıcı Avropa dövlətlərinin istəyi öz əksini tapmışdı

533 Avropa valyuta sisteminin yaradılması və üzv dövlətlərin sayca artması

- 1979-cu ildə Avropa valyuta sisteminin formalaşması, zonanın yeni pul vahidinin qəbul edilməsi (GKÖ), 1973-1986-cı illərdə ilk 6 dövlətə Böyük Britaniya, Danimarka, İrlandiya, Yunanıstan, İspaniya və Portuqaliya daxil olmuşlar
- yeni üzv dövlətlərin qəbulu zamanı tələblər irəli sürülmür
- birliyin hüquqi sənədləri qəbul edilməmişdi
- vahid birliyin valyutasının qəbul edilməsi, bütün üzv dövlətlərinin bərabər inkişafına zəmin yaratmışdı
- müasir dövrdə keçmiş sovet respublikaları birliyə daxildirlər

534 Regional iqtisadi inteqrasiyasının mərhələləri

- heç bir cavab düzgün deyil
- 70-ci ilin iqtisadi böhranı dövlətlərin iqtisadi birləşməsinə mənfi təsir etməmişdi
- inkişaf etmiş dövlətlərin iqtisadi birliyinin yaradılması

- iki dövlət arası iqtisadi əməkdaşlığın inkişafı
- azad ticarət zonası, gömrük birliyi, ümumi daxili bazar, iqtisadi və valyuta birliyi nəzərdə tutulur

535 Roma müqavilələri (1957-ci il)

- müqavilələr nüvə enerjisi və iqtisadi birliklərin yaradılması olmuşdu, Avropa İqtisadi birliyinin yaradılması əsas tarixi addım olmuşdu
- iqtisadi birlik, ümumi bazarın yaradılmasını nəzərdə tutmamışdı
- müqavilələr yalnız enerji sektorunu əhatə edirdi (əsasən nüvə enerjisi)
- müqavilələr tam iqtisadi inteqrasiyanı nəzərdə tutmamışdı
- Avropa iqtisadi inteqrasiya geniş və hərtərəfli proses olmamışdı

536 Avropa İttifaqının yaradılmasında ilk addım

- yeni təşkilat qapalı xarakterli olmalı idi
- ilk inteqrasiya prosesləri iqtisadi və siyasi maraqlar əsas yer tuturdu
- birlik iqtisadi ümumi bazar, ümumi məqsəd və institutların yaradılması nəzərdə tutulmamışdı
- birliyə sonralar digər avropa dövlətləri daxil olmamışlar
- 1950-ci ildə Fransa-Almaniya birliyinin yaradılması olmuşdu (daş kömür və polad), sonralar 6 dövlət daxil olmuşdur

537 Avropa İttifaqının yaradılması üçün yeni təşəbbüslər

- İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə U.Çerçilin təklifi - «Avropa evi»nin yaradılması ehtiyacı
- SSRİ-nin süqutundan sonra
- 50-ci illərdə olmuşdu
- 30-cu illərin sonunda olmuşdu
- müharibə dövründə Avropa dövlətlərinin birliyinin yaradılması proyektləri olmamışdı

538 Avropa İttifaqının yaradılması tarixi

- ilk ideya tərəfdarları XIV əsrdə olmuşdu, lakin yeni təkan XX əsrin əvvəllərində olmuşdu (I Dünya müharibəsindən sonra)
- 20-ci illərdə Avropa İttifaqının yaradılmasına nail olunmuşdu
- Birliyin yaradılması mücərrəd məqsədlər güdürdü
- Avropa dövlətlərinin ittifaqının yaradılmasının ilk dəfə təşəbbüs XX əsrdə olmuşdu
- İttifaqın yaradılması üçün çox saylı proyektlər olmamışdı

539 Pompidu qrupunun fəaliyyət sferasına aiddir:

- Hüquq, mədəniyyət, maarif, informasiya, ətraf mühitin mühafizəsi
- insan hüquqları üzrə Avropa Konvensiyasını imzalamaq və onun nəzarət mexanizmlərinin bütün məcmusunun qəbul edilməsi şərtlərinin yerinə yetirilməsi
- Kino və audivizual istehsalə kömək, ən azı üç üzv dövlətin məşğul olduğu filmlər və ya ən azı, üç Avropa ölkəsində çəkilən sənədli filmlərə qismən maliyyə yardımı
- Narkotikdən sui-istifadənin profilaktikası, narkomanlar arasında QİÇS-ə qarşı mübarizə, narkomanların müalicəsi məqsədilə strategiyanın hazırlanması
- BMT və onun orqanlarının fəaliyyətində "Avropa töhfəsini" verməklə iştirak etmək.

540Beynəlxalq Məhkəmənin üzvlərini seçmək hüququna malikdir?

- Qəyyumluq Şurası
- Məhkəmə
- Katiblik
- Təhlükəsizlik Şurası
- Baş Assambleya

541 Azərbaycan nə vaxt YUNESKO-ya üzv qəbul olunmuşdur?

- 2005
- 2000

- 1996
- 1992
- 2001

542 Birliyin (Qərbi Avropa) əsas məqsədləri

- təşkilatın nizamnaməsinin əsas bəndi hərbi birliyin yaradılması nəzərdə tutulur
- üzv dövlətlərin daxili siyasətinə qarışmamaq
- əsas məqsədlər: Avropa Birliyinə yardım göstərmək, demokratiya, siyasi azadlığı möhkəmləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etmək
- birlik beynəlxalq siyasətə təsiri azdır
- Maastrix sazişi birliyin fəaliyyətinə təsir göstərməyib

543 Qərbi Avropa Birliyi

- 80-ci illərdə (XX əsr) beynəlxalq şəraitin dəyişməsi təşkilatın fəaliyyətinin aktivləşməsinə səbəb olmamışdı
- 1950-ci ildə yaradılmış, məqsəd dövlətlərarası inteqrasiyanı genişləndirmək istəyi olmuşdu
- 1954-cü ildə yaradılıb (Paris sazişi) və 1955-ci ildə qüvvəyə minib, məqsədi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, Avropa Birliyinə yardım göstərmək
- NATO və Avropa İttifaqı ilə əməkdaşlıq nəzərdə tutulmur
- birliyin assosiasiyasına hüququna malik olan dövlətlər sırasında keçmiş sosialist respublikaları yoxdur

544 Avropa Kosmik Agentliyi

- Avropa Kosmik proqramları və milli proqramların inteqrasiyası nəzərdə tutulmayıb
- agentlik Avropa İttifaqı ilə əməkdaşlıq aparmır
- təşkilatın şurası iki ildən bir toplantı keçirir
- təşkilatın ən yüksək rütbəsi prezident sayılır
- 1980-ci ildə yaradılıb, məqsəd Avropa dövlətlərinin kosmik tədqiqatlarda inkişafı təmin etməkdir

545 Avropa yenidənqurma və inkişaf bankı

- 1991-ci ildə yaradılıb Mərkəzi və Şərqi Avropa dövlətlərinə iqtisadiyyatın inkişafını yüksəlişi, bazar iqtisadiyyatına keçid məqsədilə yardım göstərmək
- bankın ali orqanı - icraçı komitədir
- bankın üzvü olması üçün Beynəlxalq valyuta fondunun üzvü olması tələb olunmur
- Azərbaycan bankın üzvü deyil
- 1988-ci ilə yaradılıb və maliyyə - infestisiya təşkilatı deyil

546 Avropa patent təşkilatı

- 1973-cü ildə təşkil olunub və 1977-ci ildə ratifikasiya olunub, konvensiya patent məsələlərini tənzimləyir
- müdiriyyət şurası qanunverici orqan sayılmır
- Avropa patenti onun sahibinə 40 il zəmanət verir
- təşkilatı baş katib idarə edir və müdiriyyət şurasına tabe deyil
- təşkilat Avropa dövlətlərində öz bölmələrinə malik deyil

547 Avropa nüvə tədqiqatlar təşkilatı

- təşkilat komitələrə bölünməyib
- 1950-ci ildə yaradılmışdı, təşkilatın üzvləri nüvə silahını əldə etmiş dövlət daxil olmuşlar
- 1954-cü ildə yaradılıb, məqsəd Avropa dövlətlərinin elmi və fundamental nüvə fizikasının tədqiqatlarında əməkdaşlıq yaratmaq istəyi olmuşdu
- baş katib ən yüksək vəzifə sahibidir
- Azərbaycan təşkilatın proyektlərində iştirak etmir

548 Avropa poçt və telekommunikasiya rabitə konfransı

- 1959-cu ildə yaradılıb, 19 Avropa dövlətləri tərəfindən məqsəd ümumi proqram üzərində fəaliyyət aparmaq
- üzv dövlətlər arasında əlaqələrin inkişafı nəzərdə tutulmayıb

- yekdil prioritetlərin və məqsədlərin funksiyaları təşkilatın fəaliyyətinə daxil edilməmişdi
- baş orqan - konfransdır
- təşkilat ixtisaslaşdırılmış komitələrə bölünməyib

549 Avropa nəqliyyat nazirlərinin konfransı

- 1953-cü ildə yaradılıb, təşkilata 70 dövlət qəbul edilib, məqsəd Avropa daxili nəqliyyatının inkişafı (beynəlxalq miqyasda), bu sahədə təşkilatların fəaliyyətinin koordinasiyası
- təşkilat 1950-ci ildə yaradılıb, nəqliyyat sferasında inkişaf etmiş dövlətlərin istəyinə yönəlib
- qurum komitələrə və orqanlara bölünməyib
- qurumun sədri və onun müavinlərin 5 il müddətinə seçilirlər
- katiblik departamentlərə bölünməyib

550 Mülki aviasiya Avropa konfransı

- qurum iqtisadi maraqlar əsasında yaradılıb
- 1950-ci ildə yaradılıb, Qərbi avropa dövlətləri tərəfindən
- 1955-ci ildə yaradılıb, məqsəd aviasiya nəqliyyatının inkişafı, işin koordinasiyası, təhlükəsizliyi təmin etmək istəyi olmuşdu
- qurumun baş orqanı qurultaydır
- daimi fəaliyyət göstərən komitələr yaradılmayıb

551 Avropa Azad Ticarət Assosiasiyasının strukturu

- şura nazirlər səviyyəsində ildə iki toplantı keçirir
- təşkilat institutlara malik deyil
- əsas struktur Şura sayılır, birləşmiş komitə, məsləhətçi və birləşmiş parlament komitələri
- katibliyə prezident başçılıq edir
- sahələr üzrə komitələr yaradılmayıb

552 Avropa Azad Ticarət Assosiasiyasının məqsədləri

- qurumun üzv dövlətlərinin sayı 1960-cı ildən (yaranma tarixi) dəyişməz qalmışdır
- inkişaf etmiş dövlətlərin istəyini realizə edir
- iqtisadi artım, maliyyə sabitliyi, üzv dövlətlərin tam bərabərliyi, 2004-cü il-də birliyə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə dövlətləri daxil olmuşlar
- bütün iqtisadi problemləri əhatə etməmişdi
- qurum Avropa iqtisadi birliklə rəqabət aparır

553 Avropa Azad Ticarət Assosiasiyası

- 1960-cı ildə yaradılıb (7 Qərbi Avropa dövləti tərəfindən), məqsəd sənaye mallarının ticarəti üçün azad zona yaratmaq olmuşdu
- 1965-ci ildə yaradılıb 10 Qərbi Avropa dövlətləri tərəfindən
- təşkilat digər avropa iqtisadi təşkilatlarla əlaqələr yaratmayıb
- təşkilat keçmiş sosialist respublikalarla iqtisadi əməkdaşlıq nəzərdə tutulmayıb
- ticarət sahəsində islahatlar aparılmamışdı

554 Dünya komissiyasının struktur tərkibi və iş fəaliyyəti

- təşkilatın strukturu Dünya komissiyası 10 katiblikdən ibarətdir, ildə bir dəfə üzv dövlətlərin nümayəndələrindən toplantılar keçirilir
- təşkilatın konvensiyası qəbul edilməyib
- katibliyə prezident başçılıq edir və şöbələrə bölünməyib
- qurumun üzv dövlətlərinin fəaliyyəti yalnız Dünya çayından nəqliyyat üçün istifadəsi problemlərini əhatə edir
- təşkilat üzv dövlətləri üçüncü dövlətlər ilə əlaqə qurmaq nəzərdə tutulmayıb

555 Dunay Komissiyası

- komissiya 1949-cu ildə yaradılıb, 12 dövlət quruma daxil olmuşdur, məqsəd - iqtisadi və mədəni əlaqələrin inkişafını nəzərdə tutur

- 1946-cı ildə yaradılıb, iqtisadi problemlər nəzərdə tutulmamışdı
- təşkilatın strukturu baş katib və katiblikdən ibarətdir
- baş orqan xarici işlər nazirlərinin görüşləridir
- komissiyanın fəaliyyəti yekdil qəbul edilmiş proqramla tənzimlənir

556 Vişeqrad qrupu

- qrup 1993-cü ildə yaradılıb, onun tərkibində Çexiya, Macarıstan, Polşa və Sloveniya, əsas məqsəd regional maraqların həllində sıx əməkdaşlıq əldə etmə olmuşdu
- 1991-ci ildə formalaşmış, birliyə Rumıniya, Finlandiya, Çin, Yaponiya daxil olmuşlar
- birlik üzv dövlətlərin iqtisadi əlaqələrinin genişləndirilməsini nəzərdə tutur
- qrupun tərkibində Beynəlxalq Vişeqrad fondu yaradılmayıb
- təşkilatın proqramı və strategiyası dövlət başçıların zirvə görüşlərində qəbul edilir

557 Qara dəniz iqtisadi əməkdaşlığı

- Dövlət başçısının İstanbul görüşlərində 1992 ildə iqtisadi əməkdaşlıq Deklarasiyası imzalanmışdır
- Azərbaycan respublikası təşkilatın üzvü deyil
- Təşkilatın fəaliyyətinə siyasi problemlər daxil olunmamışdı
- Əməkdaşlıq 10 əsas problemlər əsasında həyata keçirilir
- Birliyə yalnız Qara dəniz sahilində coğrafi yerləşmiş dövlətlər daxildir

558 Sosial inkişaf fondu

- 1956 ildə yaradılıb, dövlətlərin sosial problemlərinin həllinə köməklik göstərir
- Mərkəzi və şərq Avropada inzibati islahatların aparılmasında köməkçi göstərilir
- 1960 ildə yaradılıb və əsasən iqtisadi problemlərinin həllinə dəstək verir
- Avropa regionlarının qaçqın problemləri ilə məşğul olmur
- Qəbul edilmiş proqram üzrə ekspert köməklik nəzərdə tutulmayıb

559 Avropa məhkəməsi

- Məhkəmə vətəndaşların hüquqlarına riayət etməsini mütləq tələb etmir
- Vətəndaşların məhkəməyə müraciət etməsi nəzərdə tutulmayıb
- Avropa insan hüquqları konvensiyası (1950 il) əsasında Avropa məhkəməsi insan hüquqlarının qorunmasına səy göstərir
- Məhkəmənin qərarı mütləq icra olunması tələb olunmur
- Şikayətlər onların qanuna uyğunluğu Avropa insan hüquqları komissiyası tərəfindən yoxlanılır

560 Avropa şurasının fəaliyyət dairəsi

- heç bir cavab düzgün deyil
- Əsas diqqət üzv dövlətlərinin iqtisadi inkişaf problemlərinə yönəlib
- Avropa cəmiyyətinin praktiki həyatının bütün aspektlərini əhatə edir, Bu sıradada müdafiə strategiyası da daxildir
- Təşkilat fəaliyyətində ixtisaslaşdırılmış komissiyaların imkanlarından istifadə etmir
- Təşkilatın fəaliyyət dairəsinə daxildir: cəmiyyətin praktiki həyatının bütün sahələrini, hərbi aspekti istisna etməklə. Təşkilatın işi 5 əsas məqsəd üzərində qurulub

561 Avropa şurasının Parlament assambleyası

- Üzv dövlətlərinin deputatlarının sayı təmsil etdikdə dövlətin əhalisinin sayından asılıdır, Assambleya 5 fraksiyadan ibarətdir. Sədr bir il müddətinə seçilir
- Parlamentdə təmsil olunmuş deputatların sayı üzv dövlətlərinin əhalisinin sayından asılı deyil
- Assambleya fraksiyalara bölünməyib
- Assamblyanın sadə: 5 il müddətinə təyin olunur
- İldə altı sessiya keçirilir

562 Təşkilatın struktur quruluşu

- Baş orqan -Nazirlər komitəsidir və bütün səlahiyyətlərə malikdir

- Təşkilatın daimi nümayəndə qrupuna malik deyil
- Baş orqan üzv dövlətlərin zirvə görüşləri
- Baş orqan parlament assambleyasıdır
- Nazirlər səhiyyədə ildə iki dəfə toplanılır keçirilir

563 Avropa Şurasının əsas məqsədləri

- Təşkilatın fəaliyyətinə siyasi problemlər daxil edilməmişdi
- Üzv dövlətlərini iqtisadi inkişafına dəstək vermək
- heç bir cavab düzgün deyil
- Üzv olmaq istəyən dövlətlərin qabaqcadan şərtlər irəli sürülmür
- Şərqi Avropa dövlətləri fəaliyyət dairəsinə salınmayıb

564 Avropa şurası (AŞ)

- AŞ II dünya müharibəsindən sonra yaradılmış ilk təşkilat olmamışdı
- 1951 ildə yaradılmış və tərkibinə 20 dövlət daxil olmuşlar
- Azərbaycan təşkilatın üzvü deyil
- Təşkilat yalnız iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldilib
- 1949 ildə yaradılıb tərkibinə 10 dövlət müəssisələri olmuşlar. Azərbaycan 2001 ildən təşkilatın üzvüdür

565 Nüvə enerji agentliyi

- Təşkilat 1958 ildə yaradılmış, tərkibinə Avropa və digər qitələrin dövlətləri üzvdülər. Məqsəd dövlətlərin nüvə enerjisinin təhlükəsizliyinə nail olmaq
- Agentlik MAQATE ilə əməkdaşlığa nail olmayıb
- Agentlik keçmiş sosialist dövlətlərinin və respublikalarının nüvə enerjisinin əldə edilməsinə və təhlükəsizliyinə nəzarət etmir
- Təşkilatın baş orqanı katiblikdir
- Təşkilat Avropa dövlətlərinin birliyidir

566 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı

- 1961 ildə yaradılıb, əsas məqsəd dünya iqtisadiyyatına dəstək vermək, üzv dövlətlərinin iqtisadi və sosial rifahının artırılmasına hərtərəfli kömək etmək. Baş orqan Şuradır
- Təşkilat ixtisaslaşdırılmış şöbələrə malik deyil
- Təşkilat 1959 ildə yaradılıb və iqtisadi məqsədlər güdmür
- Təşkilata yalnız Avropa dövlətləri daxildir
- Ən yüksək idarə etmə orqanı - Katibliyi

567 Təşkilatın katibliyi

- Katiblik tərəfindən illik hesabat təqdim olunmur
- Katiblik Praqada yerləşir və departamentlərə bölünmür
- Vyanada yerləşir və 4 departamentə bölünür, baş katib tərəfindən idarə olunur
- Katiblik köməkçi bölmələrə malik deyil
- Katiblik qəbul edilmiş qərarların icrasına nəzarət etmə funksiyalarına malik deyil

568 Təşkilatın iş fəaliyyətinin quruluşu

- Təşkilatın idarə edilməsində iştirak edirlər; Xarici işlər nazirləri iqtisadi forum, milli azlıqlar işi üzrə Baş komissar, Parlament assambleyası
- Xarici işlər nazirlərinin görüşləri təsadüfi hal daşıyır
- İqtisadi forum təşkilatın işində fəaliyyət göstərmir
- Parlament assambleyaları ildə iki toplantı keçirir
- Parlament assambleyası komitələrə bölünməyib

569 Təşkilatın daimi orqanının üzvləri və iş fəaliyyəti

- Daimi şuranın tərkibi üzv dövlətlərinin nümayəndələrindən ibarətdi, onlar hər həftə iclaslarda təşkilata aid problemləri müzakirə edilir. Ofis Vyana şəhərində yerləşir
- Şuranın tərkibi üzv dövlətlərinin nümayəndələrindən ibarət deyil
- Təşkilatın qərargahı Parisdə yerləşir
- Təşkilatın şurası ayda bir dəfə iclas keçirir
- Daimi orqanlarından təhlükəsizlik forumu və birləşmiş məsləhətçi qrupu müntəzəm iclaslar keçirmir

570 ATƏT-in əsas və daimi orqanı

- Konqres
- Qurultay
- Daimi şura
- Məşvərət komissiyası
- Zirvə görüşləri

571 ATƏT-in 10 əsas prinsipləri

- Siyasətin bütün tələblərinə cavab vermir
- Beynəlxalq hüququn bütün tələblərini əks etdirmir
- ATƏT-in 10 prinsipləri bütün sahələri əhatə edir: beynəlxalq hüquq normaları, təhlükəsizlik, dövlətarası münasibətlər, din və əqidə və s
- ATƏT-in prinsipləri yalnız Avroatlantik dövlətləri əhatə edir
- Beynəlxalq hüquq öhdəçilikləri vicdanla yerinə yetirilməsi əsas tələb kimi irəli sürülmə

572 Lissabon (1996) zirvə görüşü

- Sammit dövlətarası münasibətlərin yanaşma prinsiplərini aydınlaşdırmamışdı
- ATƏT-lə təhlükəsizlik xartiyasının qəbul edilməsinə təkan verməmişdir
- Sammit təşkilatın rolunun artmasına əsaslar yaratmış, Avropa təhlükəsizlik xartiyasının (İstanbul 1999) hazırlanmasına təkan vermişdi
- Təşkilatın hakim rolunu və mövqeyini artırmamışdı
- Lissabon sammiti təşkilatın fəaliyyətində yaratmamışdı

573 Budapeşt (1994) zirvə görüşü

- Sammitdə təşkilat «Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi» yeni ad ilə əvəz olunmuşdu. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
- Təşkilatın adını dəyişdirmək barəsində qərar qəbul edilməmişdi
- Avropada baş vermiş siyasi radikal dəyişikliklər sammitdə qərarların qəbulunda əksini tapmamışdı
- Budapeşt sammiti təşkilatda yeni siyasətin aparılmasına təkan verməmişdi
- Sammitin işində Avropanın bütün aktual problemləri gündəliyə salınmamışdı

574 ATƏT-in rəsmi məqsədləri

- dövlətlərarası münasibətləri möhkəmləndirmək, Avropa təhlükəsizliyinin bölünməməsi, insan hüquqlarına riayət etmək, iqtisadi və sosial inkişafa nail olmaq
- beynəlxalq aləmdə dünya siyasətinin formalaşmasında böyüktəsirə malik deyil
- iqtisadi və sosial irəliləyiş nəzərdə tutmayıb
- dövlətlərin hərbi imkanlarının artmasına yönəlib
- beynəlxalq siyasətdə dövlətlərin hüquq bərabərliyi əsas prinsip kimi qəbul edilməyib

575 Avropanın paris xartiyası (1990-cı il)

- təşkilat Avropada yenilikləri nəzərə alaraq, konfranslarda qəbul edilmiş qərarlara əsaslanaraq, fəaliyyətində əsas üç prinsipi əhatə edir: insan, hərbi-iqtisadi və iqtisadi təhlükəsizlik
- ATƏT-in fəaliyyətində yeni dövrün başlanmasına səbəb olmamışdı
- Berlin, Praqa, Stokholml, Helsinki, Roma, Budapeşt, Lissabon, İstanbul konfransları təşkilatın yeni strateji yanaşmalarına səbəb olmamışdı
- Paris xartiyasında yeni xüsusiləşdirilmiş institutların yaradılması nəzərdə tutılmamışdı
- coğrafi təşkilatın əhatəsi yalnız Avropa dövlətləridir

576 Avropa Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı

- 1975-ci ildə
- təşkilatın yekun aktı 1970-ci ildə imzalanmışdı
- 1980-ci ildə
- 1979-cu ildə
- 1976-cı ildə

577 Cənubi asiya assosiasiyaları. Təşkilatın strukturu

- Əməkdaşlıq aqrar sektorun əhatə etməyib
- Əməkdaşlıq yalnız siyasi problemləri əhatə edir
- 1980 ildə yaradılıb beynəlxalq əməkdaşlıq assosiasiyasıdır
- Qəbul edilən qərarlar konsepsus yolu ilə təsdiqlənir
- 1985 ildə yaradılıb. Birliyin strukturu: dövlət başçılarından görüşləri, xarici işlər nazirlərinin şurası, daimi katiblərin komitəsi, texniki komitə, məhkəmə

578 Cənub-Sakit okean forumu

- Ərazi regional təşkilat sayılmır
- Təşkilat il boyu fəaliyyət göstərir
- Əsas regional təşkilatdır. Əsas fəaliyyəti iqtisadi əməkdaşlıq və xarici siyasətin koordinasiyası
- Konfrans -təşkilatın ali orqanıdır
- Təşkilata Sakit okeanın adaları daxildir

579 Təşkilatın proqramı

- Qəbul edilmiş iş proqramında aqrar sektorun inkişafı nəzərdə tutulmayıb
- texniki kömək, regional konfransların hazırlamaq, səhiyyə, ərzaq ilə təminat və s. Sahələrdə yardım
- Ərzaq təminatı proqramında əks olunmayıb
- Üzv dövlətlərə tövsiyyə xarakterli köməklik göstərmək
- Təşkilat tədqiqat və praktiki proqramlarını maliyyə ayırmır

580 Təşkilatın icraedici orqanları

- Konfransın tərkibinə bütün üzv dövlətlər daxil olunmayıb
- Konfrans təşkilatın ali orqanıdır
- konfrans təşkilatı məsələlərində iştirak etmir
- Konfrans ildə iki toplantı keçirir
- Konfrans təşkilatın idarə üzvlərini seçmək hüququna malik deyil

581 Təşkilatın (CSORK) məqsədləri

- Aktual problemlərin həll edilməsi, quruma daxil olan dövlətlərinin hər tərəfli inkişafına zəmin yaratmaq
- Komitə şöbələrə bölünməyib
- Regionun təhlükəsizlik problemləri
- Yalnız regional dövlətlər ilə əlaqələr qurmaq
- Regionun inkişaf etmiş dövlətlərin maraqlarını həyata keçirmək

582 Cənubi Sakit okean regionun komissiyası (CSORK)

- Region dövlətlərinin hərbi birliyidir
- Regionun keçmiş müstəmləkə dövlətləri Birliyi daxil olmuşlar
- Təşkilatın üzv dövlətləri bərabər hüquqa malik deyillər
- 1947 ildə yaradılmış keçmiş müstəmləkə dövlətlərə kömək məqsədi güdür
- Keçmiş metropoliya dövlətləri təşkilatın üzvü deyillər

583 ASEAN-ın regionuna təsiri

- Təşkilatın fəaliyyəti yalnız üzv dövlətlərin iqtisadi inkişafına müsbət təsir edir

- Regional təhlükəsizliyi təmin edilməsində hərbi qüvvələrdən istifadə edilmir
- Siyasi iqtisadi və mədəni regionun inkişafına müsbət təsirə malikdir
- Təşkilat üzv dövlətlərinin yaranmış problemlərinin həllində köməklik göstərmir
- Təşkilat üzv dövlətlərin qüvvətlənməsinə töhvəsi azdır

584 Birliyin katibliyi

- Katibliyə baş katib idarə etmə funksiyaları tapşırılıb
- Katibliyə təşkilatın sədri başçılıq edir
- Katibliyin başçısı 5 il müddətinə seçilir
- Baş katibin müavinlərin sayı 7 nəfərdir
- Katibliyin qərargahı Dehlidə yerləşir

585 Təşkilatın mərkəzi idarəetmə orqanı

- Komitə gündəlik işlərin aparılması tapşırılmayıb
- Xarici işlər nazirlərinin görüşləri ənənəvi olaraq Tokio şəhərində keçirilir
- Daimi komitədə bütün üzv dövlətləri təmsil olunmayıb
- Komitə ildə iki toplantılar keçirir
- Xarici işlər nazirlərinin hər il görüşləri mərkəzi idarə etmə rəhbər orqanı sayılır. Daimi komitə fəaliyyət göstərir

586 ASEAN birliyinin idarəetmə orqanları

- Dövlət başçılarının görüşləri ildə iki dəfə təşkil olunur
- Müdafiə - qurumun ən yüksək orqanıdır
- Ümumi toplantı - ən yüksək qurumun orqanıdır
- Dövlət başçılarının konfransı ASEAN -in ən yüksək orqanıdır
- Xarici işlər nazirlərinin görüşləri -yüksək orqan sayılır

587 ASEAN forumuna daxil olmuş dövlətlər (Tərkibi)

- Avstraliya, Asiya, Amerika və Avropa qitələrinin bir sıra dövlətləri forumun üzvləridirlər
- Yalnız regional dövlətlər
- Müşahidəçi dövlətlər foruma daxil olmamışlar
- Partnyor səviyyədə quruma daxil olmuş dövlətlər yoxdur
- ilk üzv dövlətlərinin görüşü 1990 ildə olmuşdu

588 ASEAN-nın xarici əlaqələri

- İki strukturda cəmlənib: Regional forum və yüksək rütbəli şərtlərin görüşü
- Təşkilat geniş beynəlxalq qurumları ilə əlaqələr yaradıb
- Beynəlxalq səviyyədə
- yalnız regional çərçivədə
- Xarici siyasətdə digər dövlətlər ilə əlaqələr yaratmayıb

589 Cənubi-Şərqi Asiya dövlətlərin birliyinin məqsədləri

- Əsas məqsəd: regional əməkdaşlıq (iqtisadi , sosial və mədəni sferalarda)
- Əməkdaşlıq həyatın bütün sferasını əhatə etməyib
- Qəbul edilmiş Bəyannamədə üzv dövlətlərin eyni bərabər hüquqa malik olunması qeyd olunmayıb
- Regionun hərbi potensialını möhkəmləndirmək
- Birlük region dövlətlərin imkanlarını böyük təsiri yoxdur

590 Cənubi - Şərqi Asiya dövlətlərin Assosiasiyası (ASEAN)

- 1967 ildə region dövlətlərinin xarici işlər nazirləri tərəfindən imzalanmışdı. (Balkan Bəyannaməsi). İqtisadi Birlük
- Təşkilatın təsir dairəsi regiondan kənar təsir imkanlarına malikdi
- hərbi birlikdi, regionda böyük gücə malikdi
- Sonralar bəyannaməyə əlavələr olmamışdı

- Regionda aparıcı siyasi imkanlara malik deyil

591 ANZUS paktı

- Baş orqan -Konfrans sayılır
 Təşkilatın tərkibi və üzv dövlətlər arasında dəyişikliklər baş verməmişdi
 Şura ildə iki dəfə iclasda yaranmış problemləri müzakirə edir
 Baş məsləhətçi orqan - dövlət başçılarının görüşləri sayılır
 Baş orqan - Şura Sayılır, tərkibi isə xarici işlər nazirləridi

592 Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatının strukturu

- Təşkilat regional inteqrasiyasına təsiri azdır
 Qərarlar yekdil səs ilə qəbul edilir
 Təşkilatın liderlərinin sammitləri regionun bütün itisadi problemlərini əhatə etmir
 Təşkilatın əsas orqanı - Konfransdı
 Formal məsləhətçi statusunu saxlayaraq regional ümumi inkişaf mexanizminə çevrilmişdi. 1989 ildə yaradılıb

593 Asiya-Sakit okean iqtisadi əməkdaşlıq

- Təşkilat 1989 ildə yaradılıb, dünyanın ən dinamik inkişaf regionudur, məqsəd iqtisadi əməkdaşlığın inkişafı, siyasətdən kənar forumdur
 Təşkilat iqtisadi və siyasi forumdur
 Təşkilat regionun iqtisadi inkişafına təsiri yüksək deyil
 Region dinamik inkişafa malik deyil
 Təşkilat məsləhətçi statusuna malikdir

594 Asiya inkişaf bankının strukturu

- Bankın idarə edilməsi - İdarəçilər Şurasına tapşırılıb. Şurada Bütün üzv dövlətləri nümayəndələri təmsil olunublar. Şura 12 müdir və 8 müavin seçki yolu ilə təyin olunublar
 İdarəçilər Şurası ildə iki dəfə sessiyalarda görüşürlər
 Bankın Prezidenti iki il müddətinə seçilir
 İdarəçilik funksiyaları Birləşmiş Komissiya tərəfindən idarə olunur
 Müdirələr bankın yalnız idarə etməsində iştirak edir, nəzarət funksiyalarına malik deyil

595 Asiya inkişaf bankı, strateji məqsədləri

- 1965 ildə təşkil olunub, bankın aksionerlər sırasında digər qitələrdə yerləşmiş dövlətlər bankın üzvüdürlər
 İnkişafda olan dövlətlərə onların iqtisadi inkişafına kömək etmir
 Bankın aksionerləri yalnız Asiya qitəsinin dövlətləridi
 Beynəlxalq dövlətlərarası təşkilat statusuna malikdir
 Aclıq və yoxsulluq tlə mübarizə bankın planına daxil edilməyib

596 Asiya -Sakit okean reğionunun təşkilatının yaradılmasının əsas səbəbləri

- İqtisadi əməkdaşlıq
 Regional bazarın yaradılması
 Hərbi əməkdaşlıq
 Siyasi əməkdaşlıq
 Ticarətdə ümumi qaydaların qəbul edilməsi

597 ərəb Maqrib birliyi

- 1989 ildə yaradılıb, birliyə 5 ərəb dövlətləri daxil olublar (Əlcəzir, Liviya, Mavritoniya, Mərakeş və Tunis). Məqsəd: təhlükəsizlik, sabitlik və regionda iqtisadi koonezasiya
 İqtisadi baxımdan birliyin strategiyası bütün mövcud problemləri əhatə etməyib
 Üzv dövlətlərinin diplomatik birləşmiş proqramın qəbul edilməsi nəzərdə tutulmayıb
 1980 ildə yaradılıb və birliyə Yaxın Şərq və Şimali Afrika ərəb dövlətləri daxil olmuşlar
 Təşkilatın iş fəaliyyətinin effektivliyi (təsiri) yüksəkdir

598 İran körfəzi dövlətlərinin əməkdaşlıq təşkilatı

- 1981 ildə regionun 6 dövləti tərəfindən yaradılıb, əsas məqsəd iqtisadi, sosial və mədəni sferalarda inteqrasiya əldə edilməsi olmuşdu
- Konfrans təşkilatın startebiyasını aydınlaşdırır
- Təşkilat çevik hərbi qüvvələrin yaradılmasını nəzərdə tutmayıb
- Dövlətlərarası iqtisadi əməkdaşlıq tariflərin manialərini ləğv etməmişdi
- Baş katiblik Omanda yerləşir (Maşkat)

599 Neft ixrac edən ərəb dövlətlərinin təşkilatı

- 1968 ildə Bayrutda Küveyt, Liviya və Səudiyyə Ərəbistan dövlət başçıları razılıq sazişi əsasında yaradılıb Baş orqan - Nazirlər şurası
- İcraçı orqan -Məşfərətçi Komissiya sayılır
- Neft strategiyası ilə birlikdə dövlətlər ektil region siyasətinin aparılmasına maraqladırlar
- Regional dövlətlərarası təşkilat sayılmır
- Təşkilat ixtisaslaşdırılmış orqanlara malik deyil

600 İslam konfransı təşkilatının strukturu (idarəetmə orqanları)

- Dövlət başçılarının konfransı xarici işlər nazirlərinin konfransı, katiblik və komissiyalar təşkilatın
- Konfrans ildə iki toplantı keçirir
- Təşkilat sahələr üzrə institutlara bölünməyib
- Birliyin qurultayı əsas idarə etmə orqan sayılır
- Təşkilatın qərargahı Bağdad şəhərində yerləşir

601 İslam Konfransı təşkilatı

- Təşkilat 1969 ildə Robot şəhərində dövlət başçıları tərəfindən qərar qəbul edilmiş və təşkilatın əsas məqsədi üzv dövlətlərinin hərtərəfli inkişafına yönəldilmişdi
- Azərbaycan təşkilatın üzvü deyil
- Katiblik 1971 ildə yaradılmışdı
- Təşkilat 1960 ildə dövlət başçılarının Qahirə konfransında razılıq əldə olunmuşdu
- Təşkilatın əsas məqsədi islam dövlətlərinin iqtisadi inkişafına yönəldilib

602 ərəb Liqasının strukturu

- Təşkilatın şurası - Baş orqan sayılır, ildə iki dəfə toplantılar keçirilir Hər üzv dövlət bir səsə malikdir
- Təşkilat Prezident tərəfindən idarə olunur
- komitələrdə üzv olmayan dövlətlər iştirak etmək hüququna malik deyillər
- Baş orqan dövlət başçılarının zirvə görüşü
- heç bir cavab düzgün deyil

603 Liqanın yaradılmasının tarixi və məqsədləri

- Liqa 1945 ildə yaradılıb. Əsas məqsədi üzv dövlətlər əsasında əlaqələr yaratmaq, milli təhlükəsizliyi təmin etmək, dövlətin siyasətini tənzimləmək
- Təşkilat ixtisaslaşdırılmış institutlara və bölmələrə bölünmür
- Liqa BMT Baş Assambleyasının iüşahidəçi statusuna malik deyil
- 1955 ildə yaradılıb və əsas məqsəd region dövlətlərin iqtisadi maraqları səbəb olmuşdu
- Müdafiə əməkdaşlıq nəzərdə tutulmayıb

604 ərəb dövlətlərinin liqası

- Liqa müasir dövrdə regional aparıcı təşkilat sayılır və birliyin əsasını etnik və coğrafi yaxınlıq əsas yer tutur. İslam konfransı liqaya qarşı rəqabətdə deyil
- İslam konflansı Ərəb dövlətləri liqası ilə rəqabətdədi
- Birliyin əsasını etnik və coğrafi ərəb dövlətlərin yaxın yaşaması təşkil etmir
- Liqa ərəb dövlətlərinin müasir dövrdə regeonda aparıcı rol oynamır
- Ərəb dövlətlərinin Liqası dünya siyasətinin formalaşmasına təsir etmir

605 Amerika dövlətlərinin təşkilatı (ART)

- Təşkilat yalnız üzv dövlətlərinin xarici siyasətini tənzimləyir
- Təşkilat 1948 ildə yaradılıb, Amerika respublikalarının beynəlxalq birliyin (1890 il) varisidir, fəaliyyət çox sahəlidir, bütün daxili və xarici problemləri əhatə edir
- ADT Amerika respublikalarının birliyi təşkilatının naziri deyil
- Birliyin əsas regional koordinasiya mərkəzi sayılmır
- ADT sonrakı dövrdə təşkilatın nizamnaməsinə əlavələr olunmayıb

606 Amerika dövlətlərinin təşkilatının fəaliyyətinin məqsədi

- Hər bir üzv dövlətə təcavüz birləşmiş aksiyalar keçirmək nəzərdə tutulmayıb
- Yalnız siyasi problemləri əhatə edir
- Təşkilatın müşahidəçi statusuna malik olan dövlətlər yoxdur
- Təşkilatın əsas problemi region dövlətlərinin əlaqələrini möhkəmləndirmək
- Qitədə sülhü və təhlükəsizliyi qorunmaq, demokratiyanı möhkəmləndirmək, iqtisadi, sosial problemlərinin həllində ümumi qərarlar qəbul etmək

607 Təşkilatın (ADT) struktur quruluşu

- Baş assambleya təşkilatın baş orqanıdır
- Qurultay baş orqan sayılır
- Təşkilatın baş orqanı- konfrans sayılır
- Dövlətlərarası müşavirə-baş orqan sayılır
- Ümumi toplantı- baş orqanıdır

608 ADT baş assambleyası

- Assambleyada dövlətləri adətən problemləri müzakirə və qərar qəbul etmək ixtiyarına malikdi ildə bir dəfə toplantı keçirir
- Bütün üzv dövlətlərin başçıları təmsil olunublar
- Assambleya bütün problemlər üzrə qərarlar qəbul etmək hüququna malik deyil
- Assambleya ildə iki toplantı keçirir
- Fövqəladə sessiyalar çağırılması nəzərdə tutulmayıb

609 Xarici işlər nazirlərinin məsləhətçi müşavirəsi

- Müşavirənin çağırılması üçün bütün üzv dövlətlərin razılığı alınmalıdır (Fövqəladə çağırış)
- Daimi fəaliyyət göstərir
- Müşavirədə təxirəsalınmaz hallarda xarici işlər nazirlərinin müşavirəsi çağırılır. Hər bir üzv dövlət fəvqəladə müşavirənin çağırılmasına hüququ var
- Məsləhətçi müşavirə təşkilatın fəaliyyətində böyük rol oynamır
- Məsləhətçi müşavirədə üzv dövlətlərin nümayəndələrin sayı dövlətin əhalisinin sayından asılıdır

610 Təşkilatın baş katibliyi

- Baş katibin səlahiyyətləri geniş deyil
- Əsas təşkilatın daimi orqanı deyil
- Təşkilat daimi mərkəz orqan sayılır, onun idarə edilməsi Baş katibə tapşırılıb, qurumun hüquqi nümayəndəsidir
- Baş katiblik icraçı şuralara bölünməyib
- Baş katib iki il müddətinə seçilir

611 Təşkilatın muxtar ixtisaslaşdırılmış təşkilatları

- Təşkilatın ümumi sayı səkkizdir, əsasən iqtisadi ixtisaslaşdırılmış bölmələr
- Təşkilatın daxilində ayrıca bölmələr yoxdur
- Qurumun daxilində altı təşkilat fəaliyyət göstərir; səhiyyə, uşaq institutu, qadın komissiyası, coğrafiya və tarix institutu, kənd təsərrüfatı və aborigen əhalinin problemləri üzrə institut
- İqtisadi məsələlər üzrə ixtisaslaşdırılmış bankmövuc deyil
- İxtisaslaşdırılmış institutlar (təşkilatlar) təşkilatın ümumi fəaliyyətində mühüm rol oynamır

612 Şimali amerika ticarət sazişi

- 1992 ildə saziş imzalanıb (Kanada, Meksika və ABŞ) azad zonanın yaradılması məqsədi ilə sənaye və kənd təsərrüfatı mallarına tarif və kvotalar ləğv edilmişdi
- Azad ticarət zonasının yaradılmasını üçün əsas tələblər olunan şərtlər qəbul edilməyib
- Saziş 1930 ildə dünya iqtisadi böhran dövrü qəbul edilib
- Sazişin qəbulu regionda siyasi sabitlik əldə olunması istəyi olmuşdu
- Üzv dövlətlərinin iqtisadi inkişafına bərabər təsiri olmamışdı

613 Şimali azad ticarət sazişinin məqsədi

- Millətlər əməkdaşlığı, ticarətin inkişafı yeni iş yerlərinin açılması, həyat rifahını artırmaq. Ətraf mühitü qorumaq və s. Problemlər proqrama daxil edilmişdi
- Saziş bütövlükdə iqtisadi problemləri nəzərə alıb
- Dövlətlərarası münasibətlər nəzərə alınmayıb
- Sosial problemlər proqramda əks olunmayıb
- Təşkilat Avropa ittifaqından tam fərqlidi

614 Ticarət azad zonasının əhatə edən məkan

- Latın Amerika dövlətləri zonaya iqtisadi göstəricilərinə görə birliyə daxil olmayıblar
- Qurumu yalnız Şimali Amerika dövlətlərini birləşdirir
- Təşkilat ümumi Amerika ticarət zonasının yaradılmaması əldə olunmuş, onun əhatəsi Alyaskadan Odlu torpaq adasına kimi ərazini əhatə edir
- Hüququ aspektlər nəzərə alınmamışdı
- Təşkilatın proqramında ətraf mühitün qorunması bir problem kimi salınmamışdı

615 Amerika arası inkişaf bankı

- Amerika arası inkişaf bankı yalnız iqtisadi maliyyələşmə təşkilatıdır
- Regional inteqrasiyaya bank imkanlar yaratmayıb
- Bank çox sahəli qitənin təşkilatı sayılmır
- Beynəlxalq təşkilatına üzv olması üçün şərtlərləli sürülmür
- Bank 1959 ildə yaradılıb, onun işində 46 dövlət iştirak edir, iqtisadi, sosial inkişafa yönəldilib, regional inteqrasiya üçün Latın Amerika və Karib hövzəsi dövlətlərin inkişafına təkan verir

616 Latın Amerikasının inteqrasiya assosiyasiyasının strukturu

- Xarici işlər nazirlərinin şurası siyasət proqramını qəbul edir. Nüma-yəndələr komitəsi daimi icraçı orqandır
- Qəbul olunmuş saziş (1980 il) hərtərəfli əməkdaşlığa əsas yaratmamışdı
- Təşkilat Latın Amerikanın subregional təşkilatlarının fəaliyyətini onların koor-dinasiyasına köməklik etmir
- Təşkilatın katibliyi Santyaqoda yerləşir
- Dövlət başçıların görüşlərində təşkilatın siyasətinin istiqamətləri aydınlaşdırılır

617 Latın Amerikasının iqtisadi sistemi

- 1975 ildə təşkil olunub (Panam Konvensiyası) məqsəd iqtisadi siyasətin koordinasiyası
- Daimi strukturlara malik deyil
- Regional təşkilat sayılır, üzv dövlətlərin hərtərəfli inkişafı nəzərdə tutulmayıb
- Latın Amerikanın və Karib regionunun inkişaf strategiyası nəzərdə tutulmayıb
- Təşkilat komitələrə bölünməyib

618 MERKOSUR (isp.-ümumi cənub bazar)

- İqtisadi problemlər birliyin proqramında əsas yer tutmur
- Dövlətlərarası münasibətlərin möhkəmlənməsi nəzərdə tutulur
- 1991 ildə yaradılmış iqtisadiyyatın bütün maniyələri aradan qaldırmaq, üzv dövlətlərin ümumi inkişafına yönəldilib
- Təşkilat informasiya mərkəzlərinə malik deyil
- Ümumi üzv dövlətlərinin hərbi qüvvələrin yaradılması təşkilatın əsas məqsədi olmuşdu

619 Andlar birliyi

- Təşkilatın üzv dövlətləri: Boliviya, Venesuela, Kolumbiya, Peru və Ekvador. Təşkilat 1969 yaradılıb
- Hərbi birlikdir
- Təşkilatın strateqiyası 1980 ildə qəbul edilib
- Təşkilatın məqsədi: regional iqtisadi məkan yaratmaq istəyi olmamışdı
- Təşkilat Parlament yaradılmasına nail olmayıb

620 And təşkilatının sistem quruluşu

- Təşkilatın siyasi sektorunun And prezidentlər şurası başçılıq edir. Dövlətlərarası inteqrasiya problemləri ilə məşğuldur, ildə bir dəfə iclas keçirir
- Təşkilatın xarici işlər nazirlərinin şurası, xarici siyasətin qəbul edilməsində iştirak etmir
- Üzv dövlətləri komissiyası siyasi istiqamətlərin qəbulunda aparıcı (əsas) səsə malik deyil
- Parlament 1970 ildə öz fəaliyyətini başlamışdı
- Təşkilat ehtiyat fonduna malik deyil

621 Mərkəzi Amerika iqtisadi inteqrasiya

- Təşkilat region dövlətlərinin inteqrasiyasını nəzərdə tutmayıb
- Təşkilatın proqramı regionun 10 dövlətləri tərəfindən 1960 qəbul edilmişdir
- Təşkilatın proqramı 1952 ildə qəbul edilir. Birliyin üzv dövlətləri: Qvatemola, Qonduras, Nikaraqua, Kosto-Rika və Solvodor. Əsas qurumun məqsədi - regional iqtisadi inteqrasiyanı genişləndirmək
- Təşkilat qapalı xarakterli və digər təşkilatlar ilə əlaqələr yaratmamışdı
- Təşkilatın baş orqanı- üzv dövlətlərin mühafizəsi sayılır

622 Mərkəzi Amerika iqtisadi inteqrasiya təşkilatının struktur quruluşu

- İcrası komitə və Baş katib, Xarici işlər nazirlərinin Komitəsinə tabe deyil
- Ali orqan - ümumi toplantı sayılır
- Üzv dövlətlərinin konfransı- baş orqan sayılır. Xarici işlər nazirlərinin komitəsinə, icraçı komitə və Baş katib tabelidi.
- İqtisadi kooperasiya ilə nazirlər konfransın imkanlarından kənardı
- Ayrı-ayrı sahələr üzrə nazirlər təşkilatın strukturunda yoxdur

623 Karib dövlətlərinin assosiasiyası

- Forum yalnız üzv dövlətlərin əməkdaşlıq sahədə iqtisadi əlaqələrin dərinləşməsinə yönəldilib
- Təşkilatın müşahidəçi statusuna malik dövlətlər yoxdur
- 1944 ildə təşkil olunub, əsas məqsəd milli hökumətlərin mövqelərini möhkəmləndirmək, sənaye və işgüzar dairələrin xarici glaqələrdə fəaliyyətini fəallaşdırmaq
- Təşkilat məsləhətçi forum sayılmır
- Forum beynəlxalq təşkilatlar ilə əlaqələr yaratmayıb

624 Katib birliyi və Karib ümumi bazar.(yaranma tarixi)

- 1976 il
- 1967 il
- 1970 il
- 1973 il
- 1980 il

625 Təşkilatın iş fəaliyyəti (Karib birliyi və ümumi bazar)

- İqtisadi əməkdaşlıq, xarici siyasətin koordinasiyası, bir çox sahələrdə əməkdaşlığın yaradılması (səhiyyə, elm, mədəniyyət və s.)
- Beynəlxalq və regional təşkilatları ilə əlaqələrin qurulması nəzərdə tutulmayıb
- Karib dənizinin region dövlətlərinin aparıcı iqtisadi təşkilatı səviyyəsində deyil
- Birliyin geniş miqyaslı inteqrasiya konsepsiyası nəzərdə tutmur
- Üzv dövlətlərinin yalnız xarici siyasətin koordinasiyasının nəzərdə tutur

626 Təşkilatın strukturu (Karib birliyi və ümumi bazar)

- Qəbul edilən qərarların müzakirələrdə üzv dövlətlər
- Təşkilatın ümumi toplantısı-boş orqan sayılır
- Qərarlar konsepsus yolu ilə qəbul edilir
- Qanun çəvik hərbi qüvvələrə malik deyil
- Dövlət başçılığının konfransı-təşkilatın baş orqanı sayılır, siyasi və strateji prinsiplərə cavabdehdi. 1992 ildən hərbi çəvik qüvvələr yaradılmışdı

627 Təşkilatın (Karib birliyi) digər orqanları

- heç bir cavab düzgün deyil
- Təşkilatın fəaliyyətini idarə edilməsində strukturlar yaradılmayıb
- Təşkilat departamentlərə bölünməyib
- Təşkilatın tərkibində müstəqil fəaliyyət göstərən ittifaq yoxdur
- Karib birliyinin Nazirlər şurası, sayca ikinci idarəetmə orqan sayılır, onun komitələri: hüquq, büdcə

628 Afrika beynəlxalq təşkilatları və müasir beynəlxalq əlaqələrin səviyyəsinə təsiri

- Afrikanın beynəlxalq təşkilatları regional təsirə malikdilər
- Təşkilatların fəaliyyətləri beynəlxalq siyasətə, iqtisadi inkişafa böyük təsirə malikdi
- Aparıcı dövlətlər qitənin dövlətlərinin inkişafına hərtərəfli köməklik göstərir və çətinliklər yaratmırlar
- BMT-də və Beynəlxalq maliyyə qurumlarında Afrika təşkilatları böyük təsirə malik deyil
- Təşkilatların regionun sabit inkişafında böyük təsirə malik deyil

629 Azərbaycan dövlət və qeyri-hökumət təşkilatları əsasında əlaqələr

- Təşkilatların əlaqələri intensiv xarakter daşımır
- Azərbaycan Afrika təşkilatların əməkdaşlığı siyasi, iqtisadi, mədəni əlaqələri əhatə edir
- Afrika dövlətləri ilə informasiya -mədəniyyət mərkəzləri yaradılmayıb
- Azərbaycan xarici siyasətində Afrika beynəlxalq təşkilatlar ilə əlaqələr mühüm rol oynamır
- Dövlət arası təşkilatlar yalnız Afrika islam dövlətləri ilə münasibətlər yaradılmışdı

630 Rusiya Federasiyasının Afrika beynəlxalq təşkilatları ilə əməkdaşlığı

- Rusiya -Afrika əlaqələrinə mənfi təsir etmişdi
- Afrika beynəlxalq təşkilatları ilə yeni konsepsiya qəbul edilməmişdi
- Rusiyanın Qeyri Hökumət təşkilatları SSRİ-nin süqutundan sonra Afrika təşkilatları ilə əlaqələrin əvvəlki səviyyədə saxlamışdı
- Yeni qəbul edilmiş konsepsiya qeyri-hökumət məkdaşlıq formalardan isti-fadə edilməsi nəzərdə tutulmayıb
- Rusiyanın qəbul etdiyi Konsepsiyada qumanitar əməkdaşlıq nəzərdə tutulmayıb

631 Zimbabve Afrika xalqının birliyi. İttifaqı

- Təşkilatın fəaliyyəti hərtərəfli inkişafa əsaslar yaratmışdı
- 1961 ildə yaradılmış siyasi təşkilat (partiya) kimi fəaliyyət göstərmişdi
- Təşkilat digər Afrika təşkilatları ilə sıx əlaqələr yaratmışdı
- Təşkilat geniş sosial-iqtisadi problemləri həlletməmişdi
- Qeyri-ayrı təşkilatların vahid birləşməsi əldə olunmamışdı

632 Afrika beynəlxalq təşkilatlarının yaradılması tarixi

- Təşkilatın əsas məqsədi müstəmləkəçilik qalıqların aradan qaldırılması olmamışdı
- Afrika beynəlxalq təşkilatların dünya siyasətinin formalaşmasında təsir imkanlarına malik deyil
- Müstəmləkə sistemin dağılmasından sonra olmuşdu
- Qitədə beynəlxalq təşkilatların yaradılması ilk dəfə II dünya müharibəsindən əvvəl olmuşdu
- Müstəmləkə sisteminin dağılmasından sonra, qitənin suveren dövlətləri keçmiş metropoliyaların təziqinə məruz qalmamışlar

633 Afrika İttifaqı

- Afrika ittifaqı, Afrika birliyi təşkilatın varisidi və təşkilata bütün qitənin dövlətləri və adalar daxildi
- İttifaqın əsas sənədi-xartiya qəbul olunmayıb
- Afrika İttifaqı.Afrika birliyi təşkilatın varisi deyil
- Afrika ittifaqı təşkilatı qitənin əsas və aparıcı təşkilatı deyil
- Qitənin Bütün dövlətləri birliyin üzvü deyillər

634 Afrika ittifaqının coğrafi əhatəsi

- Mərkəzi Afrika dövlətləri
- Şimali Afrika dövlətləri
- Bütün qitənin dövlətləri və sahil boyundakı adalar
- Təşkilatın tərkibi dəyişilməz qalmaqdadı
- Qitənin bütün dövlətləri, olaraq istisna olmaqla

635 Afrika İttifaqının əsas məqsədləri

- Afrika dövlətlərinin birliyinin yaradılmasına dəstək vermək və onların həmrəyliyinə nail olmaq
- Dövlətlərin ərazi bütövlüyü və müstəqillik problemləri əsas kimi birliyin strateji planlarına daxil edilməmişdir
- Birliyin yaradılması yalnız siyasi məqsəd güdür
- Quruma daxil olan dövlətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulmayıb
- Afrika dövlətlərinin birləşmiş hərbi qüvvələrin yaradılması

636 Birliyin strateji istiqamətləri

- Strateji problemlər: suverenlik, ərazi bütövlüyü və müstəqilliyi qorumaq, sosial problemləri həll edilməsi, siyasi və diplomatik dövlətlərin koordinasiyasına nail olmaq
- Regional kooperasiyası əldə etmək (kollektiv istehsal)
- Siyasi və diplomatik koordinasiya nəzərdə tutulmayıb
- Ərzaq təminatı problemlər sırasına daxil edilməyib
- Sosial problemlər daxil edilməmişdi

637 Afrika birliyi təşkilatının nizamnaməsinin prinsipləri

- Nizamnamənin əsas 7 prinsipi:bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, sülh yolu ilə problemlərin həlli və s.
- Dövlətlərin siyasi və hərbi bloklarına üzv olmaq
- 10 maddədən ibarətdi. Bütün iqtisadi problemləri əhatə edir.
- Beynəlxalq təşkilatlarla əlaqələr və əməkdaşlıq siyasətindən imtina etmək.
- Afrika qitəsində dövlətlərin tam azadlığına nail olmaq məqsəd kimi qoyulmamışdı

638 Təşkilatın baş orqanı (Birləşmiş Afrika təşkilatı)

- Ümumi toplantı-baş orqan sayılır
- Baş orqan -Forum sayılır
- Assambleya-baş orqan sayılır
- Xarici işlər nazirlərinin toplantısı
- Təşkilatın qurultayı

639 Birləşmiş Afrika Təşkilatının struktur bölmələri və fəaliyyətləri

- Baş katibin hüququna aiddir
- Assambleyada qurumun siyasi kursun aparıcısı deyil
- Siyasi kursun aparıcısı xarici işlər nazirlərinin şurasına tapşırılıb
- Təşkilatın strukturu: Assambleya, xarici işlər şurası, ümumafrika parlamenti, Baş katib, İqtisadi və sosial komissiyalar
- Ümumafrika Parlamentinə siyasətin qəbulu və həyata keçirilməsi tapşırılıb

640 Afrika İttifaqının yaradılması və Deklarasiyanın qəbulu

- 1999 il

- 1960 il
- 1965 il
- 1970 il
- 1978 il

641 deklarasiyanın (Aİ) əsas maddələri

- İnteqrasiya proseslərini qitədə sürətləndirmək, siyasi problemlərin həllinə səy göstərmək, qloballaşmanın neqativ (mənfi) nəticələrini azaltmaq
- Siyasi regional problemləri aradan qaldırmaq məqsədlərinin biri kimi qəbul edilməmişdi
- Afrika dövlətlərinin qlobal iqtisadiyyatda mövqeyinin qüvvətləndirilməsi nəzərdə tutulmayıb
- Afrika dövlətlərinin inteqrasiya məqsədi güdmür
- Qloballaşmanın neqativ nəticələrinin təsirini azaltmaq problem kimi məqsədlər sırasına salınmamışdı

642 Afrika İttifaqının təşəbbüslərinin inkişafı

- Təşkilatın yeni təşəbbüslərin sırasında iqtisadi və siyasi tədbirlər görülmüş, təhlükəsizlik və əməkdaşlıq problemlər ətrafında yeni yanaşmalar prinsipləri qəbul edilmişdi
- Təhlükəsizlik problemləri sahəsində yeni qanunlar qəbul edilməmişdi
- İqtisadi sahədə addımlar olmuşdu
- Təşkilat yalnız siyasi sahədə qərarlar qəbul etmişdi
- Təşkilatın sammitləri keçirilməmişdi

643 Afrika İttifaqının orqanları

- heç bir cavab düzgün deyil
- Təşkilat komissiyalara, daimi nümayəndə komitəsinə, parlament orqanlarına malik deyil
- İcrası Şurada üzv dövlətlərinin nümayəndələri sırasında hamısı təmsil olunmayıblar
- Dövlət başçılarının Assambleyası onun ilk sessiyası 2000 ildə olmuş və ic-rasda təşkilatı məsələlər müzakirə olunmamışdı
- 2002 ildə təşkilatın struktur institutları müəyyənləşdirilmişdi: icra şurası, komissiyalar, daimi nümayəndə komitəsi, ümumafrika Parlamenti İttifaqın orqanları sayılır

644 Təşkilatın maliyyə institutları

- Mərkəzləşmiş Afrika bankı yaradılmayıb
- Afrika maliyyə institutları beynəlxalq maliyyə strukturları ilə əlaqələr qurmayıb
- Qitənin maliyyə institutları bütün üzv dövlətlərinin maliyyə strukturlarına eyni təsir imkanlarına malik deyil
- Qitənin vahid valyuta proqramı hazırlamaq strategiyası qəbul edilməyib
- İttifaqın maliyyə institutları yaradılıb: Mərkəzi Afrika bankı, Afrika valyuta fondu və Afrika investisiya bankı. Vahid Afrika valyutası -afro qəbuluna işlər aparılır

645 Afrika İttifaqının təhlükəsizlik strateqiyası

- Sülh məramlı qüvvələrin yaradılması
- Keçmiş metropoliyalarn hərbi qüvvələrinə tərkibinə daxil olmaq
- Şimali Afrika blokuna (NATO) üzv olması
- üzv dövlətlərinin birləşmiş hərbi qüvvələrinin yaradılması
- Təhlükəsizliyin mühafizəsi üçün VMT imkanlarından istifadə etmək

646 İttifaqın katibliyinin qəragahının daimi yerləşməsi

- Əddis-Əbəbə
- Luanda
- Əlcəzair
- Qahirə
- Brazzavil

647 Qərb: Afrika dövlətlərinin iqtisadi birliyi (QADİB)

- İqtisadi inkişafın sürətləndirməyə istiqamətləndirilir
- Sosial problemlərin həllinə yönəldilib
- Ümumi siyasi kursun qəbul edilməsi
- Təşkilat 1970 ildə yaradılıb. Əsas məqsəd dövlətlərar əsələqələrin möhkəmləndirmək olmuşdu
- Təşkilatın orqanları və təşkilatları sərbəst fəaliyyətə malik deyillər

648 Təşkilatın (QADİB)

- İqtisadi sferada manielərin aradan qaldırılması, kənd təsərrüfatının inkişafı, sənayenin inkişafı və s.
- Tibbi sərvtələrin birgə istifadə edilməsi üçün proqram qəbul edilməyib
- Maliyyə sferasını mükəmməlləşdirmək strateji plana daxil edilməmişdi
- Regionun ümumi bazar yaradılması nəzərdə tutulmayıb
- Birləşmiş infrastrukturların yaradılması strategiyaya daxil edilməyib

649 Təşkilatın üzv dövlətlərinin əməkdaşlığı

- 1993 ildə təşkilatın məqsədləri sırasında siyasi əməkdaşlıq, regionda sülh məramlı qüvvələren yaradılması Protokolu qəbul edilmişdi
- Təhlükəsizlik problemlərinin həlli üçün məsləhətçi qrup yaradılmamışdı
- Təhlükəsizlik və özünümüdafiə pratokolları qəbul edilməyib
- Siyasi sferada əməkdaşlıq nəzərdə tutulmayıb
- Təhlükəsizlik yekdil proqram 1980 ildə qəbul edilmişdi

650 Qərbi Afrika dövlətlərinin iqtisadi birliyinin orqanları

- Dövlət başçılarının illik konfransı əsas orqan sayılır, regional dövlətlərin toplantıları ildə bir dəfə çağınılır, Nazirlər Şurası, Birliyin Parlamenti təşkilatın əsas orqanları sayılır
- Parlament 1990 ildə yaradılıb
- Nazirlər Şurası ildə bir dəfə toplantı keçirir
- Nazirlər Şurasında bütün üzv dövlətlərinin nümayəndələri təmsil olunmayıblar
- İqtisadi və Sosial Şura icraçı orqanlardı

651 Qərbi Afrika və Maliyyə birliyi

- 1994 ildə yaradılmış, valyuta birliyinin formalaşması razılaşdırılmışdı
- Təşkilatın fəaliyyəti üzv dövlətlərin maliyyə durumuna böyük təsiri olmamışdı
- Ümumi regional siyasət əldə olunmamışdı
- 1993 ildə yaradılmış iqtisadi inkişaf istəyi nəzərdə tutulmuşdu
- Təşkilat Birliyin məhkəməsinə nail deyil

652 Təşkilatın dövlətlər arası əməkdaşlıq sferası

- Regional infrastruktur inkişafı, kənd təsərrüfatının inkişafı, sosial problemlərin həlli, mədəni sahədə əməkdaşlıq
- Kənd təsərrüfatının inkişafı
- Ticarət və gömrük siyasəti
- İqtisadiyyatın koordinasiyası
- Enerji sahədə əməkdaşlıq

653 Cənubi Afrika inkişaf birliyi

- Təşkilatın fəaliyyətinin əsas istiqamətləri iqtisadi və siyasi əməkdaşlıq, konfliktlərin həlli, regionda deokratik institutların yaradılması
- Xarici işlər nazirləri hər il görüşlər keçirirlər
- Birliyin dövlət başçılarının görüşləri iki ildən bir çağınılır
- Təşkilat 1970 ildə yaradılıb yalnız siyasi əməkdaşlıq nəzərdə tutulub
- Regionun iqtisadi inkişafına böyük təsiri yoxdur

654 Afrika inkişaf bankı

- Bank beynəlxalq maliyyə təşkilatı statusuna malikdi. Amerika, Avropa və Asiya dövlətləri bank ilə əməkdaşlıq qurmuşlar
- Bankın fəaliyyəti sosial inkişafa təsirini göstərməmişdi
- Regiondan kənar dövlətlər ilə bank əməkdaşlığına nail olmayıb
- Bank regional maliyyə təşkilatıdır, 1958 ildə yaradılmışdı
- Zaqafqaziya ölkələri AİB üzv olmamışlar

655 Afrika beynəlxalq təşkilatlarının BMT ilə əlaqələri

- 1996 ildə BMT tərəfindən 10 illik yardım planı qəbul edilmişdi. Qəbul edilmiş proqram beynəlxalq maliyyə təşkilatların qitənin qurumları ilə əməkdaşlığın inkişafına yönəldilmişdi
- Proqramın qəbulu beynəlxalq strukturların aktivləşməsinə səbəb və imkanlar yaratmamışdı
- Yalnız iqtisadi xarakterli problemlər sahəsində beynəlxalq təşkilatlar ilə əlaqələr yaradılıb
- Beynəlxalq təşkilatlar Afrika problemlərindən kənardılar
- BMT-nin müraciəti beynəlxalq maliyyə təşkilatlarına Afrika qitəsinin yalnız iqtisadi inkişafı nəzərdə tutur

656 Afrika milli Konqresi

- Cənubi Afrika Respublikasının ən kütləvi və siyasi təsirə malik olan təşkilat olmuşdu. 1912 ildə yaradılmışdı. Apartheid ilə mübarizə, təşkilatın əsas mübarizəsi olmuşdu
- Təşkilatın əsas məqsədi CAR iqtisadi inkişafı olmuşdu
- 1930 ildə yaradılıb, əsas fəaliyyəti dövlət arası siyasi birliyin yaradılması istəyi olmuşdu
- Bütün qitənin dövlətlərini əhatə edən siyasi təşkilatdı
- Müstəqillik əldə edəndən sonra təşkilat fəaliyyətini davam etməkdir

657 Biri OPEK-də müşahidəçi statusuna malik olan ölkə deyil:

- Anqola
- Qatar
- Oman
- Rusiya
- Meksika

658 Dünya Bankının ilk kredit verdiyi ölkələr hansılardır?

- Çili, İngiltərə, Fransa
- Çili, Çexoslovakiya, Danimarka
- Çin, Fransa, ABŞ
- İngiltərə, Danimarka və Türkiyə
- Yaponiya, Uruqvay, Lüksemburq

659 Beynəlxalq Mülki Aviasiya Təşkilatı nə vaxt yaradılıb?

- 1987
- 1944
- 1919
- 1927
- 1992

660 Eyni ildə yaradılan təşkilatları seçin:

- Birləşmiş Millətlərin Sənaye İnkişafı üzrə Təşkilatı, Millətlər Cəmiyyəti
- Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Valyuta Fondu
- Millətlər Cəmiyyəti, BMT
- YUNESKO, Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu
- Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu, BMT

661 Beynəlxalq Dəniz Təşkilatına aid olan fikirləri seçin: 1. 1944-cü ildə Çikaqo konfransında yaradılıb 2. 1948-ci ildə yaradılıb 3. Mənzil qərarı Londonda yerləşir. 4. Mənzil qərarı Fransada yerləşir.

- 1,3
- 2,3
- 3,4
- 1,2
- 1,4

662 Beynəlxalq mülki Aviasiya təşkilatına aid olan fikri seçin: 1. 1944-cü ildə Çikaqo konfransında yaradılıb 2. 1948-ci ildə yaradılıb 3. Mənzil qərarğahı Monrealda yerləşir. 4.Mənzil qərarğahı Fransada yerləşir.

- 3,4
- 1,4
- 2,3
- 1,2
- 1,3

663 1. 1946-cı ildə NYU-YORK Beynəlxalq konfransında təsis edilmişdir. 2. Mənzil qərarğahı Cenevrədə yerləşir. Fikirlər hansı təşkilata aiddir?

- Birləşmiş Millətlərin Sənaye İnkişafı üzrə Təşkilatı
- BMT
- Ümumdünya Səhiyyə təşkilatı
- Millətlər Cəmiyyəti
- YUNESKO

664 1945-ci ildə London konfransında təsis edilmişdir.1946-cı ildən BMT-nin ixtisaslaşdırılmış orqanıdır. Mənzil qərarğahı Parisdə yerləşir. Fikirlər hansı təşkilata aiddir?

- Millətlər Cəmiyyəti
- BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (YUNESKO)
- Birləşmiş Millətlərin Sənaye İnkişafı üzrə Təşkilatı
- BMT
- Beynəlxalq Valyuta Fondu

665 OPEK-in baş qərarğahı harada yerləşir?

- Mexiko
- Minsk
- Paris
- İstanbul
- Vyana

666 OPEK-də müşahidəçi statuslu ölkələr:

- Azərbaycan, Türkiyə, Rusiya, Qatar
- Liviya, BƏƏ, Anqola, Azərbaycan
- Rusiya, Oman, Meksika, Misir
- Qatar, BƏƏ, Əlcəzair
- İndoneziya, Rusiya, Qabin

667 OPEK-in ali orqanı:

- baş məclis
- nazirlər Konfransı
- Məhkəmə
- katiblik
- Ali şura

668 Azərbaycanda NATO-nun Beynəlxalq Məkəbi (NİSA) neçənci ildə yaradılıb?

- 1996
- 2001
- 2005
- 2000
- 2002

669 1966-1993-cü illərdə NATO-nun hərbi strukturundan çıxmış dövlət:

- Norveç
- ABŞ
- Kanada
- Belçika
- Fransa

670 Beynəlxalq Hesablaşmalar Bankının Bank nəzarəti üzrə Bazel komitəsi neçənci ildə təsis edilmişdir?

- 1962
- 2005
- 1974
- 1932
- 1945

671 Beynəlxalq Hesablaşmalar Bankının mənzil qərargahı harada yerləşir?

- Cenevrə
- Bazel
- Moskva
- London
- Vyana

672 MDB-nin təsisçi dövlətlərini seçin:

- Belarus, Rusiya, Ukrayna
- Belarus, Gürcüstan, Azərbaycan
- Rusiya, Ukrayna, Qazaxıstan
- Azərbaycan, Rusiya, Özbəkistan
- Azərbaycan, Rusiya, Moldova

673 MDB nizamnaməsi nə vaxt qəbul edilmişdir?

- 1965
- 1997
- 2002
- 1991
- 1993

674 MDB-nin məqsəd və Prinsipləri haqqında Almaata bəyannaməsi neçənci ildə imzalanıb?

- 2003
- 1996
- 1991
- 1993
- 1989

675 MDB-nin məqsəd və Prinsipləri haqqında Almaata bəyannaməsini imzalamayan dövlət hansıdır?

- Azərbaycan
- Belarus
- Ukrayna

- Gürcüstan
 Rusiya

676 Gürcüstan MDB-yə nə vaxt üzv qəbul olunmuşdur?

- 1991
 1997
 2001
 1993
 1995

677 Gürcüstan MDB-ni neçənci ildə rəsmən tərk etmişdir?

- 1995
 2012
 2009
 1993
 2003

678 MDB Nizamnaməsini ratifikasiya etməyən dövlətlər:

- Rusiya və Azərbaycan
 Moldova və Ukrayna
 Belarus və Ukrayna
 Qazaxıstan və Rusiya
 Moldova və Özbəkistan

679 2005-ci ildə təşkilatın (MDB) həqiqi üzvlüyündən çıxmış və müşahidəçi statusu əldə etmiş dövlət hansıdır?

- Rusiya
 Azərbaycan
 Özbəkistan
 Qazaxıstan
 Türkmənistan

680 Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə neçənci ildə imzalanmışdır?

- 2005
 2000
 1991
 1993
 2001

681 Avrasiya İqtisadi Birliyində müşahidəçi statusuna malik olan dövlətlər?

- Rusiya, Belarus, Azərbaycan
 Azərbaycan, Ermənistan, Moldova
 Ermənistan, Moldova, Ukrayna
 Qırğızıstan, Tacikistan, Özbəkistan
 Qazaxıstan, Rusiya, Ukrayna

682 Özbəkistan neçənci ildə Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunub?

- 1993
 2005
 1991
 2003
 2000

683 2005-ci ildə Avrasiya İqtisadi birliyinə daxil olan ölkə?

- Ermənistan
- Özbəkistan
- Rusiya
- Belarus
- Azərbaycan

684 MDB-nin ali orqanı hesab olunur:

- İqtisadi məhkəmə
- Dövlət başçıları Şurası
- Hökumət başçıları şurası
- Xarici işlər nazirləri şurası
- Katiblik

685 Hal-hazırda MDB-nin Müdafiə Nazirləri Şurasının üzvü deyillər:

- Moldova , Rusiya
- Qazaxıstan, Ukrayna
- Azərbaycan, Rusiya
- Moldova ,Türkmənistan
- Belarus, Özbəkistan

686 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunması haqqında Bişkek protokolu imzalanmışdır:

- İKT çərçivəsində
- NATO çərçivəsində
- BMT Beynəlxalq Məhkəməsi çərçivəsində
- MDB PA çərçivəsində
- ATƏT çərçivəsində

687 Azərbaycan neçənci ildən MDB-nin üzvüdür?

- 2005
- 1996
- 1993
- 1991
- 1992

688 Hansı sammit MDB-nin dəfn mərasimi də adlandırılır?

- Kişinyov
- Yalta
- Budapeşt
- Minsk
- İstanbul

689 MDB-nin Kişinyov sammitində iştirak etməyən dövlətlər?

- Qazaxıstan,Azərbaycan, Moldova, Ukrayna
- Rusiya,Belarus, Qazaxıstan, Ukrayna
- Azərbaycan, Moldova, Belarus, Özbəkistan
- Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna
- Azərbaycan, Belarus, Moldova, Rusiya

690 Hansı təşkilatı qocalmaqda olan qarı , Orta Asiyasız birlik adlandırırlar?

- İKT
- NATO
- ATƏT
- MDB
- BMT

691 GUAM -Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat neçənci ildə yaradılıb?

- 2005
- 1996
- 1991
- 1997
- 2001

692 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı neçənci ildə yaradılmışdır?

- 2001
- 1993
- 1997
- 1992
- 2003

693 Yarandığı gündən məqsədi Rusiyanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsindəki regional təhlükəsizlik siyasətinin əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik sahəsində NATO və Qərbin təsirindən qorumaq, onları vahid hərbi-strateji çətir altında saxlamaqdan ibarətdir. Fikirlər hansı təşkilata aiddir?

- MDB
- BMT
- Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı
- Kollektiv Təhlükəsizlik Müqaviləsi
- ATƏT

694 Kollektiv Təhlükəsizlik Müqaviləsi neçənci ildən konkret hərbi-siyasi blok adı ilə çıxış edir?

- 2005
- 1991
- 1992
- 2003
- 1997

695 Kollektiv Təhlükəsizlik Müqaviləsi neçənci ildən Kollektiv Təhlükəsizlik Təşkilatına çevrilmişdir?

- 1991
- 1998
- 2006
- 2003
- 2008

696 Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olmayan dövlət:

- Qazaxıstan
- Ermənistan
- Rusiya
- Azərbaycan
- Belarus

697 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını 2012-ci ildə tərk edən dövlət:

- Rusiya

- Belarus
- Ermənistan
- Özbəkistan
- Qazaxıstan

698 MDB-nin İqtisadi məhkəməsinin hakimlərinin fəaliyyət müddəti neçə ildir?

- 5
- 9
- 15
- 10
- 7

699 MDB-nin İqtisadi məhkəməsinin üzvü olmayan dövləti seçin:

- Qırğızıstan
- Qazaxıstan
- Rusiya
- Azərbaycan
- Ukrayna

700 MDB-nin hal-hazırdakı baş katibi kimdir?

- Q.Bakiyev
- Vladimir Putin
- Sergey Lebedov
- V. Yuşenko
- R.Asmus